

525-ci qəzet

21 iyul 2012-ci il, şənbə, №129 (3685). Qiyməti 40 qəpik

www.525.az

Heydər Əliyev Mərkəzində yanğın oldu

MƏRKƏZDƏKİ YANĞINLA ƏLAQƏDAR
CİNAYƏT İŞİ BAŞLANDI



Səh.4

Əsgərimiz intihar etdi

Səh.2

Hava necə olacaq?

Səh.2

Azərbaycan jurnalistlərinin İrana
səfərlə bağlı müraciətləri
cavabsız qalıb

Səh.2

Hərbi hissədəki yanğında doqquz
nəfər xəsarət alıb

Səh.2

İranın Azərbaycandakı
səfiri Məhəmmədbağır Bəhrəminin
diplomatik fəaliyyəti başa çatdı

Səh.9



Məleykə Abbaszadə:
"Xarici ölkələrin
ali məktəblərinə
imtahansız qəbulla
bağlı reklamlara
aldanmayın"

Səh.2

Elman Abdullayev:

"Suriyada Azərbaycan
vətəndaşları qalmayıb"

"DƏMƏŞQDƏKİ SƏFİRLİYİMİZ
FƏALİYYƏTİNİ NORMAL
REJİMDƏ DAVAM ETDİRİR"



Səh.4

Cəmil Quliyev: "Rüstəm İbrahimbəyovun
rəhbərlik etdiyi qurum tənəzzülə
uğramış bir ittifaqdır"

Oqtay Mıraqasimov:

"AZƏRBAYCAN
KİNEMATOQRAFÇILAR İTTİFAQI
ADLANDIRILAN QURUM
YALNIZ ŞƏXSİ MARAQLARA
QULLUQ EDİRDİ"



Səh. 4

Mikayıl Nərimanoğlu:

"Mediadakı obyektiv tənqidin
biziçən xeyri dəyir"

AZƏRBAYCAN FUTBOL
FEDERASIYALARI
ASSOSİASIYASININ (AFFA)
İNFORMASIYA VƏ İCTİMAİYYƏTLƏ
ƏLAQƏLƏR DEPARTAMENTİNİN
RƏHBƏRİ MİKAYIL NƏRİMANOĞLU
QOL.AZ SAYТИNIN SUALLARINI
CAVABLANDIRIB



Səh.31

Ayan:

**"Məni anla"
mahnısının
seviləcəyinə
inanırdım"**



Səh.32

Əsgərimiz intihar etdi

Azərbaycan ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrində birləşmədən baş verib. Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı əsgər Əliyev Elfaq özünü asaraq intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilib.

Hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qışmuddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Abşeronun əmərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvələnda 25-26, Türkən, Hövşən, Şix, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam saatlarında bəzi yerlərde şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Şüvələndə fəaliyyətinə qadağa qoyulan əmərlikdə 14 yaşlı qız batıb

Srağagün Bakıda istifadəsi qadağan olunmuş Şüvələn əmərliyində 14 yaşlı Günay Süleymanova suda bataraq ölüb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxiresalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, həmin əmərlikdən istifadə qadağandır və buna görə orada xilasedici məntəqə fəaliyyət göstərmir. Bu, cari ildə həmin ərazidə ölümle nəticələnən ikinci suda boğulma hadisədir. Bir qədər əvvəl 13 yaşlı oğlan da həmin əmərlikdə suda batıb.

Z. Vahidova bu yay Bakıda 14 suda boğulma hadisəsinin baş verdiyini və onlardan 8-nin ölümə nəticələndiyini deyib.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavinləri:

Yusif Rzayev, Seyfəddin Hüseynli

Redaktor müavinləri:

Aydın Bağırov, Mirhacib Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsindən başqa hər gün çıxır

Ünvan: AZ1033,

Bakı, Ş.Mustafayev küçəsi-27/121

Telefon: 566-67-98, 566-93-40

Faks: 566-25-20

Internet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: "525" şirkəti

İndeks: 0046, tiraj: 3525, sifariş: 2449

"TURAN", AzərTAc, "TREND", APA və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.

Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşıdır.

® İşarəsi altında dərc olunan materiallar reklam xarakterlidir.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Tələbələrin elmi tədqiqatla məşğul olmasına imkan verən yeni normativ hüquqi sənədlər hazırlanacaq

Təhsil Nazirliyi bu ilin sentyabrında ölkədəki tələbələrin elmi tədqiqatla məşğul olmasına imkan verən yeni normativ hüquqi sənədlər hazırlanacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumatata görə, hazırda bu sənədlər üzərində iş aparılır. Həmin sənədlərdə tələbənin elmi tədqiqatla hansı formada məşğul olması, Tələbə Elmi Cəmiyyətlərinin fəaliyyətinin, onların strukturunun təşkili kimi məsələlər öz əksini tapacaq. Yeni sə-

nədlər vasitəsilə tələbələrin elmi tədqiqat işlərinə daha çox cəlb olunmasına imkan yaradılacaq. Bu məqsədlə tələbələr üçün stimullaşdırıcı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur: "Tələbələr üçün layihələrin müsabiqəsi keçiriləcək. Onların en yaxşı layihələri mükafatlandırılacaq. Bu mükafatlandırma Təhsil Nazirliyi, ali məktəblər, sponsorlar tərəfindən də aparılı bilər". Məlumatda bildirilib ki, tələbələrin elmi-tədqiqat işində

əsas üstünlük tədqiqat layihələrinə verilmelidir. Tələbə tədqiqat aparıb onun nəticəsini layihə formasında təqdim etməlidir: "Hazırda nazirlik tərəfindən tələbələr üçün iki ildən bir tələbə elmi konfransları keçirilir. Bununla yanaşı, hər il bütün təhsil müəssisələri də bir neçə tələbə elmi konfransı keçirir. Bununla da tələbələr öz elmi tədqiqatlarını məruzə etmək, işlərinin alımları tərəfindən qiyamətləndirilməsi imkanı əldə edirlər". S.QARAYEVA

KIV Fondunun Müşahidə Şurasının iclası keçirildi

Iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun Müşahidə Şurasının növbəti iclası keçirilib. Yığıncağı Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə acıb.

İclasda Fonduun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri müzakirə edilib.

Fondun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən jurnalist-

lerin fərdi yazı müsabiqəsinin nəticələri barədə Müşahidə Şurasının üzvlərinə geniş məlumat verib. İcraçı direktorun məlumatina görə, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazilar Fondu 9 ekspertləri tərəfindən araşdırılırla rəqəmətləndirilib.

Bundan sonra Müşahidə Şurasının üzvləri müsabiqəyə təqdim edilmiş yazılar barədə ekspert rəylərini müzakirə ediblər. Müşahidə şurasının üzvü Müşfiq Ələsgərli region qəzetlərinin jurnalistlərin müsabiqədə iştirakını müs-

bət dəyərləndirib. Şura üzvü Vüqar Əliyev isə fərdi yazı müsabiqələrində jurnalistlərin getdikcə fəal iştirak etdiyini bildirib. Müzakirələr zamanı qeyd edilib ki, müsabiqənin şərtlərinə görə hər istiqamət üzrə 3-cü yer müsabiqədə iştirak edən bölgə jurnalistlərinə verilir. Amma region qəzetlərinin əməkdaşlar bəzi istiqamətlərə yaşı vermediyindən həmin yerlər boş qalıb. Şura üzvləri boş qalmış yerlərin müsabiqədə çox bal toplamış digər jurnalistlərə verilməsi barədə qərar qəbul ediblər.

İclasda müxtəlif təkliflər səsləndirilib. Müşahidə Şurasının üzvləri müsabiqənin şərtlərinə əsasən, qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondu xüsusi diplomunun verilməsi barədə qərar qəbul olunacaq.



Gündəliyin cari məsələlər bölümündə isə Müşahidə Şurasının üzvləri müsabiqənin şərtlərinə əsasən, müzakirələrin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondu xüsusi diplomunun verilməsi barədə qərar qəbul ediblər. Qərara əsasən, mükafatlar qaliblərə iyyələrə ixtiyar olunacaq.

Müşahidə Şurasının üzvləri müsabiqənin şərtlərinə əsasən, müzakirələrin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondu xüsusi diplomunun verilməsi barədə qərar qəbul ediblər. Müşahidə Şurasının üzvləri müsabiqənin şərtlərinə əsasən, müzakirələrin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondu xüsusi diplomunun verilməsi barədə qərar qəbul ediblər.

Onlayn treyдинq imkanlarını "Bank Standard"la kəşf et!

"Bank Standard" Azərbaycanda ilk dəfə olaraq dünyadan 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı yaranan ticaret platformasını istifadəyə verərək qısa müddət ərzində xeyli sayıda müştəri cəlb edə bilməşdir. Əməliyyatları onlayn rejimde aparmağa imkan verən müasir, yüksək texnologiyalı "Bank Standard Trader/WebTrader/ Mobile Trader" ticaret platformaları avropanın məhşur sərməyəci banklarından biri tərəfindən yaradılıb və digərlərindən maliyyə alətlərinin geniş çeşidi və yüksək xidmət səviyyəsi ilə seçilir.

"Bank Standard" müştərilərin sərəncamına dünya maliyyə bazarlarında aşağıdakı kateqoriyalar üzrə ticaret əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir: Foreks -160-dan çox valyuta cütlüyü, Səhmlər - 14.000-dən çox səhm, CFD - 8.400-dən çox müqavilə növü, Fyuçers- 140-dan çox müqavilə növü, Opcionlar və digər derivativlər.

Bank Standard Trader/WebTrader/Mobile Trader istifadədə sadə treyдинq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivə

Bank Standard

Foreks

Səhm

CFD

Fyuçers

Opcion

Onlayn treyдинq imkanlarını kəşf et!

vəsində gündə 24 saat ərzində istenilən kompüterdən və ya mobil telefondan ticaret əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitoring və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yüklemə və ya quraşdırma tələb etmir.

"Bank Standard" həmçinin öz müştərilərini dünya birjalarında ticaret əməliyyatlarını uğurla aparmaq üçün analitik məlumat və

texniki dəstəklə təmin edir. Yeni treyderlər üçün maliyyə bazarlarında işi öyrənmək məqsədli pulsuz təlimlər təşkil olunur.

Müştəri olmaq, pulsuz demo hesab açmaq və pulsuz təlimlərdə iştirak etmək istəyən hər kəs aşağıdakı internet səhifəsi və ya nömrələr vasitəsi ilə bankla əlaqə saxlaya bilər: <http://trader.-bankstandard.com/>

**Tel: (+994 12) 490 10 70
(+994 12) 158 24/7**

ЗОЛОТОЙ ДЕПОЗИТ

Новая услуга от Международного Банка Азербайджана

Не доверяете бумажным деньгам?
Предпочитаете вкладывать деньги в золото?
В таком случае Золотой Депозит, объединяющий
в себе традиционное доверие золоту и
стабильность самого крупного банка страны,
создан именно для Вас!

Золото всегда в моде.



Тел.: *2265 или [012] 437 7900 / www.ibar.az



AMEA-da afişə və reklamların dili müzakirə olunub

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı"nın hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun növbəti iclası keçirilib.

İclası Humanitar və İctimai Elmlər Bölüməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullaev açaraq Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı" haqqında imzaladığı Sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi Qrupunun indiyə qədər AMEA-nın Humanitar və İctimai Elmlər Bölüməsi, AMEA-nın Rəyasət Heyeti, Milli Məclisin üzvləri ilə ayrı-ayrılıqla görüşlər keçirildiyini tedbir iştirakçılarının nezərinə çatdırıb və qeyd edib ki, bu görüşlərin Dövlət Programını hazırlayan İşçi Qrupun üzvləri üçün ciddi faydası olub. Bu görüşə isə Bakı şəhərində küçə və meydanlarında adlar, reklamlar, afişalar yerləşdirən müvafiq dövlət və ictimai qurumların nümayəndələri dəvət olunmuşlar.

O, İşçi Qrupunun bu günə qədər gördüyü işlər barədə geniş məlumat vermiş və dəvet olunan qurum nümayəndələrinin Dövlət Programının hazırlanması ilə bağlı faydalı təkliflər irəli sürəcəyinə əmin olduğunu ifadə etmişdir. O, iclas iştirakçılara prezidentin sərəncamında küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adı leksik və qrammatik qaydalarının pozulmasının tekçə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzu edilməz göstəricisinə çevrildiyinin xüsusi qeyd olunduğunu xatırladaraq müzakirə olunan məsələnin nə dərəcədə ciddi olduğunu vurgulamışdır.

İclasda AMEA rəhbərliyinin nümayəndələri (Akademianın vitse presidente Arif Həşimov, Nailə Vəlihanlı), İşçi Qrupun üzvləri (akademik Vasim Məmmədəliyev, müxbir üzvər Tofiq Hacıyev, Teymur Kərimli, Rəfael Hüseynov, professorlar Fəxrəddin Veysəlli, Aydin Ələkbərli, İsa Aliyev, Paşa Kərimli, Muxtar İmanov və başqaları) Bakı Şəhəri icra Hakimiyyətinin məsul işçiləri (Fidüme Hüseynova, Pərviz Abdullabəyli,

Saleh Məmmədov və baş-qaları), Əmlak Məsələləri Komitəsinin (Anar Nərimanov), "İçərişəhər" Dövlət Tariix-Memarlıq Qoruğunun (Elçin Yusubov), həmçinin Bakının müxtəlif rayonlarının mənzil istismar idarərinin (Faiq Qarayev və b.) əlaqədar nümayəndələri iştirak etmişlər.

Dilimizin bu istiqamətdəki fəaliyyəti, məlumat kürsü, cəmiyyətin bütün üzvlərində xüsusi həssaslıq və narahatlıqla qarşılanır. Müzakirələrin gedisiñde bu hal bir daha özünü göstərdi. Bununla əlaqədar Dövlət Programına işlek mexanizm ünsürtünün daxil edilmesi razılıqla qəbul edildi. Vurğulandı ki, təmsil olunan qurumların və dilçi alimlərin nümayəndələrinin təkəsi Bakının deyil, bütövlükdə ölkənin digər şəhərlərinin küçə və meydanlarında reklamların, afişaların dili ilə bağlı tövsiyəverici funksiyalar daşısan.

İşçi Qrupunun fəaliyyəti davam edir. O, cəmiyyətinin hər bir üzvündən arzu və təklifləri qəbul etməyə hazırlıdır.

S.QARAYEVA

ABŞ Dövlət Departamentinin rəsmiləri BAMF-da olublar

ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya idarəesinin qaçqınlar üzrə regional koordinatoru Qəroğru N. Qadne və onun köməkçisi Eka Todria Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. BAMF-dən verilən xəbərə görə, fondun sədri Umud Rəhimoğlu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təşkilatın indiyədək görüldüyü işlər, həyata keçirdiyi humanitar layihələr barədə qonaqları məlumatlaşdırıb. U.Rəhimoğlu Azərbaycanın ən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan BAMF-in dayanıqlılığının təmin olunmasına müstəsnə rol oynayan ABŞ Dövlət Departamentinə minnətdar olduğunu bildirib.

BAMF-in proqramları və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2010-cu ilde Tərəfə rayonunda tikilib istifadəye verilən Regional Peşə və Təlim Mərkə-



zində (PTM) qaçqınlara, məcburi köçkünlərə, məhərətə qurbanlarına və onların ailə üzvlərinə pulsuz təlimlər barədə məlumat verib. O bildirib ki, peşə təlimi keçənlərin işlə təminatı da daim diqqət mərkəzində saxlanılır. Daha sonra o, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya idarəesi ilə BAMF arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi zərurətində danışır və qeyd edib ki, bu əməkdaşlıqdan regionda yaşayan daha çox qaçqın və

məcburi köçkünlər, əhalinin zəif təbəqəsi hərərefli faydalana bilər. Bunu üçün yeni layihələrin həyata keçirilməsi lazımdır.

Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Cef Kudel və BAMF-in beynəlxalq məsləhətçisi Lütful Kəbir görüşdə iştirak edib-lər.

Xatırladaq ki, BAMF 2007-ci ildən ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması idarəsinin özəl tərəfdəşliq proqramının üzvüdür.

Heydər Əliyev Mərkəzində yanğın oldu

MƏRKƏZDƏKİ YANGINLA ƏLAQƏDAR CİNAYƏT İŞİ BAŞLANDI

Dünən Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, güclü külək nəticəsində yanğın yenidən şiddetlənəs də, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin briqadalarının səyi nəticəsində yanğını yenidən lokallaşdırmaq və söndürmək mümkün olub.

Qeyd edək ki, yanığının söndürüləsinə 50-dən artıq yanğınsöndürmə briqadası, o cümlədən FHN-in helikopterləri cəlb edilib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov, Bakı şəhər prokuroru Əziz Seyidov hadisə yerində olublar.

Yanığın söndürüləndən bir qədər sonra Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun

birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətinin verilən məlumatata görə, dünən saat 11:30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisənin baş verəsi haqqında məlumat daxil olub: "Dərhal hələlik səbəbi belli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınıb, yanığının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilmeyib. Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəymeyib. Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsərət alan olmayıb. Yanığının baş verə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanığın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun

Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Eksperitizasi Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil ediliblər".

Heydər Əliyev Mərkəzində baş verən yanğın nəticəsində xəsərət alan olmayıb. Bu barədə Bakı şəhər Təcili və Texiresalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin teşkili şöbəsinin böyük həkimi Zəmfira Vahidova bildirib. Onun sözlerine görə, hadisə baş verdikdən dərhal sonra stansiyanın beş təcili yardım briqadası əraziyə göndərilib. Eyni zamanda səhiyyə naziri Oqtay Şirəliyev de hadisə yerdində olub. Zəmfira Vahidova briqadaların hələ də Heydər Əliyev Mərkəzi yaxınlığında növbə çəkdiyini, lakin yanğın xəsərətləri və ya tüstüdən boğulma kimi hallarla əlaqədar müraciətlərin olmadığını deyib.

Elman Abdullayev: "Suriyada Azərbaycan vətəndaşları qalmayıb"

"DƏMƏŞQDƏKİ SƏFİRLİYİMİZ FƏALİYYƏTİNİ NORMAL REJİMDƏ DAVAM ETDIRİR"

"Azərbaycan Suriyada qan tökülməsinin əleyhinədir. Biz Suriyada insanların bu durumdan zərər çekməsini istəmirik". APA-nın məlumatına görə, bu açıqlamani jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O bildirib ki, Azərbaycan Suriyada problemin həllində Kofi Annan planını dəstəkləyir: "Azərbaycan Suriyada baş verən hadisələrdən ciddi narahatlıq keçirir və tərəfləri qan tökməkdən

çəkinməyə çağırır".

E. Abdullayev deyib ki, artıq Suriyada təhsil alan bütün tələbələr vətənə qayıdıclar və bu ölkədə Azərbaycan vətəndaşları qalmayıb. Onun sözlərinə görə, Dəməşqdəki səfirliyimiz normal qaydada fəaliyyət göstərir: "Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyəti izləyir və Suriyadakı səfirliyimizlə mütəmadi əlaqə saxlayır. Nazirlik səfirliliklə daimi təmasdadır və baş verənlərlə bağlı tam məlumatla malikdir".

Xatırladaq ki, iyulun 18-də

Dəməşqdə Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına gerçəkləşdirilən terror hückumu zamanı müdafiə naziri Davud Racıha, müdafiə nazirinin müavini Asif Şevkət (prezident Bəşər Əsədin yeznesi) və sabiq müdafiə naziri Məhəmməd Türkmen öldürülüb. Partlayış zamanı daxili işlər naziri və Ali Təhlükəsizlik Şurasının katibi ağır yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə müxalüf Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb.

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozular

Azərbaycan torpaqlarının bir hissəsini işgal altında saxlayan Ermənistən Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqdə davam edir.

Müdafıə Nazirliyinin mətbuat xidmətindən APA-yə verilən məlumatata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistən Respublikasının İcəvan rayonunun Berkaber kəndində, Füzuli rayonunun Aşağı Veyşəlli və Aşağı Seyidəhməddi kəndləri yaxınlığında, Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozular. Düşmən cavab atəşini ilə susdurulub.

Gənc kinematoqrafçılardan Şəfiqə Məmmədovaya dəstək

Azərbaycanda bir qrup gənc kinematoqrafçı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya dəstək məqsədi ilə müvaciət edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Trend"ə verilən məlumatata görə, məraciətdə bildirilir ki, Azərbaycanda kino sənəti bir əsrden artdıq dövr ərzində olunduca maraqlı inkişaf yolu keçib və bütün bu illər boyu xalqımızın mədəni-mənvi həyatında müüm rol oynayıb.

"Biz, gənc kinematoq-

rafçılar, yaxşı başa düşürük ki, ölkəmizdə kino sənətinin öz ənənələrini bərpə etməsi, dünəyada cərəyan edən kinematoqrafik processlərin axarında inkişaf etməsi üçün dövlət tərəfindən ciddi tədbirlər görülür.

Prezidentin sərəncamlarının mahiyyəti də elə bundan ibarətdir. Biz əminik ki, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kino ictimaiyyətini bu istiqamətdə səfərbər edə biləcək", - deyə müvaciətde qeyd edilir.

Gənc kinematoqrafçılar Şəfiqə Məmmədovaya dəstək olmağa və İttifaqda öz bacarıqlarını sərf etməyə hazır olduğunu bildiriblər.

Müvaciəti imzalayanlar arasında rejissor Xəyyam Abdullayev, Elməddin Aliyev, Səbinə Bağırazadə, Atəş Davudov, Fariz Əhmədov, Rəsul Ələkbərov, aktyor Rövşən Ağayev, Rövşən İsmayılov, Bəhrəz Qədirov, Murad Muradov, produksion Əziz Əliyev, Rəşad Qasımov, Yalçın Verdiyev, aktrisa Güneş Mehdiyadə, səs rejissoru Rasim Mehdiyadə (Rəmzi), operator Vüqar Şixəliyev var.

Cəmil Quliyev: "Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum tənəzzülə uğramış bir ittifaqdır"

OQTAY MİRQASIMOV: "AZƏRBAYCAN KINEMATOQRAFÇILAR İTTİFAQI ADLANDIRILAN QURUM YALNIZ ŞƏXSİ MARAQLARA QULLUQ EDİRDİ"



"Prezident Administrasiyasının şöbə müdürü Əli Həsənovun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı dediyi fikirlərə tamamilə razıyam. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi bu qurum tənəzzülə uğramış bir ittifaqdır. Məhz buna görə də biz, yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri vaxtilə etiraz edərək oradan çıxmışq". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fonduun direktoru Cəmil Quliyev deyib.

O bildirib ki, uzun zamandır sözügedən qurum siyasi təşkilata çevrilib və bu hal onların etirazına səbəb olub: "Bizim etirazımız ilk növbədə onunla bağlı idi ki, ittifaq siyasi təşkilata çevrilmişdi. Bu qurum yaradıcı işləri bir kənara qoyub siyasi məsələlərlə məşğul olmağa başlamışdı. Bizim Kinematoqrafçılar İttifaqı hər zaman yaradıcı təşkilat olub, kino sənətinə xidmət edib. Əgər Rüstəm müəllim siyasetlə məşğul olmaq istəyirsə, getsin partiya yaratsın və o partiya ilə birgə öz siyaseti ilə məşğul olsun. Biz yaradıcı insanlıq və yaradıcılıqla məşğul olmaq isteyirik".

Kinematoqrafçılar İttifaqının həqiqətən də müasir kinematoqrafın tələblərinə cavab vermədiyini bildiren Cəmil Quliyev, məhz bu səbəbdən də alternativ bir qurum yaratdıqlarını deyib: "Bu, bizim hüququmuzdur və biz nece isteyirikse ele də adlandırdıq. Bu ittifaqın gələcəyinə də inanırıq. Biz çalışacaq ki, bu ittifaq Azərbaycan kinosunun inkişafı naminə səmərəli fəaliyyət göstərsin. Mən Əli müəllimin dedikləri ilə tamamilə razıyam".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə Heyətinin üzvü, kinorejissor Oqtay Mirqasimov Rüstəm İbrahimbəyov haqqında fikirlərini dəfələrlə açıqladığını, həqiqətləri beş il bundan əvvəl dediyini və hazırda da həmin fikirdə qaldığını bildirib: "Düşünürəm ki, Əli Həsənov cənablarının fikirləri çox düzgündür və bu fikirlərlə həmərəyim. Həqiqətən də uzun zamandır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılan qurum yalnız şəxsi maraqlara qulluq edirdi. Əslində bir çox kinematoqrafçılar bununla bağlı narazılıqlarını bildiriblər. Mən isə demək olar ki, bunu hamidian daha tez bildirmişəm. Tamamilə bəllidir ki, İbrahimbəyov bu işdə ictimaiyyətin mövqeyindən, hansısa milli və yaxud kino xadimlərinin marağından çıxış etmir, öz maraqlarını əsas götürərək fəaliyyətini aparmağa çalışır. İbrahimbəyov özünü əhalinin, millətin qayğısına qalan bir insan kimi qələmə verməyə çalışır, halbuki bu belə deyil. Bütün bunların saxta olduğunu müəyyənləşdirmək üçün onun xarici KİV-lərə verdiyi çox biabırçı müsahibələri oxumaq kifayətdir. Bu, ziyanlıya bənzəməyən oyundur. Bu hərəketləri nə ictimaiyyətə, nə milli kinematoqrafiyaya, nə də özünə fayda vermedi. Onun maddi marağının varlığı, o səbəbdən də o cür çıxışlar etməli idi".

O. Mirqasimov arada qalmaqalların, qarşıdurmaların olmasına da çox təəssüfləndiyini dile getirib: "Heyf ki, arada qalmaqallar, qarşıdurmalar oldu və nəticədə kinematoqrafiya, milli mədəniyyət, yaradıcı ziyanlılarının həyatı ziyan çəkdi. Çox təəssüflənirəm və ar olsun deyirəm".

Afaq Sultanova
Paralimpiya cüdosu



Azərbaycanda 20 illiyimizi
şərəflə qeyd edirik

Azərbaycandakı fəaliyyətimizin 20-ci
ildönümündə Azərbaycan Milli Paralimpiya
yığmasına London 2012 Oyunlarında
dəstək verməyimizdən qürur duyuruq.
BP ilə enerjili gələcəyə.



Rəsmi tərəfdas

Gövhər Baxşəliyeva: "Yeni nəsil islamşünas alımlar yetişdirilməlidir"

**Müsahibimiz millət
vəkili, professor Gövhər
Baxşəliyevadır.**

-Gövhər xanım, mətbü və parlament çıxışlarınız zamanı tez-tez ölkədəki dini durumla bağlı məsələyə toxunur, bu yönə müəyyən narahatlıqlarınızı vurgulayırsınız. Bu baxımdan, şərqşünas - alim, mütəxəssis kimi bu yönə daha nələri qeyd etmək istərdiniz?


-Bilirsiniz, bu gün dövlətımız və xalqımız qarşısında duran başlıca istiqamətlərdən biri Azərbaycanın dün-yəvi inkişaf yolunu qoruyub saxlamaq və ümumiyyətlə, dövlət-din münasibətlərində sabitliyi gücləndirməkdir. Azərbaycanda vaxtaşırı müxtəlif dini təşkilatların fəlliği müşahidə olunsa da, bütövlükdə islam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı bu gün zəifdir. Bu, ilk növbədə, islam dininin özü ilə deyil, həmin dindən siyasi ideologiya kimi istifadə etməyə çalışan qüvvələrin cəmiyyətdə tutduğu siyasi, iqtisadi, mədəni mövqeyi, həmin qüvvələrin qarşılıqlı münasibətləri ilə bağlıdır. Lakin biz daim irəli baxmalıyıq və bu istiqamətdə sabah mümkün ola biləcək təhlükəni arṭıq bu gün önləməliyik.

Beləliklə, tarixən islam dünyasına daxil olan və bu gün dünyəvi dövlətçilik prinsipini rəhbər tutan Azərbaycanda islam faktorunun artması nə dərəcədə mümkündür və bunun baş verməməsi üçün nə etməliyik? Nəzərə alınmalıdır ki, müstəqillik illərində Azərbaycanda islama meyil güclənilib. Həm fərdi, həm də ictimai şüurda və davranış normalarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər özünü o cümlədən islamə marağın artmasında bürüzə verir. Sovet dövründə Azərbaycanda islamın insanların şüurundan çıxarılması sahəsində aparılan çoxsahəli iş cəmiyyətin mütləq dinsizləşməsinə gətirib çıxarmasa da, onu yalnız adət-ənənə şəklində qoruyub saxlayan iki-üç nəslin təşəkkül tapmasına səbəb ola bilmişdi.

Müstəqillik illerində bu itki süretlə bərpa edilir, uzun illerin məhdudiyyətlərindən sonra dini-mədəni ənənələrin ifadəçisi kimi islama təbii maraq artır. Əgər sovet dövründə islamdan uzaqlaşma ləng gedirdisə, müstəqillik dövründə dinə qayıdış süretlə baş verir. Bu, hər şeydən əvvəl, özünü namaz qılanların, oruc tutanların, Məşhəd, Kərbəla, Məkkə ziyrətlərinə gədənlərin, başörtülü gəzənlərin sayının artmasında göstərir. Bunu biz müxtəlif dini mərasimlərin (Qurban bayramı, Aşura və s.) iştirakçılarının sayının ilbəl artmasında da görürük...

-Hər halda, sosial problemlər də dindarlığın güclənməsinə şərait yaradır, elə devilmə?

-Tamamilə, doğrudur. Azərbaycan torpaqlarının böyük bir hissəsinin qonşu Ermenistan tərəfindən işgal edilməsi, 1 milyon insanın qaçqın və məcburi köçkün həyatı sürməsi, ölkənin haqq işinin ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar tərəfin-dən tam ədalətlə dəsteklənməməsi, münaqişənin ədalətli həllinin uzadılması, yeni iqtisadi formasiyaya keçid-lə bağlı sosial problemlərin doğurdu-ğu gərginlik öz növbəsində, islama meylin güclənməsi üçün münbət zəmin varadır. Azərbaycanın açılığı,



xarice ve xaricdən gediş-gelişin intensivliyi, müsəlman dünyası ilə mədəni və dini əlaqələrin genişlənməsi islam ideyasının gücünü artırır, əhalinin arasında islam dünyasına mənsubluq hissi yeni parametrlər kəsb edir. Belə bir şəraitdə Azərbaycanda dinin ənənəvi formaları ilə yanaşı, qatı mühafizəkar, radikal formaları da ölkəyə yoban tapır.

Radikal islami islamın Peygəmbər dövründəki ilkin saflığına qayıtmağa, o dövr üçün səciyyəvi olan əxlaqi-etik prinsiplərə ciddi əməl etməyə çağırış, islamda dini və dünyəvi tərəflərinin, dinlə dövlətin, dinlə siyasetin birliyi-nin vurğulanması, geyimdə və davra-nışda puritanlıq fərqləndirir. İslamin daşıdığı mənəvi yük, mənəvi məzmun özünə yeni, daha dayanıqlı, səbatlı daşıyıcılar tapır. Bu gün küçələrdə, avtobus dayanacaqlarında və əsasən, gənclər arasında tez-tez rastlaşdırı-mız örtülü qızlar, sadə geyimli, saq-qallı, manjetsiz şalvarlarının balağı is-lam qaydası ilə ayaqqabılardan xey-li yuxarı olan oğlanlar nədənsə mənə-vi oyanış, dirçəliş yolunda olduqları-na, əsl islama keçdiklərinə səmimi-qəlbdən inanırlar.

Ailələrdə atalarla oğullar arasında içki içmək, insanı Allaha ibadətdən ayıran oyunlar oynamamaq, şit musiqiyə qulaq asmaq, bayağı filmlərə tamaşa etmək üstündə ixtilaflar baş verir. Məraqlıdır ki, ixtilaf edən tərəflərdən biri - atalar, digərinin - oğulların etiqadına rına hörmətlə yanaşlığı halda, ikinci tərəf dözümsüzlük göstərir, özgəsinin həyat və davranış tərzi ilə barışmağı istəmir. Radikal islam tərəfdarları dini özünütsədiq meylinin təsiri altında siyasi fealiyyətə qoşulmaq, aksiyalarla keçirmək, məzhəbçilik və dini təfriqəcilik meyillərini oyandırmaq cəhdlerində bulunurlar. Əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, islama dair biliklərinin yetərsizliyi qeyri-ənənəvi dini məzhəblerin həqiqi islam adı altında təbliği üçün əvərmişliyi sarıtlı yaradır.

-Bütün bu amillərin təsiri altında islam fundamentalizmi Azərbaycana da yol tapa bilərmi?
-Çox təəssüflər olsun ki, bu, istisna deyil. Mətbuata açıqlamamda da qeyd etdiyim kimi, əgər əhali arasında islamlaşma indiki süretlə gedərsə, bu ehtimal da böyükdür, 10-15 ildən sonra Azərbaycan dünyaya başqa nə

zərlərlə baxa bilər. Doğrudur, ölkədə eyni, bəlkə də daha artıq süretlə Qərbləşmə prosesi gedir və bu iki proses bir-birinin ifratçılığını nisbətən neytrallaşdırır bilər. Lakin bu mərhələ bəzi müsəlman ölkələrində artıq keçilmiş mərhələdir, bu isə ona dəlalət edir ki, bizdə də ixtilaf və münaqışələr üçün imkanın mövcudluğu istisna edilməməlidir. Hər iki prosesin işti-rakçıları özgə düşərgəsinə müdaxilə etməyə cəhd göstərəcəkdir. Qərbləşmənin zəif yerləri çoxdur, amma dün-yəvi dövlətdə onun mövqeləri həmişə dəstək tapmalıdır.

Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti dünyəvi olduğu üçün burada dinlə bağlı siyasetdə islama yalnız mənəvi dəyərlərin təbliğisi rolu ayrılmır. Belə bir şəraitdə əgər ənənəvi islam ən mühüm vəzifelərində birinci dövlətçiliyə xidmətdə görürsə, cəmiyyətin həm dini, həm də dünyəvi həyatının ən dərin qatlarına nüfuz etməyə çalışan radikal islam onun üçün ayrılmış seyrçi rolu ilə qənaətlənmir, öz sözünü demək, öz mövqeyini bildirmək üçün təşkilatlanmağa can atır. Digər tərəfdən, əgər islam dünyasında səviyyəsində ənənəvi islam tərəfdaları arasında əlaqələr rəsmi protokol səviyyəsindən kənara çıxmırsa, yalnız elmi konfransların, birgə toplantıların keçirilməsi ilə məhdudlaşırsa, qeyri-ənənəvi islam tərəfdarları öz həmmezhəbləri tərəfindən geniş maddi və mənəvi dəstek tapır, məqəsədviylü səkildə dəsteklənilərlər...

-Yeri gəlmışkən, artıq heç kimə də sərr deyil ki, İsləm dinindən Azərbaycanda öz siyasi, iqtisad Mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışarı xarici qüvvələr daim axtarışda və fəaliyyətdədir...

- Bu yöndə deyilənlər əslində ilk növbədə, ərəb ölkələrinin islam təşkilatlarına aiddir. Onların fəaliyyətinin bu gün geniş miqyas almaması Azərbaycan iqtidarının və aidiyəti orqlarının sayıqlığı, əhalimizin dini strukturunu və ilk növbədə, azlıq təşkil edən sünni məzħəblərə istinad etmələri ilə bağlıdır. Bu baxımdan İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir, çünki bir tərəfdən eksəriyyət təşkil edən həmməzħəblərə arxalanır, digər tərəfdən İran dövləti və rəsmi siyasətlə gücləndirilir.

oynadığı mənfi rolu haqqında məlumatlarla tanış olmaq imkanı əldə etməlidir. İslami dünyəvi bir elm kim tədqiq və təblig etməyi bacaran yen nəsil islamşunas alımlər yetişdirilməlidir.

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin diplomatik fəaliyyəti başa çatdı

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nazirlər Kabinetin Aparatının şöbə müdiri Qurban Sadıqov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov və "Azərsun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal çıxış edərək Məhəmmədbağır Bəhraminin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasındaki əlaqələrin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Merasimde qeyd olunub ki, İranın "İmam Xomeyni İmdad Komitesi" beynəlxalq humanitar təşkilatı bu gün de Azərbaycanda həyata keçirilən ən iri və davamlı humanitar layihələrdə yaxın-dan iştirak edir. Təşkilat ölkəmizdə fəaliyyətə başladığı 1994-cü ildən indiyə-dək həyata keçirdiyi humanitar layihə-lərə 40 milyon dollar həcmində vəsait sərf edib.

M. Behrami ülkemizde çalışmaktan memnuniyetini bildirerek diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında müasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə çalışdığını vurğulayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşleri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami ilə görüşüb. Ə.Həsənov səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Baş nazirin müavini ölkələrimiz arasında sıx dini, tarixi, mədəni münasibətlərin olduğunu diqqətə çatdırıran İranın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatı bu gün də Azərbaycanda həyata keçirilən ən iri və davamlı humanitar layihələrdə yaxından iştirak etdiyini qeyd edərək bu təşkilatın xətti ilə respublikamızın 45 rayonundakı 500 yaşayış məntəqəsində 40 minədək qaçqın, məcburi köçkün və digər aztəminatlı əhalinin, o cümlədən şəhid ailəlerinin ərzaq, maddi yardım, dərman preparatları və s. ilə təchizatı proqramları həyata keçirildiyinin vurğulayıb: "Respublikamızın müxtəlif bölgelərində məskunlaşmış qaçqın, məcburi köçkün və aztəminatlı ailələrindən 1400-dək kimsəsiz uşaq bu təşkilatın himayəsinə götürüllüb. Görüşdə İranın daha bir təşkilatı tərəfindən Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirildiyi vurğulanıb: "1993-cü ildə Biləsuvar, Saatlı və Sabirabad rayonlarının ərazisində yeddi çadır düşərgəsi salınıb və orada 46 min 471 məcburi köçkün müvəqqəti məskunlaşdırılıb. Ümumiyyətlə, 1993-2001-ci illərdə təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrə təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait xərclənib".

KAMİÜ

S.MÜRVƏTQIZI



**22 İyul -
Milli Mətbuat Günü
münasibatla
Azərbaycan mətbuatının
bütün nümayəndələrini
təbrik edir,
onlara cansağlığı,
işlərində
müvəffəqiyyətlər
arzulayırıq!**

"Baku Steel Company" Qafqaz regionunda birinci müasir poladəritmə məssisəsidir. Müəssisənin 2001-ci ilin iyununda keçirilmiş rəsmi açılış mərasimində ümummilli liderimiz Heydər Əliyev iştirak etmiş, buradakı iş və istehsalat şəraitini yüksək qiymətləndirmiştir.

Sirkətdə en kəsiyi ölçülü 120x120 və 150x150 mm, uzunluğu 12000 mm olan müxtəlif markalı polad pəstahlar, 10-32 mm diametrində 6000-12000 mm uzunluğunda armaturlar istehsal edilir.

Sirkət daxili bazarın armatura olan tələbatının çox hissəsini təmin edir, İran, Rusiya, Gürcüstan, Türkmenistana mehsul ixrac etmək təcrübəsinə malikdir. Sirkətin istehsal etdiyi məhsullar Bakı-Ceyhan neft kəmərinin, həmçinin, bir sıra sənaye obyektlərinin, yaşayış və ictimai binaların tikintisində ugurla istifadə olunmuş və olunmaqdadır.

Müəssisə istehsala başladığı gündən dördüncü 114 ölkəsində ofisi olan SGS (İsviçrənin Keyfiyyət Zəmanət şirkəti), BSİ (Britaniya Standartlar İstək), indi isə Intertek Azeri Ltd-nin keyfiyyət üzrə zəmanəti ilə işləyir.



BAKU STEEL COMPANY MMC

SİZİN ETİBARLI TƏRƏFDAŞINIZ!

office: +994 12 4903070
fax: +994 12 4903071
sales: +994 12 4900800

www.bakusteel.com

Bahar Muradova: "Kimsəsiz uşaqlar məsələsi çox ciddi problemdir"

"Kimsəsiz uşaqların gələcək taleləri ilə bağlı məsələyə bu gün konkret, birmənalı cavab vermək mümkün deyil. Lakin bununla belə, Azərbaycan hökuməti kimsəsiz uşaqlarla, onların sosial problemləri, sağlamlılığı, inkişafı ilə bağlı çoxsaylı layihələr həyata keçirir və burada konkret siyaseti var". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova kimsəsiz uşaqlarla bağlı məsələlərin həlli üçün parlamentdə növbəti hansı addımların atılmasının nəzərdə tutulması məsələsinə münasibətini bildirir-kən dileyərək.

Vitse-spikerin eyni zamanda dediyi-nə görə, çox təsəssüflər olsun, kimsəsiz uşaqlar 18 - yetkinlik yaşına çatdığı za-

man bu layihələr bir növ bitir və bundan sonra dövr bu insanların qarşısına çox böyük çətinliklər çıxarırla ki, onların da bir çoxu bu çətinliklərin öhdəsindən gələ bilmirlər: "Elə hesab edirəm ki, bunun özü bizim də qarşımızda duran çətinlikdir və bildiyyiniz kimi də Azərbaycan dövləti, müvafiq qurumlar bu məsələni çox tez-tez gündəmə getirirlər. Şəxsən mən özüm də dəfələrlə belə müzakirələrin iştirakçısı olmuşam. Burada da ən müxtəlif təkliflər var, yəni, onların yataqxanalarlamı təmin olunması, evlərləmə təminatı, onların müvafiq işlərləmə təmin edilməsi, məşğulluluğu, təhsili məsələsi, digər məsələlər geniş spektri əhatə edən məsələlərdir və bunu da qısa müddətdə bir yaxud,

bir neçə layihə ilə həyata keçirmək mümkün deyil".

Bu baxımdan vitse-spiker belə hesab edir ki, burada həm də cəmiyyətin və Azərbaycanın iş adamlarının, konkret imkanlı şəxslərin köməyinə ehtiyac var:

"Bu sahədə qanunvericilik təşəbbüsleri olacaq halda, bu məqamları da mütləq nəzərə almaq lazımdır və mən belə hesab edirəm ki, bizim mövcud imkanlarımız, Azərbaycan hökumətinin maddi-maliyyə imkanları olduğu təqdirdə də, Milli Məclis buna baxıb hansıa dəyişikliklər, hansıa qanunlar qəbul edə bilər. Amma hələlik bu gün bu məsələ ilə bağlı konkret bir təklif yoxdur".

Kamil HƏMZƏOĞLU

Şəmsəddin Hacıyev:
"Hər şey yaxşı olacaq, qanun layihəsi bütün cəmiyyətdə yaxşı qarşılanacaq"

"Biz parlament komitəsi olaraq "Elm haqqında" qanun layihəsinin ilkin variantını artıq birinci oxunuş üçün hazırlamışq". Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev dilə getirib. Komite sədri həmin sənədi bu günlərdə parlament rehbərliyinə də təqdim etdiyini qeyd edib: "Yəqin ki, qarşidan gələn sentyabr ayında biz ona parlamentin müvafiq komitələrinin birgə iclasında baxacaq, geniş müzakirə edəcəyik, sonra isə həmin sənədi Milli Məclisin plenar iclasına təqdim edəcəyik".

Qanun layihəsi haqda mövqeyini açıqlayan komitə sədri onu da deyib ki, "Elm haqqında" qanunvericilik aktı çox vacib, çox əhəmiyyətli bir sənəddir: "Hətta deyərdim ki, strateji əhəmiyyətli bir qanun layihəsidir. Bu gün Azərbaycan cəmiyyətinin belə sürətli inkişaf meyllərinin olduğu və gələcəkdə kreativ, biliq cəmiyyətinin formalaşmasına getdiyi bir şəraitdə bu sənədin əhəmiyyəti olduqca artır. Biz de müvafiq parlament komitəsi olaraq çalışmışq ki, bu yönədə dünya təcrübəsinə öyrənək, bu sahədə digər ölkələrin qanunvericilik bazasını hərtərəfli nəzərdən keçirək və Azərbaycanın özünün elm haqqında qanun layihəsini hazırlayaq".

Komitə sədri eyni zamanda xatırladı ki, adıçəkilən qanun layihəsi ilk dəfədir hazırlanır və bunu da mütləq nəzərə almaq lazımdır: "Bu sənəd özü də başdan-ayağa kimi tamamilə yenilikdir və hesab edirəm ki, o, nəinki elm sahəsində olan mövcud olan bütün münasibətlərin qanun müstəvisində tənzimlənməsinə imkan yaradacaq, o cümlədən, bu sahədəki qanun boşluğunu və elmin gələcəkdə inkişaf etməsi üçün onun lazımı normativ hüquqi bazasının yaradılmasını təmin edəcək. İnşallah, müzakirəyə çıxarıraq, baxarıq, geniş müzakirə olunacaq, ictimai müzakirədən keçiriləcək, bütün maraqlı təşkilatların rəyini öyrənəcəyik və hesab edirəm ki, hər şey yaxşı olacaq, qanun layihəsi qəbul edilecək, bütün cəmiyyətdə yaxşı qarşılana-caq".

Kamil HƏMZƏOĞLU



Bəli, mən Sədərəkdə olmamışdım...



Sakir YAQUBOV

...Mən bir dəfə rəsmi məclisde bu fikri səsləndirmişəm: Heydər Əliyevdən və onun irləndən yanan adamların böyük əksəriyyətinin nə Heydər Əliyevdən, nə də onun irləndən xəbəri var. Əks halda onun barəsində yazdıqları cild-cild kitablar, saatlarla oxuduqları "mühazirələr" bir beş quru, cansız, yapışqısız, bələğətli və fəsahətli söz yığınından ibarət olmayıb konkret faktlara, fikirlərə söykənərdi.

"Mən beş bir fikrə gəlirəm ki, bəlkə də biz bu jurnalları, bu əsərləri televiziya vasitəsilə yaxşı təbliğ etmirik. Bir var ki, ayrı-ayrı əsərlər barədə ədəbi verilişlər hazırlansın, bir də var ki, jurnalın hər bir nömrəsi təbliğ olunsun, orada dərc edilən əsərlərin məzmunu haqqında məlumat verilsin. Yeni insanlarda marağın artırmaq üçün. Televiziyyada deyilsə ki, "Ulduz" jurnalı çıxıbdır, orada bu hekayə, şeir dərc olunubdur, onda oxucuların da marağın artacaqdır. Həyat keçən dövredə nisbətən çətindir. İnsanları da qınamaq olmaz, bəziləri necə yaşamaq haqqında fikirləşir. Ancaq mən hesab edirəm ki, biz bu təbliğatı da gücləndirsek yaxşı olaq."

"Ədalət naminə demək lazımdır ki, son vaxtlar bizim televiziyanın işləri yaxşılaşmışdır. Mənim fikrim belədir. Gənclər haqqında cürbəcür çoxlu verilişlər verirlər. Hətta orada evlənmək problemi haqqında da maraqlı bir veriliş göstərildi. Televiziya bele məqamlara toxunursa, bu, çox gözəldir. Həyatda elə sahələr var ki, keçmişdə biz adətən bu barədə danışmirdik. Guya ki, bundan danışmaq ayıbdır və ya insanlar utanırlar. Guya ki, heç kim evlənmir. Amma hər bir gənc sevir, hər bir gənc tanış olur - qız oğlanla, oğlan qızla, hər bir gənc evlənir. Beş olmasa həyat olmaz ki!"

Yaxşı. Bu, çox lazımlı mövzudur. İndi mən televiziyyaya daim baxa bilmirəm. Təsadüfən bir-iki dəfə televiziyyada gəncliklə bağlı beş verilişlərə baxarken çox sevindim. Özü də adı adamları televiziyyaya getirirler, onlar həyatları haqqında danışırlar. Bunlar çox gözəldir.

Bu, təkcə gəncliyə aid deyil. Hesab edirəm ki, bizim ədəbiyatımızla, bədii əsərlərimizlə əlaqədar verilişlər verilməlidir. Özü də onlar dəmi, silsilə verilişlər olmalıdır. Yaxşı olardı ki,

burada deyildiyi kimi, şairlər, yazıçılar danışsınlar, özləri öz şeirlərini oxusunlar, hekayələri haqqında məlumat versinlər, tənqidçilər, ədəbiyyatşunaslar bu verilişlərde iştirak etsinlər. Bunu etmek lazımdır".

Bunlar artıq 40 cildi işiq üzü görmüş "Müstəqilliyimiz əbədi" cəxildiliyinin 7-ci kitabında, Azərbaycan yazıçılarının X qurultayı ərefəsində gənc nəsilənən olan yazıçı və şairlərin bir qrupu ilə görüşdə (Prezident sarayı, 29 oktyabr 1997-ci il) Heydər Əliyevin giriş nitqindəndir.

Bir kimse irəli çıxıb bu deyilənlərin reallaşdırıldıgına məni inandırmağa çalışmasın; ən azı iki müstəqil kanalda gedən evliilik verilişlərinin bağlanması və ya bağlanması zərurəti barədə indi çox yüksək səviyyələrdə də kəskin bəyanatlar səsləndirilir, ən maraqlısı isə budur ki, həmin bəyanatları səsləndirənlər həm də eyni dərəcədə Heydər Əliyev siyasetinə sədaqətlərindən dəm vururlar.

Mən düz 17 il önce "Səhər" qəzetində Heydər Əliyevin bir qrup jurnalistlə görüşündə əvvəller heç yerdə çap olunmuş bir hesabatı dərc etdirərək kiçik bir ön söz vermişdim. Həmin ön sözü yenidən xatırlatmağı lazımlı biliyəm: "İyirmi beş illik qəzetçi ömrümün ilk 19 ili "Azərbaycan gəncləri", "Kommunist" və Ali Sovetin (sonradan Milli Məclis - Ş.Y.) orqanı olmuş "Həyat" qəzetlərində keçib. Dövlətin, rəsmi hakimiyyətin inhisarında, himayəsində olan bu mətbuat orqanlarında indi yeri gəldi-gəlmedi istehza hədəfine dönmüş "partiya rəhbərliyi" deyilən çoxpilləli nəzarət sistemi də mövcud idi. Şöbə müdürü, məsul kətib və baş redaktorun birinci müvəvvarlığı 15 ilin təcrübəsinə əsasən tam dəqiqlikde deyə bilərəm ki, bu sistem sözün həfi mənasında nəzəretçi funksiyasını daşıyır. Əslində, "partiya rəhbərliyi" jurnalıstə ən əvvəl istiqamət verir, onu hədəfə yönəldir və bu gün bizdə qəzetçiliyin mayasında duran hərc-mərclikdən, anarxiyadan və məsuliyyətsizlikdən çəkindi.

1969-1982-ci illərdə Azərbaycanda "mətbuata partiya rəhbərliyi" sisteminin ən uca pilləsi Heydər Əliyeva məxsus idi. Onda Azərbaycan rəhbəri öz fealiyyətində iş metoduna əlavə etmişdi: partiya qurultaylarında və MK plenumlarında, feallar yığıncağında və büro iclaslarında, yerlərdə əmək adamları ilə görüşlərində hökmən mətbuatla bağlı məsələlərə də toxunur, qələm sahiblərinə nəden və necə yazmaq barədə bir-birini təkrarlamayan orijinal tövsiyələr də verirdi. Həmin dövrə Heydər Əliyevin keçirdiyi tədbirlərin iştirakçısı olmasam da, təcrübəli işdaşları - rəhmətliklər Rəfaif Nağıyev, Şamil Xurşud, Mürşüd Daşaşov, Aslan Kəmərli, Şahin Quliyev, Piri Məmmədov, həbələ Cəmil Əlibəyov, Rizvan

Cəbiyev və başqalarının publisistikada hadisəyə çevrilən ya-zılarından açıq-aydın duyur, görürdüm ki, o uca pillədən - Heydər Əliyevdən gələn göstərişlər, tövsiyələr jurnalistika dərsləri baxımından nə qədər səmərəli, faydalıdır. Heydər Əliyev təkcə mövzu diktə etmir-di, həm də mövzunun hansı laylarını və necə qaldırmaq dərsi verirdi. Heç şübhəsiz, onun zengin həyat və rəhbərlik təcrübəsi, ümumi mədəni və bilik səviyyəsi id. Bu göstərici və tövsiyələrin dəqiqliyini, əsaslı olmasına şərtləndirən amillər.

Cox təssüsü ki, Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin jurnalistlərlə görüşüb ürək səhbəti etmek, onların dərđ-sərinə qulaq asıb tövsiyələr vermək imkanı olmayıb (Elə bu qeydlərin dərəcələndirilməsindən sonra beş görüşlər, atüstü müsahibələr yetərincə oldu - Ş.Y.). Şəkkaklar Heydər Əliyevin, mübəliğəsiz, həm də JURNALİSTİKA PROFESSORU olduğunu məhz həmin görüşlərdən bilərdilər. Hələlik isə mən sübut kimi bir lənt yazısını oxucuların, ən əvvəl də qəzetçilərin mühakiməsinə təqdim etmek istəyirəm..."

Bu yerdə mən mərhum həmkarım və unudulmaz qələm dostum, "Həyat" qəzetinin rəsmi dövlət qəzeti kimi mövcud olduğu bütün dövr ərzində - 1990-ci ilin dekabrından 1992-ci ilin sentyabrınadək - Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri işləyən M.Möhüsün arxivindən bir audiolent yazısını vermişdim.

"Ön söz"ümün davamı:

"1992-ci il mayın 22-dir. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev öz iş otığında yerli jurnalistlərlə "letuçka" keçirir. "Letuçka"da "Həyat" qəzetinin bölgə müxbiri M.Möhüsün, AzərTAc-in bölgə müxbiri, "Real" informasiya agentliyinin başçısı Mirzə Əsərov, Naxçıvan Teleradio Şirkətinin sədri Elman Həbib (Allah hər üçünə rəhmat eləsin!) və ləntdəki səsinə əsasən şəxsiyyətini müəyyənəşdirə bilərəm dənərək istiqamət verir, onu hədəfə yönəldir və bu gün bizdə qəzetçiliyin mayasında duran hərc-mərclikdən, anarxiyadan və məsuliyyətsizlikdən çəkindi.

Fikrim özümə nəylə bəraət qazandırmağa qarışığından qəfildən ortaya sükutun çökəməsini, toplaşanların kimlərəsə yol açmaq məqsədilə ortadan çıxılıb divara sığınmasını dərhal anlaya bilmədim. Amma necə deyərlər, olan olmuşdu: Misirin ölkəmizdəki səfiri xənim artıq xitabət kürsüsünün arxasına keçmişdi, Azərbaycan prezidenti isə təbrik nitqini söyləmək üçün növbə gözləyirdi...

Bu proses başa çatanda salonda canlanma yarandı: yənə nəzərlər fujerlərə, salonun bir qədər aşağı hissəsində - ortada qoyulmuş nəhəng portativ qazana yönəldi. Arazi tapmaq

tünlükle oxumaq lazımdır.

++

Elə həmin gün gənc qələmdəsim, "Azərbaycan" qəzeti şöbə redaktoru Araz Qurbanov yanına gelmişdi. Hal-əhvəldən sonra məni axşam Misir inqilabının 43 illiyi münasibətlə ərəb ölkəsi səfirliliyinin keçirəcəyi gecəyə dəvət etdi. Beş tədbirlərdə adətən ölkənin siyasi elitası təmsilçilərinin də iştirakını və mənim də kimlərləsə görüşməyə ehtiyacım olduğunu nəzərə alıb Arazın təklifindən imtina etmedim. Razılaşdıq ki, axşam saat neçədəse "Hyatt Recency - Naxçıvan" hotelinin (məhz HOTELinin!) girişində görüşək və mənim adıma olan dəvətnaməni ondan alıb içəri keçək...

Nə başınızı ağrıldım, müyəyyən macəradan sonra içəri keçdiq (gərək ki, "Quba zali"na). Həmin vaxtadək ilk dəfə beş tədbir zamanı "metal detektor"dan keçəndə ağılma gəldi ki, bu cür ciddi yoxlanış yəqin ölkə prezidentinin iştirakı ilə əlaqədardır...

Salonda xeyli adam vardi, ağız deyəni qulaq eşitmirdi, kişili-qadınlı hərənin əlinde bir fujer vardi - müxtəlif növ şirələr, mineral sular və pivələr çöldəki hava ile müqayisədə xeyli sərin olan salonda da pis getmirdi.

Adətən beş məclislərdə yənimdə yaxın münasibətdə olduğum kimsə varsa, ondan "sallanıb" vaxtımı başa vururam, əks halda bir fujer şirə və ya pivə ilə bir künclə dayanıb dururam. Kimsə yaxınlaşdır kəlmə kəsmək, hal-əhvəl tutmaq istəyirə, buna da hazır oluram. Səhv eləmirəm, ele həmin "Quba zali"nda əvvəlki hakimiyyətin təmsilçilərindən birikə nefər yaxınlaşdır normal hal-əhvəldən sonra "Səhər"de dərc olunmuş qeydlərimin "Bir həftədir ki, Bakıda hakimiyyət davası, vəzifə bölgüsü, Sədərəkde isə qanlı döyüşlər gedir" cümləsi ilə razılaşmadıqlarını bildirdilər, həmin dövrə respublikanın faktiki başçısı olmuş şəxs isə hətta Naxçıvana nə qədər silah-sursat gönderdikləri barədə arayış təqdiməyə hazır olduğunu söylədi. Ümumən iradalar haqlı görünsə də (haqlı olduğu sənədlə bilinməliydi), hər halda ovqatımı təlx elədi - kim öz aryanına turş deyər ki?!

Fikrim özümə nəylə bəraət qazandırmağa qarışığından qəfildən ortaya sükutun çökəməsini, toplaşanların kimlərəsə yol açmaq məqsədilə ortadan çıxılıb divara sığınmasını dərhal anlaya bilmədim. Amma necə deyərlər, olan olmuşdu: Misirin ölkəmizdəki səfiri xənim artıq xitabət kürsüsünün arxasına keçmişdi, Azərbaycan prezidenti isə təbrik nitqini söyləmək üçün növbə gözləyirdi...

"Sən axı Sədərəkde yox idin..." Mənə ünvanlaşdırıbu birce kəlmə də, zənnimcə, Heydər Əliyev dūhasının bənzərsizliyinin, jurnalist sözünə, jurnalist əməyinə verdiyi qiymətin dəhə bir sübətuydu.

Yaddaşımın küncündən...

istəyilə bir qədər də ayaqlarının ucunda qalxıb sağa-sola boylananda Heydər Əliyevin dəvar boyu düzülən xarici diplomatlarla bir-bir əl verib görüşdürüdü, hal-əhvəl tutduğunu gördüm. Özümdən asılı olmayaraq mən də əcnəbilerin arasına düşmüştüm və artıq Heydər Əliyevin lap yaxında olduğu bir məqamda dəvar boyu düzüllənlərin cərgəsini tərk etməyim heç cür yerinə düşməzdə.

Heydər Əliyev məndən soluda dayanmış Qazaxistan səfiri ilə bir qədər çox danışdı, daha doğrusu, səfir ona Nursultan Nazarbayevin xahişini bir dəha xatırlatdı (bu səhbətlər açıq gedirdi və onları eşitmək, sadəcə, mümkün deyildi). Prezident dəqiqləşdirdi: "Nə vaxt?" Səfir də qətiyyətlə: "Avqustun 10-u üçün" dedi. Heydər Əliyev: "Nursultan Abişeviçə salamlarımı yetir, de ki, hökmən olacağam" dedi (sonradan mənə məlum oldu ki, səhbət qazax şairi Abay Kunanbayevin anadan olmasının 150 illik yubileyində iştirak etmək üçün dəvətdən gedmiş) və... növbəti addımında düz mənimlə üz-üzə dayandı. Onsuza da gözüm və qulağım məndən əvvəl dayananlarda olduğu üçün heç bir artıq hərəkət və ya sözə yol vermədən, özümü şax tutaraq təqdim etdim:

- Sakir Yaqubov, jurnalist...

- Aradan illər keçib, həm də səhbət Heydər Əliyev kimi bir şəxsiyyətdən gedir, onun bu təqdimatı gözləyib-gözləmədiyi deyə bilmərəm, hər halda həmin anda mənə elə gəldi ki, ümumi cərgəyə əsasən məni də əcnəbi sayırmış.

Bir anlığa duruxdu və qəfilən dedi:

- Sən axı Sədərəkde yox idin... - Dedi və izahat gözləmədən uzaqlaşdı. Başa düşdüm ki, bununla həmin gün "Səhər"də çıxmış yazımı eyham vurur. Nə demək istədiyini dəqiq anlaya bilmədim. Amma vacib olanı onun ele həmin gün çıxan yazımından xəbər tutması, onu məhz Sakir Yaqubovun hazırladığını bilməsi və indi bunu bürüzə verməsi idi...

O məni qiabı surətdə çoxdan, ən azı 1990-ci ilin 5 ayında "Kommunist" qəzeti dərc olunmuş "Bu da "tayfa oyunu"durmu?!" adlı yazımından tanıydı, bundan düz iki ay əvvəl isə "Yeni fikir" qəzeti sifarişi ilə moskvalı jurnalist Andrey Karaulovun onunla səhbətini - "Mən beş dəfə düşünürəm..." adlı müsahibəni tərcümə etəmisişim. O vaxtlar Heydər Əliyev adı 91-ci ilin sonundən ölkədə və 93-cü ilin yayınadək respublikada rəsmi dairələrin "qara siyahisi"ndə idi, onunla bağlı nəsə yazmağa və ya tərcümə etməyə görə adama "Çox sağlam ol!" demirdi.

"Sən axı Sədərəkde yox idin..." Mənə ünvanlaşdırıbu birce kəlmə də, zənnimcə, Heydər Əliyev dūhasının bənzərsizliyinin, jurnalist sözünə, jurnalist əməyinə verdiyi qiymətin dəhə bir sübətuydu.

iyul 1995 - iyul 2012

Məleykə Abbaszadə: "Xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı reklamlara aldənmayın"

Dünən 2012-2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. İmtahan respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2528 nəzareti-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri celb olunub.

Bunu dünən keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il I qrup üzrə 33533 abituriyent ərizə təqdim edib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir. 18818 nəfər orta ümumtəhsil məktəblərinin bulki, 13259 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyen 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsilli dir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. On yaşlı abituriyent 1956-ci ildən, ən gənc isə 1997-ci ildəndir. Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb: "İmtahandan dərhal sonra müsətqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19:00-da "Space" telekanalında canlı yayılmış "Abituriyent" verilişində TQDK-nin məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları

və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifade olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nin internet saytında yerləşdiriləcək. I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emali başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nin internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyen və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı vermelidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrdə müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsəbiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyen və müsəbiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

M. Abbaszadə bildirib ki, son zamanlar xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı reklamlar artıb. Abituriyentlər və valideynlər belə məlumatlara aldanmamalıdır. TQDK sədri ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsəbiqə şərtlərini ödədiyi üçün ixti-



sas seçimini buraxılan abituriyentlərin valideynlərinə müraciət edib: "Bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək isteyirlər. Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nin məlumatları əsasında qərar versinlər. Bəlli dir ki, bundan sonra heç kimin imtahanında topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə, valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər". TQDK sədri qeyd edib ki, bu vaxtlarda Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünüyük ilə bağlı reklamlarla rastlaşış: "Amma məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə həmin universitetlərde ödənişli əsaslarla təhsil almalarıdır. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olsunlar". M. Abbaszadə əlavə edib ki, Komissiya yaxın vaxtlarda rezidenturyaya, 9

ərizələrin araşdırılması aparılır. Magistraturaya qəbul olub qeydiyyatdan keçmeyənlərin yerlərinə boş qalan yerlərlə birgə əlavə yerləşdirmə aparılacaq". M. Abbaszadə Azərbaycanda ali məktəblərə qəbul zamanı müsəbiqədə iştirak üçün tələb olunan minimal balların aşağı salınmasının səbəbələri açıqlayıb. M. Abbaszadə deyib ki, müsəbiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınmasında əsas məqsəd ali məktəblərdə plan yerlərini boş qoymamaq deyil, daha çox abituriyentin ali təhsil almasına imkan yaratmaq və onların qəbul üçün qeyri-rəsmi yollara əl atmasının qarşısını almaqdır. M. Abbaszadə bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayıacaq: "Müsəbiqədə iştirak üçün tələb olunan 250 bal ələ də aşağı deyil. Çünkü bəzi illərdə hətta abituriyentlər 200 balla da ali təhsil almağa imkan verilib. Müəyyən şirkətlər xarici ölkələrin ali məktəblərinə tələbə dəvət edirlər. Mən bilmirəm ki, bu şirkətlər nə dərəcədə düzgün iş aparırlar və uşaqlar onların vədələrinə aldanıb getdikləri ölkədə hansı səviyyədə təhsil ala biləcəklər. Biz hesab edirik ki, 250 balla humanitar sahə üzrə ali təhsil almaq mümkündür. Təbii ki, 250 balla tələbə yığın məktəbə 600 ballan yuxarı neticə göstərən tələbəsi olan məktəbin təhsil mühiti müxtəlif olacaq".

TQDK sədrinin sözlerinə görə, təhsil almaq hüquq Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlardan biridir. Amma dövlət heç zaman təhsil almış insanların işlə təmin edəcəyi barədə zəmanət vermir: "Abituriyent özü ixtisasını seçərək fikirləşməlidir ki, o, sonra iş tapa biləcək, ya yox. Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm. Amma əhalinin nə qədər çox hissəsi ali təhsilli olarsa, dövlət bir o qədər güclü olar".

Sevinc QARAYEVA

Müəllimlərin işə qəbulu ilə bağlı müsəbiqəyə 15 mindən artıq namizəd buraxılıb

Təhsil Nazirliyi Azərbaycanda 2012-2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı müsəbiqəyə buraxılan namizədlərin yekun sayını açıqlayıb. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdürü FərzaLİ Qədirovun sözlərinə görə, müsəbiqəyə ümumilikdə 15467 nəfər buraxılıb. Müsəbiqəyə buraxılanların arasında ibtidai sinif müəllimi işləmək istəyənlərin sayı üstünlük təşkil edir. Ölkə üzrə müsəbiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədə-

biyyati, 1483-ü riyaziyyat, 1112 nəfəri tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib. On çox vaxt yerin olduğu coğrafiya fənni üzrə 636 nəfər müsəbiqəyə buraxılıb. F.Qədirov qeyd edib ki, növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dil və ədəbiyyatı müəllimine tələbat var: "Bakıda ən çox fiziki tərbiye (45 yer), ibtidai sinif (39 yer), ingilis dili (37 yer), informatika (25 yer), riyaziyyat (23 yer) müəllimlərinə tələbat var. Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə ən çox ehtiyac coğrafiya (407),

kimya (373 yer), biologiya (341 yer), Azərbaycan dili və ədəbiyyatı (326 yer), fizika (281 yer), riyaziyyat (248 yer), tarix (243 yer) fənni üzrə müəllimlərə duyulur". F.Qədirovun dediyinə görə, ümumilikdə bu il orta məktəblərde və peşə liseylərində 3270 vaxt müəllim yeri üzrə müsəbiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzərdir. Vaxt müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıda, 32-si isə ölkənin digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

S.QARAYEVA

Növbəti dərs ilinə aid tədris planının təsdiqi ilə bağlı əmr imzalanıb

Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərinin 2012-2013-cü dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda görə, nazirin əmrində bildirilib ki, tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2012-2013-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin: Ümumtəhsil məktəblərinin I-V sinifləri üçün tədris planları (1, 2, 3, 4, 5 nömrəli əlavələr), ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün tədris planları (6, 7, 8, 9, 10 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri

üçün tədris planları (11, 12 nömrəli əlavələr), tədris planlarına da ir "Qeydlər" (13 nömrəli əlavə). Əmrde qeyd olunub ki, aparatin rəhbəri İ.Pirməmmədov, kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. İctimaiyyetlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində ve "Təhsil xəberləri" məcməsində dərc olunmasını təmin etsin.

Qeyd edək ki, nazir əmrin icrasına nəzarəti öz üzərinə götürüb.

S.QARAYEVA

Hər keçən gün Azərbaycanın vətəndaş cəmiyyəti yeni-yeni uğurlara imza atır. Məhz bu uğurlardan biri də Beynəlxalq Avrasiya Mətbuat Fondu-nun (BAMF) BMT-nin Nyu-York şəhərindəki Yüksek Səviyyəli Toplantısı çərçivəsində keçirdiyi tədbirdir. Bu uğura gətirib çıxaran yolun 20 illik bir tarixi var. Yarandığı gündən qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyən, qarşı-laşdırğı maneələri, üzləşdiyi çətinlikləri dəf etmək üçün gərgin zəhmət sərf edən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağı, mü-naqışelərin sülh və danışıqlar yolu ilə həllinə yardımçı olmayı öz fəaliyyətində əsas hədəf seçən BAMF-in sorağı bu dəfə BMT-nin yüksək tribunasından yeni bir keyfiyyətdə gəldi. BAMF 2-9 iyul 2012-ci ildə Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında keçrilən BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) "Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, da-yanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasıbılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəsteklənməsi" adlı Yüksek Səviyyəli Toplantısına qatılıb.

İyulun 3-də Beynəlxalq Avrasiya Mətbuat Fondu Yüksek Səviyyəli Toplantı çərçivəsində "Dayaniqli və geniş inkişaf istiqamətində işleyən donor və partnyorların toplantısı" adlı tədbirini keçirib. 3 saat davam edən bu toplantıda BMT agentliklərinin, nüfuzlu beynəlxalq qurumların ve donor təşkilatlarının rəsmiləri çıxış ediblər, mövzu ilə bağlı və BAMF-in fəaliyyəti haqqında öz ürək sözlerini söyleyiblər.

Bu yazıda həm tədbirdəki çıxışlardan bir neçəsinin qısa məzmununu, həm də BAMF-in sədri Umud Rəhimoglu ilə aparılan müsahibəni oxuculara təqdim edirik.

ECOSOC-un QHT Bölməsinin rəhbəri Andrey Abramov:



Keçən ilin dekabr ayında Azərbaycanda qısa müddətli səfərde idim və mən Beynəlxalq Avrasiya Mətbuat Fondu-nun fəaliyyətini öz gözlərimlə gördüm, dövlətin vətəndaş cəmiyyətlərinə xoş təessürat yaradan münasibətinin şahidi oldum. İlk önce, ölkədə vətəndaş cəmiyyətləri ile düzgün əməkdaşlıq siyasetinin qurulmasına görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan hökumətinə və Azərbay-

"Bütün hədəfimiz Azərbaycan"

UMUD RƏHİMOĞLU: "QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI SİYASƏTƏ QARIŞMADAN, MÜXALİF QURUMLARIN ƏLAVƏSİNƏ ÇEVİRİLMƏDƏN FƏALİYYƏT GÖSTƏRMƏLİDİR"

can Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür etmek istəyirəm.

Düşünürəm ki, Azərbaycanda hökumət və vətəndaş cəmiyyətləri arasında dinamik və olduqca maraqlı qarşılıqlı əlaqələr mövcuddur.

Azərbaycanda 3600-dən çox QHT fəaliyyət göstərir. Onların əksəriyyəti öz fəaliyyətində insan haqları, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyi, məcburi köçkünlərin problemləri, sağlamlıq məsələləri və s. sahələri əhatə edir.

Hazırda dünyada 7 milyard adam var. Ekspertlərin proqnozlarına əsasən demək olar ki, 2043-cü ildə əhalinin sayı 9 milyarda çatacaq. Bu əhalinin ərzağa, siğınacağa və işə ehtiyacı olacaq. Bunu bilmək çox vacibdir. Və bu insanları ərzaqla təmin etmək üçün ərzaq istehsalı 50%, su tələbatı 25%, enerji tələbatı 40% artırılmalıdır. Bütün bu ehtiyacları qarşılamaq üçün bizə 5 planet lazımdır, bizim isə bir planetimiz var və əlbəttə, biz çalışmalımızı indi olduğu kimi davam etdirsek, yuxarıda qeyd olunanları təmin edə bilərik.

Düşünürəm ki, bu baxımdan BAMF davamlı inkişafda, xüsusilə də kənd təsərrüfatında öz yerini tapmışdır. Kənd təsərrüfatı layihələri xüsusən münaqişə bölgələrinə yaxın yerlərdə həyata keçirilir, məcburi köçkünlər işə cəlb edilir və onların bacarıqlarının artırılması təmin olunur. Bu layihələrlə qəçqınlar və məcburi köçkünlər təkcə ərzaq və gəlirlər təmin edilmir, həmçinin onlar cəmiyyətə reinteqrasiya olunurlar. Bu çox vacibdir ki, təşkilat yalnız mövcud situasiyaya uyğun fəaliyyət göstərmir, həm də fəaliyyətinin qurulmasında irəliyə baxır, bu da öz növbəsində elə dayaniqli inkişafə zəmin yaradır. Axı dayaniqli inkişaf yuxarıdan aşağıya enmə deyil, aşağıdan yuxarıya olan inkişafdır. Davamlı inkişafı hərəkətdə, yerlərdəki konkret təşəbbüslerin dəsteklənməsi və həyata keçirilməsi sayesində, vətəndaş cəmiyyətinin çox geniş iştirakı ilə həyata keçirmək lazımdır.

Hər şəydən önce onu da diqqətinizə çatdırmağım ki, BAMF BMT-nin Azərbaycan QHT-ləri üzrə milli koordinatoru kimi BMT-nin fəaliyyətini tekce milli səviyyədə koordinasiya etmir, həmçinin regional fəaliyyətin genişləndirilməsində də əhəmiyyətli rol oynayır. Beləliklə, təşkilatın fəaliyyət göstərdiyi sahələre uyğun olaraq bu fəaliyyət nümunələri dərəgə regionlarda da tətbiq edilə-

bilər.

Bu təşkilatın digər bir üs-tünlüyü də odur ki, kollektiv fəaliyyət prosesində ən xırda məsələyə belə ciddi yanashır. Mən yenidən dediklərimə qayıdır, bu təcrübənin digər QHT-lərə, regional QHT-lərə, digər milli QHT-lərə ötürülməsinin və BMT-nin də bu məsələ ilə məşğul olan donorlara işləməyə cəlb olunmasının mümkün yollarını müəyyənləşdirməyə çağırıram.

Bir daha qeyd edirəm ki, BAMF-in həyata keçirdiyi işlər çox vacib və lazımlıdır. Və mən bu haqda bütün səviyyələrdə - sade xalq nümayəndələrindən tutmuş Azərbaycan Respublikası Baş Nazirinin müavinindən də eştidim. Umut Rəhimoglu və onun bütün komandasına gördükleri faydalı işlər görə bir daha təşəkkür edirəm.

BMT-nin inkişaf Programının Orta Asiya və Azərbaycan üzrə bölməsinin rəhbəri Jan Harfstin:



Nitqime bu tədbirin təşkilinə və iştirak üçün BMT-nin inkişaf Programını da dəvət etdiyinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondu-nun sədri cənab Umud Rəhimoglu təşəkkür etməklə başlamaq istəyirəm.

Dayaniqli insan inkişafı BMT IP fəaliyyətinin özəyini təşkil edir. Kasıbılıq, kasıb və zəif qrupların ehtiyacları əsas məsələ kimi inkişaf prioritətinin mərkəzində olmadıqca, iqtisadi artım hesabına iş yerlərinin yaranması mümkün olma-yacaq və kasıbılığın səviyyəsi aşağı enməyəcək.

ABŞ Dövlət Departamenti BMT-dəki Missiyasının nümayəndəsi Xanım Karen Nyumən:




Mən ABŞ Dövlət Departamenti adından demək istərdim ki, sizin Beynəlxalq Avrasiya Mətbuat Fondu-nun gördüyü işlər həqiqətən də diqqətəlayiqdir. Düzünü deyim ki, mən bu günədək təşkilatın həyata keçirdiyi bütün layihələrdən xəbərdar deyildim. Ancaq onu deyə bilərəm ki, ABŞ Dövlət Departamenti BAMF-in aparıcı donor təşkilatlarından və partnyorlarından biridir və bu bizim üçün çox sevindiricidir.

Qeyd etmək istərdim ki, başqa uğurlu fəaliyyətinizlə ya-naşı, mikro-kreditlərin verilməsi və məcburi köçkünlərlə apardığımız işlər də diqqətəlayiqdir. Həmçinin bütün dünyada baş verənlər haqqında məlumatı təmin edən sosial medianın inkişafı istiqamətində gördünüz işlər barədə xoş sözlər eşitmək də məni yaxşı mənada həyəcanlandırdı.

Mənə, fəaliyyətiniz barədə dərəgə agentliklərin bilməsi və öyrənməsi lazımdır.

Bütün uğurlara görə sizi təbrik edirəm! Sizinlə partnyor olmaqdan qurur duyuram!

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Nyu York Ofisi'nin direktoru Udo Canzin:



Hal-hazırda mən BMT QAK-in Nyu York ofisinin direktoruyam. Bu gün burada danışilan və müzakirə edilən məsələlər də maraqlıym, çünkü mən Avropada, Cenevrədə işləməmiş və işlə əlaqədar bir neçə dəfə Azərbaycana da səfər etmişəm.

Azərbaycanda bizim olduqca sanballı programımız var. Belə ki, ehtiyacların qarşılıması yönündə Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlər istiqamətində fəaliyyətiz əsasən, BMT agentliklərinin komanda şəklində ortaya qoyduğu işlərdə öz əksini təpdir. Son 20 il ərzində Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün olduqca böyük həcmədə investisiya qoymuşdur. Biz həmçinin, onların həyatlarında həm məhdudiyyətləri, həm də onlara adı vətəndaşlarla eyni səviyyədə göstərilən xidmətləri də görürük. Aydınır ki, bütün bu məsələlər

siyasi həllini tapmayanadək görülən bütün işlər, verilən bütün qərarlar müvəqqəti xata-ter daşıyır. Sonda bu insanların hal-hazırda məskunlaşdıqları yerde qalmaları və ya doğma yerlərinə qayıtmaları məsələsində seçim onların ixtiyarı-na veriləcək.

Düşünürəm ki, bu, bütöv-lükdə Azərbaycanda BMT agentliklərinin missiyasına aiddir. Əlbəttə, mən də ümid edirəm və biliyəm ki, bu istiqamətdə hökumət olduqca böyük addımlar atıb və bu, daxili yer-deyişmədə işimizi tənzimləyən ince beynəlxalq vasitələrə çat-mağda əsas prinsiplərdəndir.

Son illər nəzərə çarpan məsələlərdən biri də odur ki, uzunmüddətli yerdəyişmə şəraitində yaşamaq əzab-eziyyət yaradır, insanlar malik olduqları xidmət hüquqlarından bəzən istifadə edə bilmirlər. Məsələ siyasi həllini tapmayanadək bu cür hallar davam edəcək. Başqa sözə desək, biz hamımız birləşdə Azərbaycanda 20 il öz doğma torpaqlarından didərgin düşməyə məcbur olmuş insanlara davamlı olaraq bunları verməyi bacarmalıyıq: ləyaqətli həyat, əmək bazarına giriş, sehiyyə xidməti başda olmaqla bütün əsas xidmət sahələrinə giriş. Həmçinin onların torpaq və mülkiyyətə malik olmaq hüquqları da qorunmalıdır.

Mən bir az irəli gedib, onu da deyim ki, gələcəkdə nəhayət münaqışının həlli siyasi yolla əldə ediləcəkdir. Əhalii köçkünlük keçirdikləri uzun müddət ərzində torpaqlarına, evlərinə qayıtmaya can atırlar, bu arzularını hər addımda ifadə edirlər. Onların öz torpaqlarına qayıtmaları iqtisadi səbəblərdən deyil, çünki onlar onuzda iqtisadi cəhətdən həyatlardı. Bu insanların doğulduğuları yerdə qayıtmak istəyi vətən sevgisindən, torpağa bağlılıqlıdan irəli gəlir. Çünkü həmin yerlərdə onların əcdadları yaşayıblar və o torpaqlarda uyuyurlar.

Biz təcrübədən onu da biliyik, yerdəyişmə vəziyyəti nə qədər uzun müddət davam edirse, insanlar öz torpaqlarına qayıtmalarına bir o qədər ürək-dən ümid etmirlər. Onu da biliyəm ki, Azərbaycan hökuməti bu məsələyə çox həssas yanaşı və bu məsələ həll olduqda mümkün olan bütün lazımı hazırlıqlı işlərini uğurla başa çatdırmaq üçün investisiyonu həyata keçirəcək, tamamilə sıradan çıxmış ərazilərin bərpası istiqamətində zəruri tədbirləri görecəkdir.


Bizim üçün, önemli məsələ odur ki, istənilən vaxt əhalinin qaçqın və ya məcburi köçkünləri yerde qalmaları və ya məcburi köçkünləri yerde qalmaları bir halları bir

Cəmiyyətinə xidmət etməkdir”

problem olaraq inkişaf gündəliyinə salınsın. Düşünürəm ki, biz düzgün istiqamətdə bəzi addımları atmışıq. Ancaq görülacek işlər hələ çoxdur. Minilliyyin inkişaf Məqsədlərinde biz “yerini dəyişmiş”, “qaçqın”, “məcburi köçkü” sözlərinə rast gəlmirik. Ancaq dünyadakı geniş şəkildə yerdəyişmə edənlərin eksəriyyəti bu çərçivə içinde, yeni nisbi və ya tam kasibciliq çərçivəcindədir və humanitar, ya da inkişaf perspektivi baxımından bizim baxıvasıta maraq dairəmizdə olan insanlardır.

O da mənə aydınlaşdır ki, biz bu insanların acinacaqlı həyatına son qoyulması üçün bütün imkan və təşəbbüsümüzü birləşdirməliyik.

UNICEF-in nümayəndəsi xanım Subajini Jayasekaran:



Mən keçən ay Rioda keçirilən dayanıqlı inkişaf konfransında iştirak etdim və müxtəlif biznes nümunələrindən ibarət təqdimatlardan mütəəssir oldum. Biznesin həqiqətən davamlı və bərabər inkişafa kömək üçün güclü rol oynadığının şahidi oldum.

Biznesin daha geniş spektrdə uşaq hüquqlarına danılmaz təsirinin nəzərə alınmasında UNICEF ciddi rol oynayır. Uşaqlar istehlakçıdır, onlar gənc işçilər, gələcəyin biznes üzrə liderlərdir. Uşaqlar biznesin həyata keçirildiyi icma ehtiyaclarını və ətraf mühiti birlikdə paylaşırlar. Beləliklə biznesin kiçik və böyük olmasından asılı olmayıaraq onun uşaqların həyatına təsiri labübdür. Əger biz uşaqların hüquqlarının təkmilləşdirilməsini nəzərə almaq istəyirikse həqiqətən mümkün təsirləri və qabaqcıl partnyorları bu prosesə necə cəlb edəcəyimizi də düşünməliyik. Fikrimcə, biznes principlərində vətəndaş cəmiyyəti ilə dövlətin birgə işinin nəzərə alınması yoxsulluğun azaldılması və inkişaf kontestində və onların uşaq hüquqlarına, qadınlara və daha geniş icma üzvlərinə təsiri baxımından maraqlı olar.

- Umut müəllim, yuxarıda qeyd etdiyimiz kimi, iyulun 29-da Nyu-York şəhərində keçirilən BMT-nin İqtisadi-Sosial Şurasının yüksək Səviyyəli Toplantısı barədə təs-süratlarınız necədir?

- Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) olaraq 2007-ci ildən BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin konsultativ statuslu üzvüyük. Bu bir QHT olaraq BAMF-a çox böyük imtiyazlar verir. Statusumuz bize BMT-nin bütün toplantılarında iştirak etməyə imkan yaratır. Bu status həmçinin bize BMT agentliklərinin, bu təşkilatın strukturlarının işlədiyi ciddi qurumlarla birbaşa əməkdaşlıq qurmağa icazə verir. Buna görə də biz bu statusun verdiyi imkanlardan faydalanaraq 2007-ci ildən BMT-nin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirik. BMT-nin toplantılarında bəyanatlarla çıxış edir, Qarabağ problemi ilə bağlı obyektiv informasiyanın BMT strukturlarına daşınması yönündə fəaliyyət göstəririk.

Son tədbir də əhəmiyyət baxımından əslində nadir hadisələrdən biridir. Biz BMT-nin Yüksək Səviyyəli Toplantısında iştirak etməklə yanaşı, burada bir sıra mühüm uğurlara imza atdıq. Ona görə Yüksek Səviyyəli Toplantı deyirəm ki, buraya ən nüfuzlu şəxslər qatılırlar. Burada dünyanın narahat edən qlobal məsələlər müzakirə edilir. Son illərdə bu tədbirlərdə müzakirə olunan məsələlər minilliyyin inkişaf məqsədləri ilə bağlıdır. Ötən il Cenevre şəhərində keçirilən toplantı təhsil problemləri ilə bağlı idi. Mən oradakı çıxışım zamanı Azərbaycan təhsilində olan bir sıra problemlərinin məhz Ermənistən silahlı qüvvələrinin Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı olduğunu bəyan etdim. İşğal nəticəsində çoxsaylı məktəblərin, kitabxanaların dağıldığından, işğal nəticəsində çoxsaylı insanların işsiz qaldığını bildirdim.

Son tədbir Minilliyyin inkişaf Məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasibciliğin aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəsteklənməsinə həsr olunmuşdu. Bu məsələdə də müharibələrin böyük rolü var. Tədbirdə Qarabağ probleminin bu məsələyə ciddi təsir etdiyini bildirdik. Yüksek Səviyyəli Toplantı planlaşdırıllarkən biz ECOSOC-a müraciət edərək, yazılı bəyanat göndərdik. Bizim bu yazılı bəyanatımız altı dilə tərcümə edilərək BMT-nin Yüksək Səviyyəli Toplantısının bütün iştirakçılara paylandı. Bununla yanaşı BMT-nin baş qərargahı tərefindən təşkilatımıza Yüksek Səviyyəli Toplantı çərçivesində əlavə tədbir keçirməkən bağlı imkan yaradıldı. Biz təxminən 70 nəfərlik auditoriya ilə tədbir keçirdik. Toplantıya BMT-nin agentlikləri və ayrı-ayrı dövlətlərin, təşkilatların nüfuzlu şəxsləri qatıldı.

- Tədbirdə çıxış edən nü-



fuzlu xarici qonaqlar Azərbaycanda vətəndaş cəmiyyəti, Qarabağ problemi ilə bağlı diqqətçəkici məqamlara toxunublar. Bu barədə nə deyə bilərsiniz?

- Bütün yüksək Səviyyəli Toplantının xüsusi dəvətlilər siyahısında olduğumuz üçün tədbirə geniş nümayəndə heyəti ilə qatılmışdım. Həqiqətən də tədbir çox maraqlı keçdi. Ən uğurlu məqam o idil ki, çıxış edən nüfuzlu əcnəbi qonaqlar Azərbaycandakı vətəndaş cəmiyyəti, eləcə də Qarabağ problemi ilə bağlı maraqlı fikirlər səsləndirdilər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Nyu-york ofisindən rəhbəri Qarabağ məsələsi ilə bağlı məruzəsində bu məsələni incəliyinə qədər bilən bir şəxs kimi çıxış etdi. Həqiqətən də BMT tribunası böyük bir tribunadır. Hesab edirəm ki, biz bu tribunadan faydalı şəkildə istifadə edərək həm problemlərimiz dilə getirə, həm də tərefədaşlarımızın çoxalmasına nail ola bilərik.

- Umut müəllim, çıxış edənlərin bir çoxu BAMF-in uğurlu fəaliyyəti barədə söz açıb. Təşkilatınızın bu fəaliyyəti tam 20 ili əhatə edir. Bu illər ərzində bir çox mühüm uğurlara imza atmışınız. Məhz həm ölkə daxilində, həm də Beynəlxalq aləmdə uğurlu fəaliyyət göstərərək bu qədər xoş sözlərə layiq görülmüşüz. Bu 20 illik uğurlu fəaliyyət sizin üçün hansı rolə malikdir?

- Beynəlxalq Avrasiya Mətbuat Fonduñun fəaliyyəti çoxşaxəlidir. Təşkilatımız regionda tanınmış və nüfuzlu qeyri-hökumət təşkilatlardan biridir. Artıq fəaliyyətimiz daha çox regional müstəviyə keçirməyə çalışırıq. Biz Beynəlxalq Avrasiya Mətbuat Fonduñun da hədəfi orta bir mövqe tutmaqdır. Əlbəttə bə dövlət bizimdir və biz Azərbaycan

dövləti ilə əməkdaşlıq edirik. Bunu bütün beynəlxalq qurumların yüksək tribunalarından çəkinmədən səsləndirirəm. Çünkü bu, mənim dövlətim, mənim ölkəm, mənim Vətənimdir. Bu, yaxşısı ilə, pisi ilə, uğuru ilə, uğursuzluğu ilə mənim ölkəmdir. Bir çox qeyri-hökumət təşkilatları isə hökumətlə münasibətləri dilə getirmədə acizdirler. Vətəndaş cəmiyyəti olaraq bütün hədəflərimiz də məhz Azərbaycan cəmiyyətinə xidmətlə bağlıdır. Eyni zamanda işğal altındaki torpaqlarımızın geri qaytarılması da bizim maraqlarımız sırasındadır. Bütün mütadiləmiz məhz oradan gəlib keçir.

- Umut müəllim, sizin uğurlu fəaliyyətiniz həm də Beynəlxalq Mətbuat Institutunu (BMİ) da əhatə edir. 2004-cü ildən bu mötəbər qurumun Azərbaycan Milli Komitəsinə rəhbərlik edirsiniz. Bu yaxınlarda dünyadan aparıcı media qurumlarından biri olan BMİ-in idarə Heyətinin üzvü də seçildiniz. Bunu nüanla bağlı hansı fikirləriniz var?

- Həqiqətən də bu təşkilat dünyadan aparıcı media qurumlarından biridir. Təşkilat hər il özünün Baş Assambleyalarını keçirir. Söz azadlığı olmayan ölkələrdə bu institut bir qayda olaraq tədbirlər keçirmir. Ötən il biz Beynəlxalq Mətbuat Institutunun milli komitə rəhbərlerinin Bakı toplantısında keçirdik. Və burada Bakı regional mərkəzinin yaradılması üçün qərar qəbul edildi. Artıq regional mərkəz olaraq Qazaxıstanda, Qırğızıstanda BMİ-nin bölmələrini yaratmışıq. Bunun üçün mən həmin ölkələrə səfər etmişəm. Bu yaxınlarda həmin milli komitələrin fəaliyyətə başlaması ilə bağlı açıqlamamız olacaq. Bütün bunlar təkəcə mənim deyil, təşkilatımızda çalışan çoxsaylı şəxslərin uğurudur.

Mən bu institutla əməkdaşlıq etdiyim ilk illərdə bəri milli komitələrin gücləndirilməsi məqsədilə səy göstərirəm. Məhz bütün bu fəaliyyətlərim nəzərə alınaraq mən bu təşkilatın 28 nəfərlik idarə heyətinin üzvü seçildim. Təvəzükkarlıqdan kənar olsa da deməliyəm ki, mən Cənubi Qafqaz regionundan, həmçinin Avropa və Asiya qonşuluğunda olan ölkələrdən BMİ idarə Heyətinin ilk üzvüyəm.

- Qarşidan milli mətbuatın ildönümü gəlir. Bu barədə nə deyə bilərsiniz?

- İlk olaraq həmkarımızı təbrik edirəm. Onları sözün dəyərindən, gücündən daim düzgün istifadə etməyə çağırıram. Azərbaycan jurnalistinin məsuliyyəti səngərdəki əsgərin məsuliyyətindən heç də az deyil. Bu bir faktdır ki, biz 20 illik birtərəfli atəşkes rejimini yaşayırıq. Demək olar ki, hər gün yeni itkilərə məruz qalırıq. İstərdim ki, bu problemi həllində jurnalistlərimiz daha fəal olsun. Bu məsələdə əl-ələ vərərək dövlətimizə dəstək olmayılıq.

Aqil LƏTİFOV



Kamalə ABIYEVƏ

Hər yay eyni problemlə üz-üzəyəm: harda, necə istirahət eləyim? Hələ heç hansı pulla demirəm. Məzuniyyətpulu qarışq az qala oktyabraq qədər yaşamaq üçün 500 AZN almışam. 35 ildir ki, müəlliməyəm, "Qabaqcıl təhsil işçisi"yəm. Yaradıcıyam, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Və ən əsası 40 ildir mənden ayrılmayan HƏMKARLAR İTTİFAQININ üzvüyəm, onu çiynlərimdə daşıyıram. Özü də tek mən yox, bütün müəllim orduşu. Amma niyəsini hələ bilmirik. Bu 40 ildə xəstəlik ka-

SOS

ÖZÜNDƏN BAŞQA HAMIYA BORCLU OLAN MÜƏLLİMLƏRİN İSTIRAHƏTİ HAQQINDA KİÇİK ARAYIŞ

ğizi alib-almadığım heç dəqiq yadimdə da deyil. O da, olsa-olsa, necə deyim, sovet dönəmində olub. Ümmümiyyətlə, elə əsl sovet müəllimi kimi işləyirəm. Ölsəm də, dərsə gedirəm. Bəs həmkarlar mənim üçün nə edir? HEÇ NƏ! Ümid edirəm ki, 3-4 ildən bir "putyovka" alaram, o da ki... Nəsə, 3 il 30 il olur... Sovet dönəmində müəllimlərə yaxşı putyovkalar verirdilər. Axi gələcək bizim əlimizdəydi. Amma indi? Gəl putyovka tap, ya da Həmkarlar İttifaqından bir adam tap ki, heç olmasa nə istədiyinə, yalandan da olsa, qulaq assın. ORTA MƏKTƏB MÜƏLLİMİ KİMDİR Kİ? Bir neçə il əvvəl birtəhər Yasamal rayon həmkarlarının sədrini tapdım. Haranı dedimse, qayıdı ki, bize o yerlərə putyovka vermirlər. Nabranan, "Dostluq", bəlkə "Xəzər"ə tapa bildim. Hələ məni lap çıxdan tanıydırdı. Nəsə... Bir şagirdimin valideyni Bakı Turizm Mərkəzində işləyir, ona zəng vurdum. Ay allah, kişi o qədər həyacanlandı ki: "Ay Kamalə xanım, "Dostluq" nədir? Siz ən gözəl yerdə

dincəlməlisiniz". Dedim ki, axı, gözəl yerlər özəl yerlərdi, müəllimlər üçün deyil. Düzdül, bir az etirafımdan sıxlıdım, nə edim, müəlliməm də. Sağ olsun, yenə bir az münasib qiymətə Nabranan "Orman"deyilən bir məkəna göndərdi məni. Yanımdaca zəng edib "Ora çox dəyərli, hamımızın fəxri bir xanım göndərirəm"- dedi.

Getdik. Çox bəyəndim. Çox da hörmət elədilər. Maddi gücümüzə görə qaldıq. Sözüm onda ki, "Dostluq" deyilən və müəllimlər üçün nəzərdə tutulan istirahət kompleksi de ora xəzin idi, gedib baxdım. KAŞ HEÇ GETMƏYƏ YÖDİM! Köhne tramvay vagonlarına oxşayan, cıraklı nələrsə... Hardasa ortada bir dənə ümumi ..., böyründə də bir dənə "duşavoy"... Özümə də, peşəmə də, istirahətə də, lap elə Həmkarlara da nifrət elədim.

Amma müəllimlər dincəldirdi orda...

Soruşdum ki, burda necə qalırsınız? Dedilər ki, gücümüz çatan budu, bunu verirlər də, nə edək? Ürəyim

ağrıdı. İstirahətim heç oldu.

Öz-özümə söz verdim ki, qayıdan kimi hər yere yazacağam. Amma heç yera heç nə yazmadım. Elə öz-özümə, yaxın-uzaq ətrafıma dedim, deyindim, amma yazmadım, heç kimə yazmadım. Niyə? Bilmirəm.

Bəlkə bütün müəllimlərə acığım tutdu susduqlarına görə? Fikirləşdim: BİZƏ ƏCƏB OLUR.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyevə

Xahiş edirəm, heç olmasa bu yay gözəl istirahət etmək, müalicə olunmaq (o qədər xəstəliyim var ki) üçün mənə kömək edəsiniz. Bir yaradıcı insana, vətəni üçün zəhməti ilə çalışan, pedaqoji yaşı 200 ildən artıq olan (atam-anam qarışq az qala bütün nəslim müəllim olub) bir ailənin davamçısına, 40 il Həmkarlar İttifaqına xidmət edən bir vətəndaşa - bir ziyanlıya öz məsləhətinizlə ŞAHANƏ, özü də pulsuz putyovka verəsiniz.

Təşəkkür edirəm.

P.S. Nə olsun ki, müəlliməm. Ancaq elə müəlliməm ki, məzunlari min ürəyində uzun bir ömür yaşayaçağıma tam əminəm. Şairəyəm. Heç olmasa 5-3 şeirimə, məncə, təkcə "Məktəb illeri" mahnısının sözlərinə görə insanların ürəyində, yaddaşında daha uzun müddət qalacağam. Mənə putyovka verəsəniz də...

Vergi borcları azalır

BU TENDENSIYA 2012-Cİ İLİN BİRİNCİ YARISINDA DA DAVAM EDİB

Dövlətin maliyyə sabitliyini təmin edən amillərdən biri də vergilərin sabit şəkildə dövlət bütçəsinə daxil olmasına təmin etməkdir. Bu ağır, lakin məsuliyyətli vəzifə vergi orqanlarının üzərinə düşür: onlar tərəfindən dövlət bütçəsinə səfərber edilən vergilər ölkəmizin maliyyə resurslarının təmin olunmasına, neticədə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaradır.

Vergi qanunvericiliyində təsbit edildiyi kimi, müəyyən edilmiş vergilər dövlət bütçəsinə tam və vaxtında ödənilməlidir. Bu şərtlərin gözlənilməsi vergi ödəyicilərinin dövlət bütçəsi qarşısında borclarının yaranmasına səbəb olur və bu da vergi yiğimləri üzrə kəsirlər yaratmaqla ölkənin maliyyə resurslarının səviyyəsinə mənfi təsir göstərir. Vergi ödəyicilərinin öz bütçə öhdəliklərini tam və vaxtında icra etməmələri müxtəlif səbəblərdən irəli gelə bilər. Burada öhdəliklərin icra edilməməsi müvəqqəti maliyyə çətinlikləri və ya bütçəyə ödənilməli olan vəsaitlərin digər istiqamətlərə (dövriyyə vəsaitlərinin artırılmasına) yönəldilməsi ilə müşayiət oluna bilər. Bu amillərin kompleks araşdırılması və qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi prosesləri cari ilin birinci yarısında da vergi borclarının alınması strukturları tərəfindən davam etdirilib.

Qeyd etmək lazımdır ki, vergi proqnozlarının icrası və vergi daxilolmalarının dövlət bütçəsinə alınması istiqamətində görülmüş tədbirlər nəticəsində ilin ilk ayı ərzində də vergi borclarının məbləğində azalma tendensiyası davam edib. Borcun yaranma hallarının və vergi borclarının məbləğinin azaldılması, borclu vergi ödəyicilərinə fərdi yanaşma, borcların alınması üçün mümkün tədbirlərden istifadə edilməsi, ümumi olaraq borcların səmərəli idarə edilməsi istiqamətində mövcud olan müvafiq tədbirlər həyata keçirilib.

2012-ci ilin birinci yarısında vergi borclarının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 86478 borclu vergi ödəyicisindən 77880-nin (90,1 faiz) borcları tamamilə ləğv edilib. Bu ilin əvvəline olan 7042 borclu vergi ödəyicilərini də nəzərə alsaq, borcları tamamilə ləğv edilənlərin sayı ümumilikdə 84922 (98,2 faiz) olub.

Bununla yanaşı, ilin ilk altı ayı ərzində bütçə daxilolmalarının 27,8 faizini borclu vergi ödəyicilərinin vaxtından gec ödədikləri ödənişlər və məcburi alınma tədbirləri nəticəsində ödənişlər teşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə könüllü əməletmə səviyyəsinin 3,4 bənd və ya 4,9 faiz artaraq 68,8 faizdən 72,2 faiza çatması deməkdir.

Yanvar-iyun ayları ərzində

vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin dövlət bütçəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə əmlaklarının siyahıya alınması barədə 22816 qərar açılıb. Borclar ləğv edildiyinə görə, dövr ərzində açılmış qərarlar da daxil olmaqla, ümumilikdə 82 milyon manat məbləğində 21481 qərar (94,1 faiz) bağlanıb.

Borcların alınması istiqamətində müəyyən edilən ənənəvi tədbirlərlə yanaşı, dövr ərzində həm Vergi Məcəlləsinin, həm də digər qanunvericilik aktlarının müddəalarından geniş istifadə olunmağa başlanılib. Aparılan araşdırımalar ilə mülkiyyətində heç bir daşınan və ya daşınmaz əmlakı müəyyən edilməyen, lakin hüquqi şəxslərdə təsisçi (payçı) olduqları müəyyən edilən borclu fiziki şəxslərin borclarının hüquqi şəxslərin paylarından tutulması istiqamətində tədbirlərə başlanıb.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilmiş fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 15 fiziki şəxse qarşı məhkəmə iddiaları qaldırılıb. Müvafiq iddialar üzrə artıq 2 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yəndənilməsi barədə qətnamə çıxarılib, 2 iş üzrə isə borc məbləğinin dövlət bütçəsinə ödənilməsi təmin olunub.



Borcların alınması istiqamətində müəyyən edilən ənənəvi tədbirlərlə yanaşı, dövr ərzində həm Vergi Məcəlləsinin, həm də digər qanunvericilik aktlarının müddəalarından geniş istifadə olunmağa başlanılib. Aparılan araşdırımalar ilə mülkiyyətində heç bir daşınan və ya daşınmaz əmlakı müəyyən edilməyen, lakin hüquqi şəxslərdə təsisçi (payçı) olduqları müəyyən edilən borclu fiziki şəxslərin borclarının hüquqi şəxslərin paylarından tutulması istiqamətində tədbirlərə başlanıb.

Hazırda sahibkarlıq fealiyyətini dayandıran, lakin dövlət bütçəsi qarşısında öhdəliklərini tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi sürətləndirilir: 15 müvafiq vergi ödəyicisinin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məqsədilə müvafiq strukturlara müraciət edilmiş, 921 borclu vergi ödəyicisinin 674,6 min manat məbləğində borc məbləğinin dövlət bütçəsinə ödənilməsi təmin olunub.

Bunurla yanaşı, dövr ərzində vergi orqanları tərəfindən

800 vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə müvafiq icra şöbələrinə müraciətlər edilib. Həmin vəsatətlər nəticəsində müvafiq əsaslandırılmış təqdimatlar hazırlanıb, 33 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Eyni zamanda, yeddi vergi ödəyicisi borcunu ödədiyinə görə barələrindəki icraatlar dayandırılıb.

Nəticədə 2012-ci ilin ilk yarısında borc məbləği cari ilin 1 yanvar tarixi ilə müqayisədə 8,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17,8 faiz azalıb.

Borclu vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi vergi öhdəliklərinin yerinə yetirilməsi məsuliyyətini artırıb ki, bu da vergi borclarının öyrənilməsi barədə vergi orqanlarına onlayn müraciətlərin dinamikasında yüksəlişə səbəb olub.

Birdəfəlik ödəmələrlə bağlı Xüsusi Komissiyanın icası keçirilib

Maliyyə naziri Samir Şərifovun iştirakı ilə Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və prosesə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nezdində yaradılmış Xüsusi Komissiyanın icası keçirilib. Nazirləndən verilen məlumatə görə, Xüsusi Komissiyanın icasında çıxış edən maliyyə naziri S.Şərifov bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunmuş icasında çıxışı zamanı əmanətçilərin qaytarılması ilə bağlı postsovət məkanında ən işlek, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variantın məhz Azərbaycanda tətbiq olunduğunu qeyd edib.

Kapital Bankın xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi işinin uğurla davam etdiyi bilidirən nazir əlavə edib ki, prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər oportativ şəkildə həll edilir və nəzərdə tutulduğu kimi əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonuna dək tam şəkildə uğurla başa çatdırılacaq. S.Şərifov eyni zamanda, Xüsusi Komissiyanın qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətə icra etdiyini, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə bağlı əmanətçilər tərəfindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılaraq müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, bu gündək Xüsusi Komissiyaya 1080 ərizə daxil olub ki, bunlar da əsasən itmiş və ya rərsiz vəziyyətə düşmüş əmanət kitabçıları ilə bağlı-



dir. Müvafiq araştırma aparıldığdan sonra Xüsusi Komissiya sözügedən müraciətlərdən 976-i barəsində müsbət, 104-ü barəsində isə əlavə araşdırılmalar aparılması üçün "Kapital Bank"ın müvafiq filiallarına qaytarılmasına dair qərar qəbul edib.

Prosesə ciddi nəzarət olunduğunu vurğulayan S.Şərifov qeyd edib ki, inkişafək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan bir neçə "Kapital Bank" əməkdaşlığı inzibati qaydada cəzalandırılıb. O da bildirilib ki,

Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət etməlidir.

Icasın içinde "Kapital Bank"ın rəhbərliyi, o cümlədən Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkışaf, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliklərinin, Dövlət Sosial Müdafiə Fonduñun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.

Ruminiyada "SOCAR"ın 13-cü yanacaqdoldurma məntəqəsi açılıb

Ruminiyanın Suceava iqtisadi regionunun Draguseni rayonunda, Buxarest istiqamətində E85 milli magistralı üzərində yerləşən yanacaqdoldurma məntəqəsi "SOCAR" brendi altında fəaliyyətə başlayıb. ARDNŞ-dən verilən məlumatə görə, bu yerde əvvəller de fəaliyyət göstərmiş YDM yenidən tikilmiş, rebrending olunaraq, istismara verilib. Açılış mərasimində Azərbaycanın Ruminiyadakı səfirliliyinin, "SOCAR Petroleum SA" şirkətinin və yerli idarəcilik qurumunun nümayəndələri iştirak edib. Bildirilib ki, 2800 kvadrat metr sahədə yerləşən YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsulları-



rının satışı həyata keçiriləcək. Məntəqədə 3 saygacdan ibarət, yəni 4 kiçik avtonəqliyyatın və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsinə şərait yaradılıb. Burada 140 kvadrat metrlik ərazini əhatə

edən market, "NAR" kafe, 24 saat pulsuz internet xidmətləri də əhalinin istifadəsinə verilib. Bu, Ruminiyada əhaliyə yüksək keyfiyyətə xidmət göstərən "SOCAR" brendli YDM-lərdən 13-cüsüdür.

Vergi hüququ sahəsində dəyərli naşr

Vergi hüququ sahəsində tənənmiş mütəxəssis Simran Həsənovun yeni kitabı işıq üzü görüb. "Elm və təhsil" nəşriyatının çapa hazırladığı bu nəşr "Vergi hüququ (ensiklopedik lügət)" adlanır. Kitabda vergi qanunvericiliyi aktlarında, beynəlxalq vergi hüququnda, müsəlman vergi hüququnda, habelə vergi hüququnda tətbiq edilən digər hüquq sahələrinə (mülki, gömrük, inzibati, və s.) aid olan səkkiz yüzdən çox termin və ifadənin anlayışı verilmişdir. Bu kitabdan istifadə etməklə vergi hüququ və əlaqəli sahələrə aid olan qanunverici-

lik aktlarının tətbiqi prosesin xeyli asanlaşdırmaq mümkündür.

Kitabın praktiki əhəmiyyəti özünü həm də bunda göstərir ki, burada imkan daxilində legal mənbələrə daha çox istinad edilir. (Kitabın sonunda qəbul edilmə tarixi və çap olunduğu nəşrlər göstərilməkə həmin mənbələrin siyahısı öz əksini tapmışdır). Bu cür mənbələr olmadıqda, müəllif doktrinal (elmi) anlayışlardan istifade etmişdir. Anlayışlar aydın, səlis və əlcətan dildə verilmiş, onların əksriyyətinin işlədildiyi qanunvericilik aktlarının mü-

vafiq maddə və bəndləri göstərmişdir. Bu da həmin nəşrdən istifadəni asanlaşdırmaqla bərabər, həm də onun təcrübə dəyərini artırır.

Kitab geniş oxucu kütlesi, o cümlədən vergi mütəxəssisləri, hüquqşunaslar, maliyyəçilər, iqtisadçılar, uyğun ixtisas üzrə təhsil alan tələbələr, vergi ödəyiciləri və vergi hüququ ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.

Nəşrin elmi redaktoru BDU-nun məlki proses və kommersiya hüququ kafedrasının dosemi, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyevadır.

İçməli su və kanalizasiya xidməti istifadəçilərinin sayı 1,6 faiz artıb

İyulun 1-e olan məlumatə görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkə üzrə 1110815 abunəciyə xidmət göstərir. İstehlakçıların 97 faizini əhalli, 3 faizini isə qeyri-əhalli grupp abunəçiləri təşkil edir. ASC-nin mətbuat xidməti və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumatə görə, cari ilin ikinci rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17135 abunəçi və ya 1,6 faiz artıb. Abunəçi sayıda artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

"Azərsu" ASC istehlakçılarının su saygacıları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin ikinci rübündə 11350 abunəçi saygacla təmin olunub. Bununla da ölkə üzrə saygacın abunəçilərin sayı 534385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi saygacla təmin olunub.

MHŞT üzrə Çoxtərəfli Qrupun icası keçirilib

Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasiyatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) icası keçirilib. ARDNF-dən verilən məlumatə görə, MHŞT üzrə QHT Koalisiyası MHŞT üzrə 16-ci hesabat (2011-ci il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb. Hökumətin hesabatı, MHŞT üzrə QHT Koalisiyası və Müstəqil Mühasiblərin Rəyinin daxil olduğu yeni hesabat da iclas iştirakçılarına təqdim edilib.

Iclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ilde qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Səhifəni Bəxtiyar MƏMMƏDLİ hazırladı

“Azərbaycanın təhsil tarixi”:

Məlum olduğu kimi, təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” kitabı ictimaiyyətə təqdim edilib. Misir Mərdanovun müəllifi olduğu kitab 3 cilddədir və kitabların hazırlanmasına ümummilli lider Heydər Əliyevin tapşırığı ile başlanılib. Kitabın 3 cildi hazırkı, 4-cü cildi isə artıq mətbəədə yığılır. Kitabın birinci cildində 1920-ci ilədək Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar eks olunub. Kitabın ikinci cildi sovet dövründəki təhsil tarixi ilə bağlıdır. Kitabın üçüncü cildində isə Azərbaycanın müstəqillik illerində ölkəmizin təhsil tarixi, keçdiyi yollar, görülən işlər barədə geniş məlumatlar verilib. Təəssüf ki, 1 cild digərlərindən az səhifəli və az məlumatlıdır. Çünkü arxivdə o qədər də ciddi məlumatlar tapmaq mümkün olmayıb. “Təhsil” nəşriyatı tərəfindən çap olunan coxcildlik Azərbaycan təhsilinin çətin və şərəflə inkişaf yolunu eks etdirən salname kimi səciyyələndirilə bilər. “Azərbaycanın təhsil tarixi” coxcildiliyi böyüməkdə olan nəslin təhsil və tərbiyəsi ilə bağlı xalqın min illər boyu yaratdığı, zamanın, tarixin yaddasına həkk etdiyi, milli-mənəvi dəyərlərə əvvəlmiş sərvətin böyük bir hissəsini özündə ehtiva edir. Nazir kitabda bildirib ki, otuz ildir ki, təhsilin təşkil və idarə olunması sahəsində çalışıb. Bu şərəflə yolda addım-addım irəlilədikcə, təhsilimizin istinad etdiyi mənəvi dəyərlərə və prinsiplərə daha dərinənd bələd olduqda, mənəde Azərbaycanın təhsil tarixini yazmaq arzusu yarandı: “Yaxşı yadımdadır, 1998-ci ildə müəllimlərin növbəti qurultayı üçün məruzə hazırlayarkən araşdırğım materiallardan mənə aydın oldu ki, 1925-ci ilde keçirilən və Ümumazərbaycan müəllimlərinin birinci qurultayı adlanan qurultay heç də bu sahədə ilk təcrübə deyil. Sovet hakimiyyəti qurulana qədər Azərbaycan müəllimlərinin taleyülüklü qərar və qətnamələr qəbul etmiş üç qurultayı keçirilmişdir. Amma sovet rejiminə sadiq olan məmurlar, hətta bu sahənin tədqiqatçıları belə həmin qurultaylar haqqında heç nə yazımağı, susmağı üstün tutmuşlar. Azərbaycanın təhsil tarixində belə qaranlıq məqamların olması hələ o vaxt məndə dərin təəssüf hissi oyatdı və bu, xalqımızın təhsil tarixi ilə bağlı həqiqətləri üzə çıxarmaq üçün bir təkan oldu. Ulu öndər Heydər Əliyevin ziyalılara müraciətdə dediyi: “Azərbaycanın təhsili, məktəbləri sona çatan XX əsrde çox böyük nailiyyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətaletdən çıxarmaq, maarifləndirmək, təhsili inki-

şaf etdirmek üçün çox işlər görmüşlər. Əgər Azərbaycanın təhsil tarixi yazılısa, şübhəsiz ki, hər mərhələdə görülen işlər orada eksini tapacaq və öz qiymətini alacaqdır” - sözü isə arzumun gerçəkləşməsinə əlavə stimul verdi. Elə o vaxtdan mütəxəssislər məsləhətləşib kitab üzərində işləməyə başladı və buna hər şeydən evvəl dövlətin təhsil siyasetini həyata keçiren bir şəxs kimi öz vəzifə borcum hesab etdim. Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etmişəm ki, milli təhsil quruculuğunda təxilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yeni öten əsrlərde xalqımızın təhsil sahəsində malik olduğu zəngin irsi, maarifçi ziyanıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya, fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyyətlər qazanmaq mümkündür. Ona görə də biz, ilkin olaraq təhsil tariximizi, xalqımızın təlim və tərbiyə təcrübəsini mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq”.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın təhsili bu gün yeni inkişaf mərhələsinə çatıb. Azərbaycanda çoxtəhsilli, müasir dünyanın fəal üzvüne əvvəlmiş gənclərin formalasdığını deyən Əli Əhmədov bildirib ki, burada Azərbaycan məktəblərinin böyük rolü var: “Məhz bu zəməndə Azərbaycan təhsilinin öyrənilməsinə, tarixinin araşdırılmasına ehtiyac var. Çünkü tarixin əhəmiyyəti hissəsi olan təhsil tarixinin araşdırılması sahəsində müyyəyen boşluqlar var. Azərbaycanda ən az tədqiq olunan sahə təhsil sahəsidir. Bu sahədə ciddi araşdırımların aparılması ehtiyac duyulur”. M.Mərdanovun müəllifliyi ilə hazırlanmış kitaba yüksək qiymət verən Ə.Əhmədov qeyd edib ki, bu vəsaitlər sadəcə bir tədqiqatçının araşdırımları deyil, bu ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi qiymətdir”.

“Azərbaycanın təhsil tarixi” kitabı barədə fikirlərini bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova bu tədqiqatın aparılması tarixə, varisliyə və müasirliyə əsaslandığını söyləyib: “Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur. Görkəmli maarif fədailərinin, mütəfəkkirlerin və pedagoqların həyatı, onların xalqın maariflənməsi yolunda qeyri-bərabər mübarizədə göstərdikləri dözmə, cəsarət haqqında qısa ocerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir”. B.Muradova qeyd edib ki, bu nəşrin hər bir cildində doğma Vətənini, doğma torpağını sevən bir insanın qəlb



çırıntıları duyulur. Bu, kitabın müəllifi Misir müəllimin qəlbinin çırıntılarıdır. Təhsil tariximiz üzərə tədqiqatların aparılması üç əsas prinsipə - təxilik, varislik və müasirliyə əsaslandığını diqqətə çatdırın. B.Muradova bildirib ki, kitabda təhsil tarixi, onun keçdiyi yollar real şəkildə eksini təpib. Birinci cilddə XIX əsrədək keçən müddət ərzində Azərbaycan təhsilinin tarixi cəmi 35-40 səhifəlik material təşkil edir. Bunun səbəbi həmin dövr üçün kifayət qədər arxiv materiallarının olmamasıdır.

Kitabın ayrı-ayrı fəsillərində Azərbaycanda təhsilin təşəkkülü, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzərə inkişaf amilləri, habelə pedagoji mətbuatın inkişaf tendensiyaları eksini təpib. Doğurdan da Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikrincə, “Azərbaycan təhsil tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri təhsil tariximizlə bağlı elmi araşdırımların uğurlu nəticəsi və bu sahədə mühüm nailiyyyət kimi qəbul edilməlidir.

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun dediyinə görə, bu dəyərli elmi əsər təhsil tariximizin şanlı salnaməsi hesab oluna bilər: “Əsərdə bütövlükdə şərq tarixinin, türkidlili xalqların tarixinin, müsəlman ölkələri tarixinin, ədəbiyatının, mədəniyyətinin, elminin ən maraqlı məqamları vəhdətdə verildiyindən daha böyük əhəmiyyət kəsb edir”. Kitabın böyük zəhmet hesabına başa geldiyini deyən Ə.Əmiraslanov nəşrlərdə təhsil tariximizin obyektiv və ədalətli yazıldığını qeyd edib: “Mənim üçün xoş olan məqamlardan biri də odur ki, kitabda tibb təhsili tarixi də geniş şəkildə eks edilib”.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın sözlərinə əsasən, təhsil naziri Misir Mərdanovun müəllifi olduğu kitablar təkcə təhsil tarixini eks etdirmir, bütövlükdə təhsil ensiklopediyasıdır: “Bu, həm şəxsiyyətlərimiz, həm tariximiz, həm mənəviyyatımızla bağlı böyük topludur. Üçüncü

I YAZI

man edirəm ki, Azərbaycan tələbələri bu kitab vasitəsilə yiyələnməyə çalışdıqları bugünkü elmimizin arxasında nələr dayandığını öyrənə bilərlər.”

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputati Yaqub Mahmudov nəşrlərdə təhsil tariximizin hərtərəfli eks olunduğunu vurğulayıb. Y.Mahmudov qeyd edib ki, nəşrin birinci cildi ona görə əhəmiyyətlidir ki, o ötən əsrləri əhatə edən təhsilimiz haqqında məlumatlar verir. Kitabda İrvanda, Borçalıda, Dərbənddə təhsillə əlaqədar faktlar öz eksini təpib.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, eməkdar müəllim Vaqif Abbasov kitabın dilinin oxucular üçün maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, kitab sərt oxunaqlı dildə deyil, sadə dildə yazılıb: “Azərbaycan təhsilinin tarixi bu nəşrlərde geniş eksini təpib. Çoxları Azərbaycan təhsilinin tarixinin əsəsəz olaraq ən yaxşı halda XIX əsrin ikinci yarısından başlandığını qeyd edirlər. Bəlkədə bu, həmin adamların da nöqsanı deyil. Əslində, Azərbaycan təhsilinin tarixinin dərin araşdırımlara, sistemli təhlilə, real faktlara söykənən əməkliyət məvcud olmuş Azərbaycan dövlətləri tarixi bazaında yox, bütövlükdə Qədim Şərq, İslam tarixi, orta əsrlər tarixi və müasir dövr tarixi mənbələri əsasında dərindən öyrənilməyə ciddi ehtiyacı var idi. Həyatının çox hissəsini Azərbaycan təhsilinin inkişafına həsr etmiş, bu gün de təhsil sisteminde uğurlu islahatların təşkilatçısı olan hörmətli təhsil naziri, professor Misir Mərdanovun bu yaxınlarda işləşmiş “Azərbaycan təhsil tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri təhsil tariximizin elmi araşdırımlarının uğurlu nəticəsi, mühüm nailiyyyəti kimi qəbul edilməlidir. Bu dəyərli elmi əsər təhsil tariximizin şanlı salnaməsi hesab oluna bilər. Əsərdə bütövlükdə şərq tarixinin, türkidlili xalqların tarixinin, müsəlman ölkələri tarixinin, ədəbiyatının, mədəniyyətinin, elminin ən maraqlı məqamları vəhdətdə verildiyindən daha böyük əhəmiyyət kəsb edir. Xüsusi qeyd etmək istərdim ki, bu əsərin dili çox sadə və rəvan olduğundan oxucu onu oxumaqdan yorulmur, ondan ayrılmış istəmir.

Kitabın I cildi 3 fəsildən ibarətdir. Birinci fəsil Qədim və Orta əsrlər, ikinci fəsil XIX əsrde, üçüncü fəsil XX əsrin əvvəllərində Azərbaycan təhsilinin tarixinə həsr olunub. Müəllif haqlı olaraq qədim və orta əsrlərdə Azərbaycan-

milli təhsil haqqında fundamental əsər

da təlim və təbiyənin zərdüştlük dininin əsas kitabı olan "Avesta"ya əsaslandığını qeyd edir. "Avesta"dan gətirilmiş aşağıdakı misallar əslində bugün də qəbul olunandır və nəzərə alınmağa layiqdir: "Təlim-təbiyə varlığın bünövrsəni kimi mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və təbiyəçilərin vasitəsilə yazıl oxumağı öyrənmeli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu yolla insanlar yüksək məqsədə çata bilərlər". "Pis müəllim şüru korlar. Sözün mənasını çatdırma, ağlin inkişafını dayandıra, təlim-təbiyəni fəsada çevirir. Nəticədə həyatın təbii axınına və gözəlliyyine zərər yetirə". "Çalışın ki, alim və cahil arasında fərq qoyasınız. Alımlar həyatın yol göstəriciləridir".

Şübhəsiz, geniş oxucu kütłesi üçün çox maraqlı faktlardır ki, Azərbaycanın cənubunda yerleşən qədim Atropatena dövlətində təhsilin ilk rüşeymləri formalasdır. Zadəganların uşaqları ilk təhsilini evdə alır, 7 yaşından sonra isə məktəbə göndərilirdilər. Məktəbdə tibb, hesab, coğrafiya, musiqi və astronomiya elmləri tədris olunurdu. İxtisaslı kadrlar "saray məktəbində" hazırlanır, burada hakim sinfin uşaqları 16 yaşından başlayaraq müvafiq ixtisas təhsili alırlar. Həmin dövrde hərbi məktəblər də fealiyyət göstəririd.

V.Abbasov qeyd edib ki, IV əsrde Qafqaz albanlarının 52 hərfdən ibarət əlifbasının yaranması və bundan sonra Albaniyada məktəblərin açılması, bu məktəblərdə şagirdlərə aylıq təqaüd və gündəlik yemek verilməsi faktları da təhsil tariximizin qədimliyinə parlaq nümunədir. Müəllif tarixi mənbələrə əsaslanaraq göstərir ki, V əsrde Albaniyada kənd məktəblərinin mövcud olması "Qəbələ və Girdiman kimi iri şəhərlərdə müvafiq məktəblərin varlığına şübhə yeri qoymur." O, haqlı olaraq qeyd edir ki, "Azərbaycan türklərinin islam dinini asanlıqla qəbul etmesinin əsas səbəbi onların ta qədimdən xeyir və göy tanrısına tapınmaları, tanrıçılıq dininə etiqad etmələri idi." Həmin dövrde gəncələrin təbiyə olunması məsələlərinə ciddi önem verildiyini vurgulayan müəllif qeyd edir ki, "Hərbi təlim, cəsurluq, cəngavərlik Azərbaycan türklərinin təbiyəsində mühüm yer tuturdu." "Əsgəri şücaətlər hər bir türk kişisi üçün, onun özünü, ailəsinin, tayfasının şərəf, namus işi idi". "Azərbaycan türkləri savaşda ölməyi, şəhid olmayı şərəf bilər, xəstələnər, ölməkdən utanmışlar". "Azərbaycan türklərində uşaqlar həmişə atalarına hörmətlə yanaşmış, onların qulluğunda durmuş, ehtiram göstərmiş, ədəbsiz hərəkətlərə yol verməmiş, atadan qabaq

süfrəyə oturmamış, onların peşəsini öyrənmiş, atalarını özlərinə həyat idealı hesab etmişlər. Ata dünyasını dəyişdikdən sonra onun ocağı övladlar üçün müqəddəs hesab olunmuşdur."

Maraqlı fakt kimi o da göstərilir ki, o vaxtlar uşaqları həyatı sevən, gözəllikdən həzz almağı bacaran, estetik zövqə və vətən əxlaqına malik insanlar kimi təbiyə etmək məqsədi ilə dini və milli bayramlardan, müxtəlif oyun və xalq mahnılarından təsirlili təbiyə vasitəsi kimi istifadə edilirdi. Belə təbiyə üsulu bu gün də geniş istifadə edilir və təbiyə prosesində uğurlu nəticələri temin edən faktorlardandır.

Müəllif haqlı olaraq "Quran"ın təbiyə prosesində mühüm rol oynadığını da xüsusi vurğulamışdır:

"Quran"ın gətirdiyi davranış və ədəb-ərkan qaydaları hər bir cəmiyyətdə, hər bir dövrde təbiyə işinin məqsədlərini müəyyən edən qaydalarıdır. "Quran" yalnız dini kitab deyil, o, hər şeydən önce, təbiyə kitabıdır. İslama təbiyə anlayışı geniş mənəni ifadə edir. Bu özünəməxsus və orijinal təsəvvür islamın kainata, insana və həyata baxışlarından doğaraq, insanın istedadının imkan və qabiliyyətlərinin tədricən inkişaf etdirilməsini, onun kamillik səviyyəsinə yüksəlməsini nəzərdə tutur." Aşağıdakı fikirlər isə müasir təhsil sisteminin inkişaf konsepsiyasında birmənəli olaraq nəzərə alınmalıdır:

"Orta əsr Şərqi təsəvvürlerinə görə, təlimlə təbiyə arasında qırılmaz, qarşılıqlı əlaqə mövcuddur: təbiyəsiz bilik - odunuz ocaq, biliksiz təbiyə - bədənsiz ruh kimidir." Onu qeyd etmək istərdim ki, 2011-ci ildə Londonda baş verən ixtiashaqlardan sonra Böyük Britaniya hökuməti rəsmi etiraf etdi ki, biz əslində son 20 ildə təbiyəsiz gənclik yetişdirmişik. Təlim-təbiyə prosesində buraxılan səhvlerin acı nəticələri budur. Müəllif qeyd edir ki, Azərbaycanda ilk müsəlman məktəbi VIII əsrin birinci yarısında açılmışdı. Maraqlı məlumat ondan ibarətdir ki, "Müəllimlər çox diqqətlə seçilirdi. Müəllim ailəli və yaşılı, en başlıcası isə yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, uşağın psixi xüsusiyyətlərini, fərdi qabiliyyət və imkanlarını bilməli idi. Valideynlər bu tələblərə uyğun gəlməyən müəllimlərə öz uşaqlarının təlim-təbiyəsini etibar etmirdilər." Müəllif göstərir ki, X əsrde Azərbaycanda mədrəsə təhsilinə çox böyük önem verilirdi. Amma Azərbaycanda mədrəsə təhsilinin sürəti inkişafi XII əsre təsadüf edir. O, haqlı olaraq və bəlkə də ilk dəfə olaraq mədrəsə təhsili almış dahi şairimiz Nizami Gəncəvinin tekce böyük şair kimi yox, həm də zəmanəsinin görkəmli alımı kimi təqdim edir. Qeyd

edim ki, Misir müəllimin bu fi-kirlərini bir mənali olaraq qəbul edir və nizamişunasların bu ideya istiqamətində daha dərin tədqiqatlar aparmasını məqsədə uyğun hesab edirəm.

Kitabda xüsusi qeyd edilir ki, XII-XIII əsr mədrəsələri orta əsrlər dönyasında ilk ali təhsil müəssisələri ididə və burada "tələbələrə eqli, mənəvi və fiziki keyfiyyətlər kompleks şəkildə aşılanır". Şərqi böyük alimi Nəsimeddin Tusi dəbelə mədrəsələrdən birində təhsil almışdır. XIII və XIV əsrlərdə Azərbaycanda əslində elm və təhsilin birgə inkişafı prosesi başlanılmışdır. Kitabxanalar zənginləşirdi, klassiklərin əsərləri sürətə ərab dilinə tərcümə olunurdu. XIII əsrde yunan filosoflarının ən məşhur əsərlərinin tərcüməsi başa çatdırılmışdır. Müəllif bildirir ki, həmin dövrde Şamaxıda və Gəncədə tədris, mütəali və elmi-tədqiqat mərkəzinə çevrilmiş kitabxanalar mövcud idi. Artıq XIV əsrde bəzi mədrəsələrin nəzdində rəsədxana, mülalıca evləri və elmi kitabxanalar təşkil edilmişdir. XIII-XIV əsrlərdə böyük "elm və təhsil ocağı olan "Rəb-e-Rəşidi" təhsil kompleksi Fəzlullah Rəşidəddinin təşəbbüsü ilə Təbriz yaxınlığında təşkil olunmuşdu. Bu kompleksdə 7 min tələbə təhsil alındı və onlara 450-dən çox müəllim dərs deyirdi. Tələbələrin 1000 nəfərdən çoxu azərbaycanlı idi".

V.Abbasovun sözlərinə əsasən, kitabda qeyd olunur ki, XV əsrde Azərbaycanda məktəb və mədrəsələrin, kitabxanaların sayı artı və bu yüksəlsə XVI və XVII əsrlərdə davam etdi. Maraqlıdır ki, XVII əsrde Azərbaycanda 1200 ibtidai məktəb və 100 mədrəsə var idi. Orta hesabla hər məktəbdə 50-100 nəfərə qədər şagird, hər mədrəsədə isə yüzlərlə və bəzi hallarda 1000-dən artıq tələbə təhsil alındı. 1647-ci ildə Təbrizdə 600 ibtidai məktəb və 47 mədrəsə var idi. O da maraqlıdır ki, XVIII əsrde Azərbaycan dili elmdə daha geniş istifadə olunmağa başlamışdır. Misir müəllim orta əsrlər Azərbaycan təhsilini təhlil edərək aşığıdakı doğru neticəyə gəlmişdir: "Orta əsrlərde Azərbaycanda fealiyyət göstərən məktəb və mədrəsələr xalqın o dövrün tələbinə uyğun təhsil almışında, elmi biliklərə yiye-lənməsində müstəsna xidmətlər göstərməklə yanaşı, Xaqani Şirvani, Məhseti Gəncəvi, Nizami Gəncəvi, Maraqlı Əvhədi, İmadəddin Nəsimi, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi kimi görkəmli ziyanlılar yətişdirdi": "Onu da xüsusi vurğulandırmaq istərdim ki, kitabın birinci cildində Şərqi, o cümlədən Azərbaycanın klas-sikləri haqqında kifayət qədər maraqlı, zəngin, rəsmi mənbələrə əsaslanan məlumatlar öz əksini tapmışdır. Müəllif

XIX əsr Azərbaycan təhsilinin təhliline keçməzdən əvvəl "Gülüstan" (1813) və "Türkmənçay" (1828) műqavilələrinə əsasən, Azərbaycanın ikiyə bölünərək bir hissənin Rusiyanın, digərinin İranın təribinə keçməsini vurğulamaqla o dövrün təhsil sistemində sonralar baş vermiş dəyişikliklərin mahiyyətində nələrin gizləndiyini dəqiqliklə göstərə bilmişdir: "Azərbaycanda təhsilə dair çar Rusiyasının həyata keçirdiyi siyaset Qafqazda, xüsusiilə, Güney Qafqazda apardığı siyasetin tərkib hissəsi olmaqla daha sərt xarakter daşıyırı. Bu siyaset elə qurulmuşdu ki, təhsilin əsas məqsədi yerlərdə, dövlət idarələrində işləyə biləcək qulluqçular - məmurlar hazırlanmasına xidmətdən irəli getməsin, imperiya daxilində yaşayış xalqların milli-mənəvi dəyərləri, adət və ənənəsi, mədəniyyəti inkişaf etməsin, "çar ataya" sədaqətlə təbəələr təbiyə edilsin. Müəllif kitabda çar hökumətinin müsəlmanlar üçün sünnü və şia məktəbləri açmaqla nə dərəcədə məkrli siyaset güddüyünü də açıqlaşkar göstərmişdir.

Bununla belə, məktəblərin açılması sahəsində görülən işlər öz müsbət bəhrəsini verməkdə ididə və bu işdə Azərbaycanın müdrik şəxsiyyətlərin böyük rol oynayırdı. Artıq XIX əsrin 30-cu illərində Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipli qəza məktəblərinin ilkin layihələri meydana gəldi, 1830-1838-ci illərdə Şuşa, Nuxa (Şəki), Bakı, Gəncə, Naxçıvan və Şamaxıda belə məktəblər yarandı.

Kitabın I cildindən 101-104-cü səhifələrində "XIX əsrde Azərbaycanda açılan məktəblərin siyahısı"na aid cədvəl verilib və bu cədvəl o dövrə Azərbaycanın müxtəlif bölgələrində açılan müxtəlif tip məktəblərin mənzərəsini aydın ifadə edir. Bu cədvəldən aydın olur ki, 1848-1901-ci illərdə Azərbaycanın 6 bölgəsində 11 qız məktəbləri açılmışdır. O da maraqlıdır ki, 1890-ci ildə Zaqafqaziyada cəmi 750 müsəlman-ruhani məktəbi var idi ki, onların şagirdlərinin ümumi sayı 10373 nəfər, o cümlədən qızların sayı 883 nəfər idi.

Kitabın müəllifi XX əsrin əvvəllerində Azərbaycanda təhsilin vəziyyətini təsvir edərək, onu təmələnən ziyanlıları adından "Azərbaycan təhsil tarixi" əsərinin müəllifi, təhsil naziri, professor Misir Mərdanova böyük təşəkkürünü bildirir, onu bu sanballı əsəri əsərə gətirməsi münəsibəti ilə təbrik edir: "Bu əsər vasitəsi ilə mən qədim Şərqi, Türk və onun ayrılmaz hissəsi olan Azərbaycanın təhsil tarixində bu güne qədər keçilmiş yollara səyahət etdim, bir elm adımı, eyni zamanda təhsil işçisi olaraq yaşanmışları təhlil etdim və özüm üçün çox şəyələri əzx etdim. Həyatının 58 ilini müəllim işləmiş və beş övladının dördünü müəllim olmağa istiqamətləndirmiş atama min-nətdarlıq hissini bir dəhə dileydim. Qışın qarlı və çovğunlu, yazın yağışlı, yayın isti, payızın küləkli günlərdə hər gün on kilometrlərlə yolu piyada gedərək xalqın balalarına təhsil verən atamın və onun kimi təhsil tariximizdə öz işini qoyan minlərlə ləyaqətli müəllimlərin ruhu qarşısında baş əyməyi mənəvi borcum hesab etdim".

Sevinc QARAYEVA

məktəblər lazımdır. Mən milli məktəb ona deyirəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Əcaba, biz, müəllimlər öz ana dilimizi mü-kəmməl bilirikmi? Biz yazıqlar hansı məktəbdə öz ana dilimizdə oxumuşuq? O ki qaldı milli məktəblərimizə, onların sayı çox azdır. Bu məktəblər dəxi zəmanəyə müvafiq bir halda deyildir. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi, əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətmək bərabər, rus dilini də ona təlim etdirməkdir. Rus dilini öyrənmək kəndstan əhalisi üçün böyük bir müsibətdir.

Misir müəllim məşhur maarifçi və ziyanlı Həsən bəy (Məlikov) Zərdabinin o dövrün təhsilinin təşkilində xüsusi xidmətlərini xüsusi qeyd etmiş, onun şəxsiyyətinin inkişaf yolunun maraqlı məqamlarını vermişdir. Təsadüfi deyil ki, Həsən bəy (Məlikov) Zərdabi 1907-ci il noyabrın 28-də Bakıda ölümündən qabaq bu sözləri demişdir: "Xalqın maarifinə kömək edin."

Kitabda XIX əsrin sonuna XX əsrin əvvəllerində Azərbaycan təhsilinin vəziyyəti haqqında verilən məlumatlar bu "vəsiyyətin" reallığa çevriliyini göstərir: "Qafqaz Tədris dairəsinin 1900 -cu ilə olan məlumatına görə, Azərbaycanda cəmi 172 ibtidai məktəb fealiyyət göstərirdi. 1902-ci ildə Yelizavetpol və Bakı quberniyalarında məktəblərin sayı 230-a çatdı." Həmin dövrde bütün Qafqazda məktəb yaşılı azərbaycanlı uşaqların yalnız 7,6 faizi ibtidai təhsilə cəlb edilmişdi. 1914-cü ildə isə Azərbaycanda artıq 942 məktəb var idi ki, onların da 920-si ibtidai məktəb idi".

V.Abbasov vurğulayıb ki, öz adından və ölkənin qədirbi-lən ziyanlıları adından "Azərbaycan təhsil tarixi" əsərinin müəllifi, təhsil naziri, professor Misir Mərdanova böyük təşəkkürünü bildirir, onu bu sanballı əsəri əsərə gətirməsi münəsibəti ilə təbrik edir: "Bu əsər vasitəsi ilə mən qədim Şərqi, Türk və onun ayrılmaz hissəsi olan Azərbaycanın təhsil tarixində bu güne qədər keçilmiş yollara səyahət etdim, bir elm adımı, eyni zamanda təhsil işçisi olaraq yaşanmışları təhlil etdim və özüm üçün çox şəyələri əzx etdim. Həyatının 58 ilini müəllim işləmiş və beş övladının dördünü müəllim olmağa istiqamətləndirmiş atama min-nətdarlıq hissini bir dəhə dileydim. Qışın qarlı və çovğunlu, yazın yağışlı, yayın isti, payızın küləkli günlərdə hər gün on kilometrlərlə yolu piyada gedərək xalqın balalarına təhsil verən atamın və onun kimi təhsil tariximizdə öz işini qoyan minlərlə ləyaqətli müəllimlərin ruhu qarşısında baş əyməyi mənəvi borcum hesab etdim".



ANAR

Görkəmli rus şairi Yevgeni Yevtushenkonun 80 yaşı tamam oldu. Bir neçə gün bundan əvvəl Moskva telekanallarından biri onun haqqında vəriliş göstərdi. Şairin indi yaşadığı ABŞ-in əyalət şəhərindəki evini görдük, şairin özünü gördük. Qırış-qırış sıfəti, dərisi sallaq boğazı, seyrəlmış saçları, çökmiş, sönmüş gözleri, batiq səsi... bu adam Yevgeni Yevtushenkoydum? Amansız zaman insanı nə hala salırmış, ilahi. Bu həmin o Yevtushenkoydumu ki, 60-ci illerde Moskvada yüz minlərlə insanı stadionlarda, Mayakovski meydanında toplayıb saatlarla özünü dinlədə bilsədi. Yaraşlıq qədd-qaməti, boy-buxunu, şeirlərini əzbərdən artistik bir ədayla oxumaq bacarığı, bədii qiraət ustalığı onu yalnız o dövrün deyil, bəlkə de bütün ədəbiyyat tarixinin en populyar rus şairi mərtəbəsinə ucalmışdı. Olsun ki, Andrey Voznesenski və ya İosif Brodski bedii cəhətdən daha üstün şairlər idi. Yevtushenko özü öz şeirlərinin yetmiş faizini zəif hesab edir. Amma Yevtushenko hamidən çox tanınır, hamidən çox sevilirdi, hamidən çox dildə-ağızda idi. Xalqın sevgisini isə heç kəsə bağışlamırlar. Yevtushenko heç kimə həsəd çəkmirdi, hamı, hətta şair dostları belə, ona həsəd aparırdılar. Brodski Nobel mükafatı almışdı, amma yenə də Yevtushenkonun şöhrətiyle barişa bilmirdi, hikkəyə "əger Yevtushenko kolxoziñarın əleyhinədirse, mən lehinyəm" - deyirdi.

Moskvada kino təhsili aldığım 60-ci illərdə Mərkəzi Ədəbiyyatçılar Evinde bir iclasda iştirak etməli oldum. O vaxt hələ Yazıçılar İttifaqının üzvü deyildim. Yadımda deyil, hər hansa dəvətnamə tapıb içəri keçmişdim. Həmin iclasda Yevtushenkonu da, Voznesenski də, neçə dəyərlər, məhşər ayağına çəkildilər. O zamanın ədəbi generalları S.Mixalkov, A. Korneyçuk, L.Sobolev, A.Sofronov, beynəlxalq icmalçı Jukov bu gənc şairləri yaş yuyub quru sərirdi, nə var, nə var, Yevtushenko tərcümeyi halını fransız jurnalında dərc etdirmişdi. Yevtushenko da çıxış elədi. Şik geyinmiş, şax duruşlu bu gənc oğlan sanki hansısa ucuz bir tamaşanın müsbət qəhrəmanı, onu ittiham edənlər isə həmin tamaşanın ikrəh doğuran mənfi personajları idi. Yevtushenko çıxışını xüsusi bəlağətə oxuduğu şeiriyle bitirdi. İzdahamlı meydanların, stadionların havası burnundan getməmişdi, ele bilirdi ki, poeziyasıyla bu auditoriyani da ele ala bileyək, şeirinin sehri, ifasının təsiri sürəkli alqışlarla qarşılanacaq. Amma bu xına o xınadan deyildi. Qoca ya da V.Firsov kimi gənc bədxah-

Zamanın amansızlığı



ları Yevtushenkonun, Voznesenskinin şöhrətini, dəli-dolu cavanlıqlarını, qadınların onlara məhəbbətini heç cür uda bilmirdi, həsədlərinə, paxılıqlarına siyasi, ideoloji donlar geyindirib bu şairləri guya ki antisovet meyllərinə görə qınayırdılar. İçlərində boğa bilmədikləri hiddət, nifret o qədər açıq-aydın idi ki, ilk növbədə Yevtushenkonu didib parçalamağa hazırlıdılar. Çox illər sonra, aşkarlıq və yenidənqurma zamanəsində həmin o Ədəbiyyatçılar Evinin həyətinə, Lev Tolstoyun heykəli önündə qələm həmkarları Yevtushenkonun müqəvvasını düzəltmiş (həvəsə baxın hal!), sonra o müqəvvani yandırıb qurdalarını öldürmüştürlər. Şairi bundan artıq cəzalandırmağa gücləri çatmamışdı.

64-cü ildə Yevtushenkoya şəxsən tanış oldum. Maqsud İbrahimbəyovla və gürcü yazılışı Tamaz Çiladzeyle Ədəbiyyatçılar Evinde nahar edirdik. Vasili Aksyonov yanaşdı, Tamazla yaxından tanış imişlər, bizimlə də görüşdü, masamiza qatıldı. Az sonra Yevgeni Yevtushenko da bize qoşuldu, dedi ki, Soljenitsinin müdafiəsinə məktub yazıb. Sonra nədənse ölkələri və qadınları tez-tez dəyişməsindən danişmağa başladı, bunu hansısa ədəbi terminlərlə izah etməyə çalışırdı. Bu səpkidə səhbət etdikcə mənə elə gəlirdi ki, sanki haçansa geləcəkdə onun haqqında yazılaçqı monoqrafiyadan parçaları dinləyirəm. Aksyonov: "Jenya, sən artıq adıçə insan deyilsən, sən mifsən" - deyirdi və Yevtushenko bunu tərəddüsüz qəbul edirdi. Hansı məqədəsə masamıza qoşulmuş Radov - o, şairə Rimma Kazakovanın eşi idi - Yevtushenkoya müraciətə: "Bax, Jenya, sən mənim dəfnimə gələndə" - deyə gileyə başlamışdı ki, Yevtushenko onun sözünü kəsib: "Sən nə bilsən, sənənin dəfninə gələcəm?" - dedi, - sənənin dəfninə gəlməyim üçün sən hələ gərek çox faydalı işlər görəsən".

Bu qısa görüşdə Yevtushenkoya çoxlarının mənfi münasibətinin müəyyən səbəbləri də mənə aşkar oldu. Məsələ yalnız paxılıqlıda, həsədde deyildi (elbəttə, bu da vardi), insanları qıcıqlandıran bir də bu şairə xas olan pozyorluq (ədabazlıq) idi.

Onu da xatırlatmaq istəyirəm ki, Qarabağ məsəlesi başlananda Xuraman xanımın Əsgəranda örپeyini

araya atmasıyla bağlı məşhur hərəkət haqqında qəzetlərdə dərc olunmuş məlumat Yevtushenkonu son dərəcədə həyəcanlandırmışdı və o bu barədə şeir yazmışdı. Bir erməni cizmaqaraçısı isə ona təhqirəmiz həcvələ cavab vermişdi.

Yaş etibarıyla məharibə nəslinə mənşəb olsa da, ədəbiyyatda "almaşincılar"dan biri kimi tanınan Bulat Okucava "Oqonyok" jurnalının müxbiriyle səhbətdə deyir:

"Cavan "səksənincilər" "almaşincılara" qarşı yamanca qəzəblidirlər. Onlara elə gelir ki, bu nə isə təzə bir şeydir. Unudurlar ki, atalar və oğullar problemi binayı-qədimdən mövcudur. Təbii ki, "almaşincılar" öz zəmanələrinin övladları idi. Onlar inqilabçı deyildilər, sadəcə olaraq namuslu insanlardı. O şəraitdə yaşamaq istəmirdilər. Rejimi devirməyi düşünürdülər, onu azaciq da olsa insanilaşdırmaq çalışırdılar ki, bir az asudə nefəs ala bilsinlər. Vəssalam. İndi mən "səksənincilər"ə üz tuturam: Biz etdiyimizi elədik, indi növbə sizindir, bundan sonrakını də siz edin".

Kim ne deyir desin, 60-ci illərdə cəmiyyətin ovqatını, ab-havasını dəyişməkdə, insanların şüurlarının duşələşmasında, onları daha azad düşünməyə sövq etməkdə, beləliklə də zəmanəni xeyli qabaqlamaqda 60-cılar ədəbi nəslinin müstəsna rolu da nilməzdir. Bu nəsil şairləri arasında en çox təsir gücünə malik olan, cəmiyyətin en çox marağını cəlb edən də Yevgeni Yevtushenko idi.

Bulat Okucava, Vladimir Sokolov, Andrey Voznesenski, Bella Axmadulina, Rima Kazakova, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Aksyonov, Vladimir Visotski, İosif Brodski - "almaşincılar"ı şöhrətləndirən sənətkarlar... Zamanın amansız hökmü hamısını bir-bir dənlədi, rüzgar bir-birinin ardınca hamısını apardı... Bu dəstədən qalan son mogikan Yevgeni Yevtushenkonur. "Almaşincılar" nəslinə qarşı çağdaş nankorluğun, hələ ki, diri qalmış son şahidi də odur. Bir vaxtlar onu evdən çıxanda görmək üçün növbəyə düzülən insanların yerini tutmuş yeni nəslin onu bəlkə heç tanımadamasını duyub gəren də Yevgeni Yevtushenkonur, sönmüş ocağın külüylə oynayan da odur. Amansız zamanın daha bir qurbanı. Bütün yaşıdaşlarını, dostlarını,

həmkarlarını, vaxtılı aşiq olduğu, ən incə şeirlərini həsr etdiyi şaire qadınını axırət dünyasına yola salan, ölkə qürbətinə deyil, zaman qürbətinə düşmüş Yevgeni Yevtushenko...

Şübəsiz, Yevgeni Yevtushenko - bizim nəslin qəlbində, yaddaşında, şüurunda iz buraxmış insanlardır. Odur ki, onun səksən illiyini kiçik bir yazıyla da olsa qeyd etməyə ehtiyac duyдум. Bilsəm də ki, Azərbaycan dilində Bakı qəzetiñdə çıxan bu təbrikdən onun heç xəbəri olmayaq, yenə də bu güne münasibət bildirmədən ölüb keçə bilmədim. Yevgeni Yevtushenkonun neçə il bundan əvvəl çevirdiyim bir şeirini oxuculara təqdim edirəm.

19 iyul 2009

**Ağappaq qarlar yağar -
Sapa düzülmüş muncuq.
Hey yaşardım, hey yaşar
Mümkün deyil, né yaziq.**

**Yağar, əriyər qarlar
Kim əcələ yalvarar?
Mən də bir gün gedəcəm,
Ölümsüzlük istəməm.**

**"Baş tutacaq möcüze
Dünyaya döñecəksən
Yenidən, lap təptəzə
Ulduz kimi, qar kimi".
İnanmırıam bu vədə
Heç bir vaxt olmayacam.
heç vədə, heç bir vədə.**

**Günahkar adamlar tek
Bir-bir salıram yada
Nə etdim, nə etmədim
Mən bu fani dünyada**

**Həyatımdan da artıq
Rusyanı sevdim yaman.
Güləndə, ağlayanda,
Çayları daşan zaman,
ya da buz bağlayanda.**

**Rusyanı sevirem,
zirvə, ucalarını,
Puşkinini, Razini,
bir də qocalarını.**

**Çox dolaşdım, dalaşdım
Ağır günlərim oldu
Amma hər saat, hər gün
Yaşadıım Rusya üçün.**

**Bilmirəm ki, çoxmudur
ya azmındır əməyim.
Bir ümid bəsləyirəm
Rusiyaya azacıq.
Bəlkə dəyib köməyim.**

**Qoy məni unutsunlar
Yeqin qismət belədi
Təki Rusya yaşasın,
Qoy yaşasın əbədi.**

**Ağappaq qarlar yağar
Hər zaman yağıdıgi tek
Puşkin, Razin dövründəki qar
Yağır, yağacaq bura
Bu yerdən, bu dünyadan
Mən də gedəndən sonra.**

**Bəyaz qar yenə də
bərraq və parlaq
Ləpirləri nə tez
itirir ancaq.**

**Ölümsüz olmayı bacarmasam da
Bunu bilirəm ki, bir gün öləndə
Rusiya durduqca olacaq mən də.**



Elti İDIRİMOĞLU,
Yazıcı-jurnalist

Günorta çağına az qalıb. Sakit-sakit meh əsir. Kəndimizin dili ilə desək, xırman sovruga gələn vaxtdır. Öküzlerin boyunduruğu açılır, vəllər cütlənib bir kənara çekilir, Şana, Kürək, Yaba, Çalğı işə düşür... Samandan, köçəldən ayriilan sarı buğda şüşələnib naxışlı çuvallara, kiselərə doldurulur, çəki-tərəzidən keçəndən sonra ulaqlara yüklenir və tozhatozla anbarlara, tədarük məntəqələrinə yollanır. Mənse uşaqlıq, gənclik aləmindəyəm. Azad, qəmsiz, qayğısız günlər keçirirəm. Torpaq yollara naxış salan bəzəkli velosipedimə minib, cərgə ilə tikilmiş alaçıqların arasında o baş-bu başa şütyüyəm. Necə deyerler, Araz aşığından, Kür topuğundan. Ortada yeyib qiraqda gəzirəm. Qaranlıq çökəndə oruc-namazından qalmayan, möminlər momini Fatma qocamın bişirdiyi aşdan, bozbaşdan doyunca yeyib, üstündən də bir parç sərin su içirəm. Qayışımın altını bərkidəndən sonra bilek yoğunluğunda ağacdən kəsib alaçıqmızın yanında düzəltdim hündür, yönəmsiz çarpayımın üstüne sərilirəm. Səhərdən axşamacan əlleşib-vuruşub nə zillətlə ruzi qazanan kənd adamları bugda, arpa, pərinc, dari zəmiləri ilə əhatə olunmuş keçə alaçıqlarda şirin yuxuya gedirlər. Ətrafda vurnuxan ac canavarların hənirtisini alan ayıq-sayıq itlərin ağız-ağıza verib hürməsindən, mal-qaranın sakit-sakit kövşək vurmaşından, bəzən də qoyun-keçilərin kəllə-kəlləyə gəlib buynuzlaşmasından başqa heç nə eşidilmir. Mənse arxası üstə uzanıb uşaq heyranlığı ilə mavi səmanın ənginliklərini seyr edib, bədirlənmiş aya, saysız-hesabsız ulduzlara baxabaxa yuxuya gedirəm.

İndi isə... Xırman sovruga gələn vaxt Şüvelandaki bağ evimin dəhlizində gün düşməyen bir kuncə siğinmiş yazı masamın arxasında, damarları çıxmış əlimi qara xallarara daşan avazımış sifətimə qoyub barlı-barsız ağaclarla, etirili-ətirsiz güllerin, çiçəklərin rənginə göz gəzdərdir, cürbəcür quşların səsini dinleyirəm. Və uzaqlarda qalmış həmin alaçıqları, xırmanları, yönəmsiz çarpayımı, alabəzək velosipedimi, babalı, atalı, nənəli, qohum-əqrəbalı günlərimi, bir də geri dönməyəcək qayğısız, dərdsiz-qəmsiz anlarımı xatırlayıram. Və özümüzə nə qədər təselli verib bu günümə şükür etsəm də, mənə namərcəsinə yaxalayan təklik, tənhalıq, gərəksizləşmək sıxıntısından xilas ola bilmirəm ki, bilmirəm. Əsrə yaxın həmdərd, həmsəhbət olduğum yazı masam da üzərində bir daha qalın-qalın əsərlərin sətirlənməyəcəyini, qələmimin yorulub yorgan düşdüyüni, aq kağızlarının qara mürəkkəbələ naxışlanmayacağını duybmuş kimi mələl-miskin görünürdü.

Haradansa uça-uça gəlib yaxınlıqdakı xar tutun kölgəsində qərar tutan Şanapipik mən qərq oldduğum qarma-

Şanapipik

qarışq fikirlərin amansız burulğanından xilas etdi. Süleyman peyğəmberlə həmsəhbət olan, müqəddəs kitabımız Qurani-Kərimdə adı çekilən Şanapipik bəlkə də ahil qələm əhlinin yaxınlaşmaqda olan səksən beş illiyini təbrük etməyə və ya ona pasiban olmağa gəlmışdı. Bəlkə də evimdə telefon zənglərinin azaldığını, gəlib-gedənlerimin görünməz olduğunu, dostların, doğmaların başqalaşdığını, başının üzərini alan ahilliq kabusunun getdikcə məni təhdid etdiyini duymuşdu Şanapipik. Və ya ilk neticəmə adaş olan, məni unutmayan, qayğıma qalan, ömrümə dayaq, ahilliğimə təselli olan, nəcib, nəzakətlə insana məmənənlərini bildirməyə gəlmışdı bu quşcuğaz. Günün günorta çağında Diogenin elində çıraq axtardığı kamil, kamallı insana. Vaxt tapdıqca mənə baş çəkən, gün-güzərəniyla maraqlanan, dərd-sərimə şərək olan, evimin divarlarında çat, tökülen suvaq belə nəzərdən yayınmayan insana. Heç bir köməyim dəyməyən, yaxşılığım, hörmət-izzətim keçməyən insana. Bəlkə qarşimdakı təbiət incisi heç də adı quş yox, Süleyman peyğəmberin elçisi, əsir torpaqlarda uyuyan doğmalarının ruhuydu...

Yerindən tərpənmədən, mənimle qabaq-qənsər dayanan Şanapipiklə Peyğəmber kimi dil tapıb açıq-saçqı danişa bilməsəm də, onun nə demək istədiyini balaca, mərcan gözlərinin aynasında aydına oxuyurdum. Xırman sovruga gələn bu anlarda bütün diqqətim ona yönəlmışdi.

Şanapipiyin şahlarə məxsus tacı bir-dən daraqlandı. Alabəzək qanadları açıldı. Havaya qalxıb ağacların arasında dövər vurdu. Bir anlığa görünməz oldu. Hara isə ucub getdi. Lakin məni tək-tənha qoymaq istəmirmiş kimi peşman-peşman geri döndü, əvvəlki yerində sakitə dayanıb mənalı-mənalı üzümə baxdı, mütəəssir görkəm aldı. Bu ecəzar quş bütün diqqətimi özünə cəlb etdi. Quş qiyafəsinə bürünmüş şürlü məxlüq nə isə düşünür və məni düşündürdü...

Xəyallar aləminə baş vurdum. Şanapipiyin qanadlarında Xəzərin mavililiklərindən, Şüvelandaki bağ-bağçamdan uzaqlaşdım. Dünənə göz açdırıbm Əliqululuşağının səmasından dəli bir həsrətə əsirlik əzabına düşər olmuş torpaqlarımızı seyr etdim. Meşələrlə və kolkosla örtülümiş dağların, bozumtu, çopur qayaların arasında çırpinan Bergüşəd çayına baxdım. Bir vaxt Bergüşədin hełə bestələnməmiş həzin neğməsini dinləməkdən zövq alırdım, ince qəlbim ehtizaza gəldi. İndi Bergüşədin səsi başqalaşmışdı. Çay, ətrafdakı viranəliklərə, doğma insanların hənirtisine həsrət qalan, vəhşiləşən çöllərə, çəmənlərə, gen dərələrə, yasti təpələrə yas tutub yanıqlı-yanıqlı ağı deyirdi. Bergüşəd bir vaxt dərinliklərinə baş vurdugum, durulduğunda durulduğum, xoşhal olduğum, dinclik, rahatlıq tapdığım çay deyildi. Suyu da xeyli-xeyli azalmışdı, dayazlaşmışdı, yaziqlaşmışdı Bergüşəd?! Kövrək qəlbim tablaşmadı Bergüşədin çəkdiyi bu zülma, bu məşəqqətə. Özümü saxlaya bilmədim. Sahildəki qara daşın üstünə çıxıb çaya göz yaşı axıtdım. Çay ağlayanını, axtaranı tapıbmış kimi dirçəldi, çalxalandı, qırıldı, iliq dalğaları el-ayağımı yaladı, şahə qalxıb yanaqlarında gilələnən göz yaşımi yudu.

Balıqları da qeybə çəkilməsi Bergü-

şadın. Sahibli günlərində insaflı torçular balıqların irisini tutub xirdalarını suya buraxırdılar. İndi... İndi yadlar, yağılar gündə-günaşırı partlayıcı ilə suyunu göye sovirurlar. Balıqlar irili-xirdalı məhv olur. Sahillərini üzüm, gilas, gilənar, alma, armud, əncir bağları, yemiş, qarpız, şamama tağları zinətləndirmir Bergüşəd. Yüz illərdən, min illərdən bəri bu yerlərə üz tutub köç eləyən ördək, qaz sürürləri daha görünmür Bergüşədin alaçalpov sularında. Bu da ağır dərd, sağalmaz yara olur Bergüşəda...

Kəndimizin səmasında cövlən edən Şanapipiyin alabəzək qanadlarından hara baxırdımsa mənhus mənzərə ilə üzləşirdim. Yolları ot basıb, ciçirlər itibatıb, haylı-küylü Əliqululuşağı daha kənd yox, min illərlə insan ayağı dəyməyən vəhşi cəngəllikləri xatırladır. Bu laqların coxu quruyub, məhv olub. Mərmevəsi tükənmək bilməyən bağ-bağati quru səhraya çevrilib.

Arxasında bozumtlı tüstü buraxa-buraxa Xəzərin ənginliklərinə doğru şığıyan təyyarənin tükürpedici uğultusu məni səksəndirib bayadandan bəri seyr etdiyim kəndimin xarabalıqlarından ayırdı. Çillə yuxusundan təzəcə ayılıbmış kimi nurdan düşmüs gözlərimi geniş aćdım. Şanapipik hełə də yerindən tərpənmədən lal-dinməz mənə baxırdı. Fikrimi dağıtmak, məni tilsimləyən quşcuğazın sehrindən xilas olmaq üçün yazı masamın arxasından qalxıb dehli-zin uzaq künçündəki televizoru aćdım. Ekranda Minsk qrupunun həmsədrleri deyilən üç nəfər bazburutlu diplomat göründü. İyirmi ildən çoxdu Qafqazın mühərabə şəraitində yaşayış iki qonşu respublikası arasında yol ölçən, dedikləri mətiqisz, mənasız sözərə havadan asılı qalan və nəhayət, Xəzərin küləklərinə qərq olan üç diplomat yenə də ədalətli, vicdanlı, xeyirxah münsif olmaq yox, təmsil etdikləri dövlətlərin pərdeəxəsasi siyasetçilərinə xidmət edən tərzdə danişirdilar. Düyünə düşmüs bu müşkül məsələnin həllində guya narahat oluqlarını car çəkən böyük-böyük dövlətlərin başçıları da xeyli-xeyli ağıl işlədib, baş sindirdiğənən sonra yol göstərirək, bütövü kəsmə, paraya dəymə, doğra doyunca ye. Kəndimizin dili ilə desək, vallah-billah onlar ikibaşlı danişirdilar. Və ya atı torbalı döyüdürüldülər. Ateşkəsi pozmayıñ, mühərabə söz-söhbətini də qatlayın qoyun qəzil palazın altına. Özünüz danişın, özünüz dil tapın, axırdı da, siz nə qənaətə gəlsəniz, biz canbaşa ona razı olub canı-dildən əl çalaraq. Bu bayağı sözərə eşidənde bışmış toyuğun saqqanaq çəkib güləməyi gelir.

Sərkisyanlar da kürəyini Gümrüdəki silah arsenalına, orda-burda suyu bulandıran, ara qarışdırın erməni lobbisi-ne, "forpost" olduqları ölkələrə söykənib deyirlər ki, dəli Nəzərəm, belə gəzərəm. Ona görə də Şanapipik televizordakılara baxanda iyirmi ildir tekrar-təkrar deyilən, lakin əməli nəticəsi olmayan, ceynəniş, çürük söz-söhbətərənən bezibmiş kimi üzünü əks tərəfə çevirdi və həmsədrərin yerinə xəcalet çəkdiyindən onun baxışlarında acı istehza dolaşdı. Və üzünü mənə əçvirib dimdiyini yerə döyə-döyə qəribə bir səs çıxardı. Hiss etdim ki, Əliqululuşağı Bəhtər kişini xatırlamaq istəyir. Kənddə qoluna bəlgə dolayıb, iki nəfər dava-dalaşa çıxanda, Bəhtər kişi sinəsini irəli verib əlinde dəyənək əvvəlcə əsas təqsirkarın enine-boyuna ölçürdü, sonra da dalaşlığı adama təpinib, üstəlik

də bir-iki şillə vurub oturdurdu yerində. Bununla da dava-dalaşa son qoyuldu. Ortalığa qan tökülmüşdü. Ve axşam tərəfi də kənd aqsaqqalı Bəhtər kişi dalaşanları bir yere yiğib, qabaqlarına duz-cörək qoyub, öyünd-nəsihətini verib, aralarında mehribanlıq yaradırdı. Kimin nə həddi varıydı, kənd aqsaqqalının bir sözünü iki eləsin?!!

İndi neynəyəsən ki, üç həmsədrin və onları təmsil edən üç dövlət başçısının Əliqululuşağı Bəhtər qədər insafi, mürvəti, hünəri, təpəri yoxdur. Sözünün kəsəri olmayan kişi də başına papaq qoymaqdansa, allıca-güllüçə ləçək bağlasa yaxşıdır. Şanapipiyin ürek ağrısı ilə dediyi bu sözərən məgzini, mənasını aydınca başa düşürdüm. Həmsədrlər də özlərinə, sözlərinə hörmət edib, daşı etəklərindən töküb, yürüdükləri iki-üzlü, ikibaşlı siyasetçilərinə son qoysalar və diplomatik gedisişlərini doğru-dürüst, ədalətli, beynəlxalq qayda-qanunlara uyğun məcraya yönətsərələr, yəqin ki, əsir torpaqların daşı-qayası, qaçqın şəhərəliklərinin zavallı sakinləri dile gəlib döñə-döñə onları yeddi arxadənəninə rəhmət oxuyar, özlərinə de uzun ömr arzulayalar. İyirmicə güne həll oluna biləsi məsələni iyirmi il uzadıb Yerivanlı Bakı arasında yol döyüb yorğun olmazlar. Və həm də töhmət-tənədən qurtarib, özlərini dilsiz-agızsız şanapipiyə və ya bişmiş toyuğa güldürməzler.

Şanapipik bu sözərə əbəs yera demirdi. Zavallı quşcuğazın da sinəsi çalın-çarpaz dağlı idi. Kəndlilərimiz demişkən, yas düşəndə hərə öz dərdinə ağlayır. Şanapipik də iyirmi ildən çoxdur aqlamalı günlərə qalıb. Əsirlik əzabı çəkən Əliqululuşığının həndəvərində saysız-hesabsız quş var. Kəndin ara-bərəsində gəzib-dolaşan, insanlara ən çox yaxınlaşış-yovuşan, yalnız başında tac gəzdirən şanapipiklər, boz sərçələr və qayçıquruq qaranquşlardır. Şanapipiklə usaqlıqdan həmrəy, həmsəhbətəm. Gündə, gūnaşırı qapı-mızə gəlirdi. Fatma qocanın toyuq-cüccəyə səpdəyi dənə ortaqlı olurdu. Əksər evlərin divarına qalın suvaq çəkildiyindən qonşuluqda kimsəsiz həyat sürən Sona qarının Nuh əyyamında tikilmiş dördədirəkli damının yırtıq-deşik divarlarında yuva qurub bala çıxardırdı. Dəcəl-xata vaxtlarında tez-tez Sona qarının damının divarına dırmanıb Şanapipiyin cil-cil yumurtalarına, hələ tükənməmiş zılğa balalarına heyranlıqla baxırdı. İnsafçının, Şanapipiklə "görüşə" əlibəş getmirdim. Cünki - əlibəş qonaqdan qurumsu iyi gələr-deyiblər. Ona görə də evdən xəlvətə cırpsıdırdığım döyüdən, yarmadan, daridan sovgat aparıb yuvasının qəşərinə səpirdim. Sonra da xəlvətə çəkilib Şanapipiyin dəni necə dimdiklədiyinə, balalarını necə yemlədiyinə baxmaqdan ləzzət alırdım. Ancaq Şanapipiyin yuvasına, balaca-balaca cil yumurtalarına, hərətimi alanda ağızın açıb yem istəyən tükənməmiş balalarına əsla toxunmurdum. Sona qarı həmişə deyirdi ki, quşlara dəyib-dolaşmayın, yuva dağıtmak günahdır, Allahın acığı tutar. Onu da göydəki gözəgörünməz yaradıb. Sona qarının övladı yox idi. Əri də çoxdan dünyasını dəyişmişdi. Hansı təsadüf dənə vaxtile ər-arvad Aşqabaddan gəlib burada məskunlaşmışdır. Ona görə də Sona qarının yaxın-uzaq qohum-əqrəbəsi yox idi. Onu - əl tumaq Əlidən qalıb - müləhizəsi ilə dolandırıldılar. Qoymurdular yemək-içməkdən, odun-ocaqdan, pal-paltardan korluq çəksin. Sona qarı deyirdi ki, bu quşları bir gün görməyəndə darixiram. Şanapipiyin yerişinə, duruşuna, alabəzək qanadlarına, başının tacına baxanda fərəhənlərəm. Kimsəsiz həyat sürən Sona qarı Şanapipiyə siğinmişdi, Şanapipik də Sona qarıya.

(Ardı 28-ci səh.)

“Yarımçıq əlyazma” romanının müəllifi



IFTİXAR PİRİYEV
iftihar-piriyev@mail.ru

Mənbəyi sadə el dilinin dərin hikmətindən yaranmış şifahi xalq ədəbiyyatına söykənən Azərbaycan ədəbiyyatı, tarixi boyu şərqdə öz fəlsəfi dərinliyi, güclü hikməti, poetik qüdrəti, qeyri-sağlam mühitə qarşı kəskin və barışmaz mövqeyi, zaman-zaman yeniləşən ruhu, inkişaf dinamikası, çoxjanlı ədəbi nümunələri və bütün bunları yaradan nəhəng ədibləri ilə ele bir zirvəyə yüksəlib ki, həmin zirvə dünya ədəbi mühitinin hər tərəfindən parlaqcasiyana görünürlər və hətta bu mühitə öz təsir qüvvəsi ilə müəyyən mənada istiqamət yaratmağa da nail ola bilir.

Böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin təsirindən yaranan dünya inciləri buna ən münbit aydınlıq gətirə bilən bir danılmaz sübutdur desək, yanılmadığımıza əminlik ifadə etmiş olarıq!

İmadəddin Nəsimi həm dərin fəlsəfi yükü, həm poetik gücü, həm zəngin, yüksək milli ruhu, həm də əyilməz vüqarı ilə, cahani özünə siğdırıvə heç vaxt məsləkindən və əqidəsindən dönməyən, bu gün də bizim qürur yerimiz kimi ruhunu hər birimizin ruhuna hopdurmış qüdrəti ilə, dünya poeziya aləmində güneş kimi şözlənən nümunələr yaratmış bir Allah vergisidir!

Oxunduqca, öz lirik-romantik ovqatı ilə ağılı başdan alan, özünün son dərəcə yüksək poetik ekstazı ilə sözü əlçatmaz ənginliyə ucaldan, ucaldığı yüksəklikdən, hələ də onun ətrafında dolanaraq ona çatmağa can atan dünya ədiblərinin yaradılığına işiq salan nəhəng Məhəmməd Füzulinin, zaman keçidkəcə əntiq əyyarı daha da yüksəlir və daha da şövqle parlayır!

Mirzə Ələkbər Sabir əsrlərdə bir yetişən (Sabirin Sabirdən başqa hələ ki, əvəzi olmadığı da bir həqiqətdir!) təkrarsız, dərin bir ümmandır! Əlçatmaz bir zirvədir!

Və sair...

Burda bir haşıyə çıxməq istəyirəm:

Biz, tarix boyu Azərbaycana tamah salmış, bu məmləkəti işgal etmiş bütün fatehlərin hamisinin Qarabağa Azərbaycanın cənnət güşəsi kimi dəyər verdiklərini tarixi sənədlərdən oxuyuruq. Düşünürsən ki, niyə məhz Qarabağa? Axi Azərbaycanın bütün ərazisi gözəldir. Mənim bu sözüm təvazökərlərdən kənar ki-

mi anlaşılmamasın. Bunun həqiqət olduğu hamimizə bəllidir. Gədəbəy, Kəlbəcər, Gəncə, Mingəçevir, Daşkəsən, Göy-göl, Balakən, Zaqtala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Bakı, Təbriz, İrəvan, Dərbənd, Borçalı və sair. Mənə belə gəlir ki, ona görə Qarabağın adını tuturlar ki, bu təkcə ərazinin gözəlliyyi ilə deyil, həm də bu gözəlliklə vəhdət yaranan, bütün Qarabağda doğulan hər bir azərbaycanının avazı ilə dəyərləndirilir. Mən, “azərbaycanının” deyirəm. Qarabağda son bir neçə yüzillikdə başqa millətlər də doğulub. “Bəs nə üçün bu avaz yalnız Azərbaycan millətinə məxsusdur?” sualının cavabı çox sadədir. Cənki azərbaycanlılar bu torpağın iqlimində yaranmış, əsrlər boyu havasını udmuş, suyunu içmiş və sayı bəlli olmayan bir tarixin gedisatında formalaslaşmış bu həddə gəlib çıxmışdır. Bax, fikrimə bu kontekstdən baxanda aydın olur ki, Azərbaycan torpağı, azərbaycanlılar, heç bir mübaliğəsiz, zəngin mənəvi sərvət sahibləridir və digər sahələr kimi dünyaya ədəbi aləmində də öz yerini məhz bu qüdrətdən alaraq müəyyənləşdirir. İnanın ki, bu qədər sərvətlər sahibi olan biz, birçə cəhətimizdə inqilab edə bilsek; hər birimiz öz yerimizi ağILLA müəyyənləşdirə bilsek, dəyər sahiblərimizə layiqincə dəyər verə bilsek və anlaşaq ki, bizim varlığımız yalnız cismi bağlılıqla bir-birinə qohum deyil, biz, məhz mənəvi bağlılıqla qan qohumuyaq, onda istər-istəməz bütün cəhətlərdən sürətlə yüksələ biləcək və ədəbiyyat adamlarımız ədəbi aləmdə, incəsənət adamlarımız incəsənət dünyasında, elm adamlarımız elm məkanında, siyasetçilərimiz siyasi meydanda nümunə oluqlarını təsdiqləyə və yüksək sıçrayışla bütün parametrlərdən məhz Nizami, Nəsimi, Füzuli, Sabir zirvəsinə ucalı biləcəyik. Təəssüf ki, Tanrı bizi hər şeyi bəxş etdiyi kimi, özümüzün özümüzə sevgimizi əsirgəmiş və bizi bu xüsusda imtahanaya çəkərək öz anlağımıza buraxmışdır. “Anlamaq dərdi!..” bu barədə ölməz Mirzə Cəlil ömrünün sonuna kimi üşyan dərəcəsinə qədər mübarizə aparmış, anlatmağa çalışmışdır... heyhat!..

Bu gün bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də yaranmış çox dolğun və münbit mühitdə yeni və çoxlu, meydana yüksək istedadla atıla bilən ədiblərimizin yetişə biləcəyinə heç şübhə yoxdur. Cənki yuxarıda qeyd etdiyim kimi, bu bizi Tanrı vergisidir. Bizim poetik ruhlu xalq olduğumuz, daxili poetikamızdan doğan dilimizin zənginliyi, şirinliyi və ədəbi gücü ilə öz haqqını tapır.

Heç uzağa getmədən yaxın keçmişə nəzər salsaq, M.P.Vaqifin, M.Müşfiqin, H.Cavidin, C.Cabbarlinin, S.Vurğunun, R.Rzanın və sairlərin yaratdığı bir-birindən fərqlənən və geniş mövzu dairəsi, fəlsəfi gücü, poetik ruhu ilə seçilən bu poeziya nümunələrinin dediklərimizə sübut olduğu göz qabağındadır. Hələ şifahi xalq ədəbi nümunələrindən qaynaqlanan məhz belə güclü poeziya qüdrəti, öz poetik ruhu ilə nəs-

rə də sırayet etməklə, Azərbaycan ədəbiyyatında saysız-hesabsız poetik ruhlu nasılrların yetişməsinə təkan oldu. Azərbaycanda ədəbiyyat yaranandan ta bu günə qədər ədiblərimiz Azərbaycan ədəbiyyatında boşluq yaranmasına imkan vermədi. Realizmdən romantizmə, romantizmdən modernizmə, postmodernizmə, postpostmodernizmə qədər bir mərhələni aşdır. Yaranmış bu cərəyanların içinde ayrıca bir mərhələ kimi yeniləşmə prosesine qədəm qoyan 60-cılar ədəbi nümayəndələri isə ədəbiyyata yeni ruh, yeni nəfəs, yeni üslub gətirməklə sonrakı cərəyanlara kecid üçün zəmin yaratdır.

Bu prosesdə, 1980-ci illərdə ilk yazıları ilə, geniş ədəbi ormanda təzə-tərəfəsi, ruhu, üslubu, fərqli yazı palitrası ilə diqqəti çəkən Kamal Abdulla imzalı bir yazıçı da boy verməyə başladı ki, onun yaradıcılığı istər şeirlərində, istər nəşr əsərlərində, o cümlədən dramaturgiyasında, hətta publisistik yazılarında da özünəməxsusluğu ilə seçildi. Onun, /Əvvəl-axır yazıları/ (1990), /Yolun əvvəli və axırı/ (1993), /ÜÇ YÜZ AZƏRBAYCANLI/ (2007), esselər topluları; /Gümüş dövrün sirləri/ (2001) tərcümələr kitabı; “Qəribədi, deyilmi?!” (1998), “Kədərli seçmələr” (2002), “Yolun sahibi” (2004) şeirlər kitabları; /Dəvə yağışı/ “Drujbə Narodov” jurnalı (№3. 2006), /Xaron, mərhəmətli xaron/ “Literaturnaya qazeta” (№27. 5-11. 07. 2006), /Parisin seçimi/ “Literaturnaya qazeta” (№3. 2009), /Çəngəl çıçəyi/ “Literaturnaya qazeta” (№34. 1-7 sentyabr, 2010), /Bir yay axşamı/ “525-ci qəzet” (26 noyabr, 2011) həkayələri və /Hekayələr/ (2008) kitabı və s. çoxşaxəli yaradıcılığı, öz müasirliyi və bənzərsizliyi ilə diqqət mərkəzindədir.

O, dilçilik elmi sahəsində yazdı, /Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri/ (1983), /Müəllif-əsər-oxucu/ (1985), /Gizli Dədə Qorqud/, /Sırriçində dastan və yaxud gizli Dədə Qorqud-2/ (1999), /Azərbaycan dili sintaksisinin nəzəri problemləri/ (1999), /Bakı Slavyan Universitetində mühazirələr/ (2003), /Azərbaycanca danişaq/ Mişel Malerblə həmmüəllilikdə, (2008), /Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud/ (2009), /Dilçiliyə səyahət/ (Dilçi olmayanlar üçün dilçilik) (2010), /Azərbaycanca danişaq. Dil və mədəniyyət/ (2010), /AZƏRBAYCANCA DANIŞAQ. Ölkü və onun dili/ (2011), /Məqamlar. (Kamal Abdullanın yaradıcılığı ətrafında yaradıcılıq səhətləri) (2011), /Azərbaycan dilində sintaktik bütövlər/ (2012) kimi geniş əhatəli, dərin məzmunlu, mühüm əhəmiyyətli, çoxçəhəltli elmi əsərləri ilə Azərbaycan dilçilik elminin inkişafına və tədqiqinə böyük xidmətlər göstərib.

Kamal Abdulla araşdırıcıları zamanı Dədə Qorqud dövrü kimi çətin və dərin fəlsəfi layları olan bir zənginliyə varid olduğunu və daha dərin qatlara getdiğə, həmin dövrün ruhi qidasından aldığı enerji ilə, yaradıcılıq aləminə baş vurdurudan sonra mistikada axtardığı müasirliklə, müasirlikdə axtardığı mistikanın ini-

kasını yarada bildi.

Kamal Abdullanın yaradıcılığında sezilən, ədəbi mühitin içinde intişar edən, oyun içinde oyun yaratmaq, yuxu içinde yuxu görmək, yataraq, yatmamaq, olrək, olməmək və s. yaratdığı orijinal ədəbi fənddir. Müəllif bu fəndlə özünə bir mərkəz nöqtəsi qurur. Həmin nöqtədən müəllif, ağla-qara, varla-yox, olumla-ölüm, canla-ruh arasındaki məsafəni müəyyənləşdirir və istədiyi halda həm bu, həm də digər tərəfi müşahidə edə bilir. Bu müşahidələr sözsüz ki, nəhayətdə orta nöqtədə dayanan müəllifin iç dünyasında hər iki tərəfin qovuşma məkanına çevrilir və orada özüne rahatlıq təpə bilir. Nəhayətdə, reallıqla irrealıq arasındaki enerji, canla ruh arasındaki bağlanmanın qaynaq nöqtəsində birləşir və bu nöqtə Kamal Abdullanın yaratdığı ədəbi zərrədir ki, o zərrə istənilən halda müəllifin ilham mikroskopunda böyüye və kiçile bilir. Böyükərən hərəkətə keçir, kiçilərən özünə yığılır və bu da, ədəbi mühitdə, istənilən halda, istənilən formada özünü ifadə edə bilmək hökmünən sahibi olaraq, bir istədən qüdrətinin nüvəsi kimi özünə yer alır.

Kamal Abdulla yeniliyi sevən yazıçıdır. Bəzən dramaturgiyadan söz düşəndə, ədəbi tənqid, novator yazıçıları klassik kanonlara toxunmamış tələbi ilə, ənənələrin qorunmasına və klassik formadan kənara çıxılmamasına vadar etməyə çalışır. Klassik formadan kənara çıxan müəlliflərə irad tutulur, bunun yolverilməz olduğu bildirilir. Lakin hesab edirik ki, teatr bütün stereotipləri darmadağın etmək qüdrətinə malik bir məkandır və bu məkanda ölçübiçi səhnənin öz ruhunun tələbi ilə hesablanır.

Səhnə, qeyri-adiliyi, gözlənilməz dəyişikliyi, ecazkar sehri, heyrətamız yeniliyi, sərhədsiz əfsunu, eləcə də özünün dərin mahiyyət yükü ilə idrakı, təfəkkürü silkələyən, yerindən oynadan, gah dərin qatlarda çabaladan, gah da dayaz cuxurda yaniltmağa çalışan bir mənzərəni və yaxud maraqlı, zəngin koloritli oyun üslubunu, ölçüsüz gedisiyi daha tez tanıyır və daha yaxşı realize edə bilir. Əslinde yaradığı vaxtdan, hərəkətsizliklə, yalnız deklomasiya söyləməklə öz bünövrəsini qoyan teatr sənəti zaman-zaman öz elastik xüsusiyyəti ile cildden cilde düşdü və bu günün teatr sənəti artıq eksprəmt gedisətə daha çox meyl göstərir. Bunun əsas üstün cəhəti odur ki, hər şey gözlənilməzlikdən yaranır və belə vəziyyətin iş mexanizmi sənətkarın oyun imkanlarına da sərbəstlik, genişlik və təbiilik ruhu qatır.

Bir məsələni də unutmamalıq ki, artıq uzun illərdir ki, rejissorlar ən böyük klassiklərin beş əsərlərinə kifayət qədər müdaxilə edirlər. Doğrudur, bəzən həqiqətən də bu müdaxilələr əsəri deformasiyaya uğradır və bu doğrudan da yol verilməzdir. Lakin elə müdaxilələr də olur ki, həqiqətən də səmərə verir. Bu isə anlaşılandır. Ona görə də bu gənklə dramaturgiya elə incəlik və həssaslıqla, elastik texnologiya ilə

haqqında yarımçıq məqalə

yaratılmalıdır ki, orada rejissorun işləmək imkanı genişlənsin və xəmiri istədiyi kimi yoğura bilsin və nəhayət gözəl bir məhsul ortaya çıxarsın. Kamal Abdulla heç vaxt rejissora məhdudiyyət qoymur və yazdığı əsərlərin elastik imkanlarına o qədər arxayındır ki, bilir ki, rejissor o məzmunun içinde sərbəst olaraq, müəllif qayəsini açmaq üçün öz təxəyyülnü istədiyi kimi istismar edə biləcək və ona da əmindir ki, əsər heç bir deformasiyaya uğramayaçaq. Belə yaradıcılıq, sözün əsl mənasında səmərəli və maraqlı nəticə ilə yekunlaşır.

Müsəir teatr prosesi tələblərinin çərçivələrinə siğışmadığı üçün öz plastikasının gücü ile absurd teatr poetikasının üst qatına qədər miqyasını böyüdən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Kamal Abdulla "Unutmağa kimsə yox" (1995), "Ruh" (1997), "Elə bil qorxa-qorxa" (2001), "Bir, iki-bizimki!" (2003), "Casus" (2004) və s. pyeslərinin ovqatında, teatr mühitində öz ruhu ilə yeni bir əhval, fəlsəfi dərinlik getirən müəllif olaraq yerini müəyyənləşdirmişdir. Odur ki, Kamal Abdullanın əsərləri Azərbaycan teatrlarının demək olar ki, ekşəriyyətində öz parlaq səhnə təcəssümü tataq bildi.

Gürcüstan Respublikasının, Estoniyanın səhnələrində sevilərək tamaşa yequlmuşdur. C.Cabbarlı adına İravan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırlanın iki əsəri, "Elə bil qorxa-qorxa" (rejissor Mahumənzər Hüseynova, 2001) və "Unutmağa kimsə yox" (rejissor Gümrəh Ömer, 2010) böyük tamaşaçı marağına səbəb oldu. Marağa səbəb olan cəhət nə idi? Hər iki əsərdə müəllif, bütün insanların həmişə anlamaq istədiyi real dünya ilə irreal dünya arasındaki məkanın rənglərini, ovqatını və qəribəliklərə dolu olan sehrini, insan ruhunun mistik qaloqları ilə real gerçəkliliyi arasında vurnuxan hiss, duyuş sığnallarının dinamik çırpıntılarını sanki həqiqətə çevirir və bu həqiqətdə insan özünü tapmağa çağlışır.

Orijinal səhnə əsəri olaraq "Elə bil qorxa-qorxa" tamaşasının rejissoru Mahumənzər Hüseynova ən yaxşı rejissor işinə görə mükafata layıq görüldü. Bu mükafat, rejissorun modern yozumu ilə, əsərdəki müsəir təxəyyül parametrləri vəhdətinin təltifi idi.

Odur ki, Kamal Abdulla dramaturgiyasına olan maraq, İravan teatrının səhnəsində müəllifin növbəti, "Bir, iki-bizimki!" əsərinin, Gümrəh Ömerin rejissorluğu ilə, beynəlxalq layihə çərçivəsində, 2013-cü ildə səhnə təcəssümü tapmasını nəzərdə tutur.

Bəzən oxucular, hətta Kamal Abdullanı yaxından tanıyan insanlar belə, Kamal Abdullanın əsərlərinin cox mürəkkəb olduğunu dileyirler. Mən bununla heç cüre razılaşmırıam. Əksinə, belə hesab edirəm ki, Kamal Abdullanın mövzuları cox sade hadisələrin içindən dərin qatlara baş vurur və oxucunu da ora dəvət edir. Məsələn, "Elə bil, qorxa-qorxa". Bu pyesin adına fikir verin. Nə qədər



sadədir. Lakin düşünəndə ki, "qorxa-qorxa" sözü varsa, onda bəs niyə "elə bil"?.. Bəli, Kamalın orijinallığı məhz bundadır. "...qorxa-qorxa"nın əvvelinə əlavə etdiyi "elə bil" kəlməsi oxucunu diksindirir. "Elə bil, qorxa-qorxa... nə?" maraqlıdır. Və yaxud cox sade deyim "Bir-iki, bizimki". Müəllif bu sadə el deyiminin içindəki hadisələrdə insan taleyini elə orijinal nöqtədən aydınlaşdırır, burada, reallıqla irreallığın zərrəciklərini elə cür oynadır, qaynadıb-qarışdırır ki, oxucu və ya tamaşaçı özünü öz ruhsal dünyasında tapır, rahatlaşır, sərirləşir, sakitləşir, süstləşir və canı ilə ruhu arasındakı məsafədən, real dünyası ilə ruh dünyasındaki məhrəmanə bağlılığı qovuşur. Nə qədər gözəl ovqatdır! Və yaxud, "Unutmağa kimsə yox" bu sadə kəlmə nə qədər geniş mövzunu özündə ehtiva edə bilir. Burada insan nə qədər suallarla üz-üzə dayanır və düşündükçə əlçatmaz, ünyetməz məsafələrin yolçusuna çevirilir. Və sair...

Mən Kamal Abdullanı uzun illərdir ki, tanrıyram və onun həm müsbət keyfiyyətlərlə müəkkəmlə zənginliyə malik olan bir insan kimi, həm də bir vətənpərvər, sadə azərbaycanlı oğlu, böyük alim, nehəng ədib və teatr xadimi, eyni zamanda ictimai xadim və müterəqqi ziyalı kimi hər zaman diqqəti özünə cəlb edə bilən (buna məxsusi çalışmasa belə!) qeyri-adı təsir qüvvəsinə malik bir fəlsəfi düşüncə, geniş təfəkkür, dərin ağıl, müdrik idrak sahibi olaraq etrafa güclü təsir bağışlayan, coxşaxəli zəngin elmi biliyi, ədəbi-bədii müəkkəməlliyi və poetik ruh qüdreti ilə cəmiyyətdə özünün rəng palitrasını yaratmış, son dərəcə özünəməxsus bir ələmdən və dünyadan cəmiyyətə baxan və cəmiyyəti bu baxış nöqtəsinə doğru istiqamətləndirən bir işıqlı şəxsiyyət olduğunu müşahidəcisiyəm. Bu işıqlı insan, özünəməxsus, maraqlı, qeyri-adı əslubu, bənzərsiz koloriti, ruhsal ovqatı, oxucunu saldıgı mürekkeb döngələrdə və çətin keçidlərdə asanlıqla düz yola çıxara bilən, gözlənilməz sadəliyə qovuşturan fənləri ilə müasir ədəbi mühitin içinde fosfor böcəyinin qəribə rəngbərəng işiltisi kimi qaranlıq mühitdə belə daim öz işığı ilə görünür, seçilir və klassik nümunəyə çevrilən bir yolun

izini yaradır.

Kamal Abdulla ilk növbədə yaradıcı insandır. Sonra o, dərin ağıl sahibi olan və bilik və bacarığı ilə elmi müəkkəmlə öyrənən, elmə sözün əsl mənasında yenilik getirən bir elm adamı anlamında dərk olunması vacib hesab edilən ziyalıdır.

Kamal Abdulla ədəbiyyata da-istər nəşr yaradıcılığında, isterse də nəzəm yaradıcılığında öz romantik ruhunu, lirik ovqatını, kosmopolitik, real və irreal atmosferini oxucunun idrakında yerləşdirmək və onu bu orijinal aləmə salmaq gücü ilə öz ədəbi nəslinin nümayəndələrindən ciddi şəkildə fərqlənir və belə hesab etmək doğru olar ki, bu yazıçı, oxucusunu öz tilsimində sehrləyə bilirsə və bu sehrdə onun təfəkkür, idrak arenasına daxil ola və o arenda sərbəst hərəkət edə bilirsə, bu, artıq yeni dünyada, yeni düşüncənin hakimi olaraq hökm sahibinə çevriləsinin təzahürüdür. Belə güc, yağızını həm şəxsiyyətə çevirir, həm oxucunun beynində hər an öz işaretini ilə onun təfəkkürünə təsir etməkə oxucunu öz arxasında apara bilir. Bu da o deməkdir ki, bu cür yaradıcılıq yolu cəmiyyətin müasir ruhda formalaşmasına və bir ədəbi cərəyanın işığında zülmətin içində rahat keçə bilmesinə meydən yaradır.

Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və ayrılıqla teatr sənətinin inkişafına bir sıra bənzərsiz töhfələr vermiş parlaq bir sima olan Kamal Abdullanın teatra olan sevgisi təkcə əsərləri ilə ifadə olunmur. Vaxtile Mədəniyyət fondunun nəzdində "Sönməyən ulduzlar" adı altında yaratdığı teatr meydanında, sənətdən getmiş və ya küsmüş, unudulmuş qocaman sənətkarların bir növ könlünü oxşamaq, onlarda həyat eşqi yaratmaq, onlara stimul vermək üçün, onları bir yerə toplayıb, ele həmin sənətkarların özüne tamaşalar hazırlatdırır və geniş tamaşaçı kütłəsinin qarşısında onlara meydan yaradırı. Bu iş nə qədər xeyirxah bir missiya idi. Yadımdadır, onların Akademik Milli Dram Teatrının səhnəsində oynadıqları S.Vurğunun "Vaqif" əsərinin tamaşası. Həmin gün bir teatr bayramı məqyasına yüksəlmışdı.

AMEA-nın müxbir üzvi, filologiya elmləri doktoru, professor, ictimai xadim Kamal Abdulla artıq neçə il

lərdir ki, Bakı Slavyan Universitetinə rəhbərlik edir. Bu sahədə də, yaradıcılığında olduğu kimi, sadə iş prinsipindən çıxçəhətliliyə doğru inkişaf edən, dərin qatlara qədər yüksələn özünəməxsus yanaşma metodu ilə, zəngin prinsipləri özündə ehtiva edən üsulla tələbələrin peşəkar mütəxəssis kimi yetişmələri üçün sərbəst, rahat, mükəmməl, sağlam, dolğun təhsil almalarına münbət şərait yaratmışdır.

Kamal Abdulla üçün orta hədd yoxdur. O, aşağı həddi isə ümumiyyətlə tanımır və belə düşüncə sahiblərinin cəmiyyətdə yüksək mövqe tutmaması üçün müdəm mübarizə aparır və yüksək ağıl sahiblərini də bu yolda həmişə mübarizəyə çağırır.

Uzun illər idi ki, gah şeirlər, gah hekayələr, gah esselər, gah publisistik yazılar, gah dram əsərləri yaradan bu istedadlı Azərbaycan ədəbi artıq neçə illərdir ki, "roman" adlı da-ha geniş ümmana baş vurmış, o ümmando şahəqalxan dalğaları, burulğan yaradan firtinaları çox rahatlıqla keçib, sakit bir sahile doğru gəlib çatmışdır. Bu sahilə o, özü ilə bir neçə roman gətirib çıxara bilmışdır. "Yarımçıq əlyazma" (2004), "Tarixsiz gündəlik" (2005), "Sehrbazlar dərəsi" (2006), "Unutmağa kimsə yox..." (2011). Bu romanların hamısı yuxarıda sadaladığım janrların dalgasının damcılarından sözülüb gəldi.

"Yarımçıq əlyazma" əsəri, bu görkəmli ədəbin əsərlərinin içərisində bütün yaradıcılığı boyu misqal-misqal böyüyən, monumental məqyasla yüksələn böyük sənət incisidir. O, bu əsəri ilə bir neçə xalqın dilində Azərbaycan ədəbiyyatının nümayəndəsi olaraq təmsil olunmaq və sevilmək haqqını qazanıbsa bu qururverici bir hadisədir. Bununla yalnız və yalnız qurur duymaq lazımdır. Çünkü Kamal Abdulla milli şəxsiyyətdir, milli vətəndaşdır, milli alim, yazıçı, şair, dramaturq və milli ədəbiyyati dünya ədəbiyyatı sırasına qaldıran bir Azərbaycan ədibidir. Bu müəllifin yarımçıq qalmayan və yekunlaşması ile dünya dillərinə tərcümə olunmaq gücünə malik olduğunu sübut edən "Yarımçıq əlyazma" əsərinin cığırı getdikcə böyüyən bir yola çevrildi. Bu yol, dünyanın həmişə maraqlı nöqtəsində olan ən mötəbər bir mükafat hesab olunan Nobel mükafatıdır ki, çox az sayıda müəllifin əsəri layiq bilindiyi halda, "Yarımçıq əlyazma" əsəri mükafata təqdim olunmaq üçün seçilmə haqqını qazandı. Hətta mükafatı almasa belə seçilmək artıq özü çox böyük göstərici və çox mühüm bir hadisədir. Amma mən inanram ki, Azərbaycanın sərvəti ilə yaranmış "Nobel" mükafatı, azərbaycanlı müəllife də qismət olacaq və bu təntənədə bir haqq var. Əsərin səviyyəsi və Nobel qardaşlarının Azərbaycana olan ədalət borcu, bu mükafatın bu il Azərbaycana gəlməsinə hüquqi hökm verir. Mən bu yerdə, Azərbaycan elminin və bədii yaradıcılıq kəhəkşəanının parlaq simalarından olan Kamal Abdullanın elm və yaradıcılıq xidmətlərinin bir qismini əhatə etdiyim məqaləmi yarımcıq saxlayır və eminliklə mükafatın Azərbaycana gələcəyi günü gözləyirəm. Həmin gün məqaləmin ardını elə buradan davam edəcəyəmə böyük əminlik hissi ilə gözləmə mövqeyinə çəkilirəm.



Israfil ISRAFİLOV
Akademik Milli Dram
Teatrının direktoru

2011-2012-ci illər teatr mövsümü bitdi. Ölkənin teatr prosesi qeyd etdiyimiz dövrədəki fəaliyyətinə ara verdi. Hər bir teatr ötən mövsümdeki fəaliyyətini dəyərləndirmək, görülən işlərə, nəzərdə tutulanlara və əldə edilənlərə dəyər vermək üçün zaman fürsəti qazandı. Ötən mövsüm ölkənin digər teatrları kimi Akademik Milli Dram Teatrının da yaradıcılıq fəaliyyəti yetərinə zəngin oldu.

Teatr sənəti Azərbaycanda tarixən populyar və xalq tərəfindən sevilən bir yaradıcılıq sahəsi olub. 140 ile yaxın bir dövrərzində fəaliyyət göstərən Azərbaycan teatri olduqca böyük, şərəfli tarixi inkişaf yolu keçib. Ötən əsrin ikinci yarısında böyük və mürəkkəb teatr dövrü yaşanıb. Təəssüf ki, XX əsrin son onilliyinin ilk illərində bu zəncir melum səbəblərdən qırıldı və digər sahələr kimi teatr sənəti de tənzüllü dövrünə qədəm qoydu. Dündür, yaradıcılıq sahəsi olduğu üçün teatr özünü daha tez bərpa etmək qabiliyyətinə malik oldu, amma bununla belə, dövlətin bu sahəye diqqəti və qayğısı bu bərpa prosesində əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə teatr sənəti dövlət səviyyəsində özünün layiqli dəyerini alıb. Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan Heydər Əliyev teatrın inkişafını da daim diqqətdə saxlayırdı. Mədəniyyət siyasetinin bu istiqamətini uğurla davam etdirən möhtərem Prezidentimiz cənab İlham Əliyev də bu gün teatr sənətinin inkişafına böyük töhfələr verir. Dövlət başçısının məqsədyönlü qərarları ilə teatr sənətinin tərəqqisi, yeniləşməsi, beynəlxalq mədəni məkanda layiqli yer tutması kimi meyllər ictimai rəydə yüksək dəstək qazanıb. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" və (19 fevral 2007-ci il), "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Programı"nın təsdiq edilməsi haqqında" (19 may 2009-cu il) Sərəncamları, "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun qəbul edilməsi teatrların müasir inkişafında yeni bir mərhələnin əsasını qoydu. Məhz bu hüquqi sənədlər paketi Azərbaycan teatrında canlanmanın yaranmasında, müasirləşmə dövrünün başlanmasında təmel rolunu oynadı, teatr sənətinin ictimai-estetik məramının, məstəqil dövlət quruculuğu içinde onun yerinin müəyyənlenəşməni təmin etdi, bu sahənin inkişafını labüdələşdirdi.

Ölkə başçısının "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Programı"nın təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, təşkilatı və maliyyə dəstəyi neticəsində 2010-cu ilde Bakıda ölkəmizdə fəaliyyət göstərən 27 teatrın iştirakı ilə ilk Milli Teatr festivalı (22 fevral 2010-da açılış), bu sahənin tarixində ilk dəfə dövrünün 32 ölkəsindən 70-ə yaxın teatr mütəxəssisinin qatıldığı Beynəlxalq Teatr konfransı (2010-cu ilin noyabr ayı), həmcinin A.P.Çəxov Beynəlxalq Teatr Festivalının İpək yolu mərhəlesi keçirildi. Bu gün teatr xadimlərinə, yaradıcı insanlara qayğı, istedadlı gənclərin üzə çıxarılmasisi, onların bədii axtarışlarının dəstəklənməsi məqsədi ilə həyata keçirilən tədbirlər

... Amma görülacek işlər qalır

də dövlətin daimi diqqətində olan məsələlərdir. Teatrarda çalışanların maaşlarının artırılması, Fəxri adaların, Prezident təqəbüdlerinin verilməsi, onların sosial şəraitinin yaxşılaşdırılması haqqında Dövlət başçısının imzaladığı sənədlər mədəniyyət xadimi olan bu insanların yaradıcılıq əhval-ruhiyyəsini daha da yüksəldir.

Artıq 20' ildən artıqdır ki, Azərbaycan öz dövlət müstəqilliyyinə qovuşub. Bu müddət ərzində ölkəmiz həyati fəaliyyətin bütün sahələrində dinamik inkişafə nail oldu, onun beynəlxalq aləmdə nüfuzu artdı. Təbii ki, bu beynəlxalq nüfuz Azərbaycana digər sahələrdə olduğu kimi mədəniyyət siyasetində də ildən-ile yüksək inkişaf mərhələsinə kecid imkanı verdi, ölkəmizi mədəni dövranın tərəfdəş ölkəsinə çevirdi. Və məstəqil ölkənin mədəniyyəti, teatri ilə bağlı mükəmməl qanunlar toplusu yarandı. Teatrın yaşaması və fəaliyyəti üçün müvafiq addımlar atıldı, tarixi işlər görüldü.

Aydın məsələdir ki, hər hansı bir sahədə inkişafə nail olmaq üçün, ilk növbədə, müşahidə edilən geriləmənin qarşısını almaq lazımdır. Bu baxımdan, Akademik Milli Dram Teatrının 2011-ci ildəki fəaliyyəti teatrda geriləmənin qarşısını almaqda böyük əhəmiyyətə malik oldu. Hər şədən əvvəl teatrda uzun illər boyu yiğilib qalan problemlərin həlli prosesi başlandı, kollektivdə mənəvi-psixoloji iqlimin müvəzənet tarazlığı əldə edildi, fəaliyyətimizin prioritət istiqamətləri müəyyənlenədirildi.

Akademik Milli Dram Teatrında 2011-2012-ci illər teatr mövsümü ərzində məlum Dövlət Programında nəzərdə tutulan islahatların həyata keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq, ilk dəfə milli teatr sənətinin kompleks inkişafını təmin edən konkret addımlar atıldı. Pilot layihə kimi yeni fəaliyyət mexanizminin tətbiqinə başlanıldı. Bu zaman:

- rejissorlarla qonorar sistemine kecid, yeni rejissorların konkret bir tamaşanın quruluşu üçün dəvət olunması və o quruluşa görə müqavilə əsasında müvafiq qonoranın verilməsi;

- kollektivin üzvlərinin kontrakt əsasında işə qəbulu, yaradıcı heyətə əməkdaşlıq münasibətlərində bir teatr mövsümü ərzində qüvvədə olan müqavilə münasibətlərinə üstünlük verilməsi;

- truppenin yeni qüvvələrlə möhkəmləndirilməsi məqsədi ilə ölkənin müxtəlif teatrlarından istedadlı aktyorların dəvət olunması;

- repertuarın ideya-bədii, həmcinin yaradıcı heyətin yaradıcılıq potensialının formalşası və ölkəmizdən kənarda milli teatr sənətimizin təbliği məqsədləri ilə ayrı-ayrı mərhələlər üzrə tərtib edilməsi;

- teatrın xarici əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastolların təşkil edilməsi, mütəxəssis mübadiləsinin, beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi və digər tədbirlər teatrda faydalı iş əmsalının yüksəldilmesi məsələləri həllini tapdı.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və dəstəklənən islahat tədbirlərinin ilk mərhəlesi 2011-2015-ci illəri əhatə edir və Dövlət Programında nəzərdə tutulan sonrakı illərdə də həmin prosesin ardıcıl istiqamət üzrə davam etdirilməsi üçün teatrda müvafiq işlər nəzərdə tutulur.

Sözügedən islahatlar teatrda əmək və yaradıcılıq intizamının tənzimlənməsinə, bununla da kollektivdə yaradıcılıq prosesi üçün səmərəli mənəvi-psixoloji iqlimin yaranmasına zəmin yaratdı. Bu gün artıq teatrda bərqərar olmuş mənəvi-psixoloji mühit, yaradıcılıq ovqatı kollektivin vahid məqsəd ətrafında birleşərək səmərəli yaradıcılıq prosesinə qoşulmasına imkan verir.

Teatrın fəaliyyət potensialının yüksəldilmesi, yaradıcı heyətin peşəkarlıq vərdisiinin təkmilləşməsi, oyun şəmplərin-



"Don Juan ve həndəse" tamaşasından sahne

dan, kirəcləmiş streotiplərdən uzaqlaşmaq məqsədi ilə teatra müxtəlif tamaşalarara quruluş vermek üçün fərqli yaradıcı əsl-luba, teatr düşüncəsinə malik olan yerli və əcnəbi rejissorlar dəvət olundu. Yeni estetik baxışları və yaradıcılıq imkanları olan cavan rejissorların quruluş verdiyi hər bir tamaşa aktyor heyətinin yeni potensial imkanlarının açılmasına imkan yaratdı. Truppenin yaradıcılıq potensialının artırılması məqsədi ilə ölkənin müxtəlif teatr-tamaşa müəssisələrindən təmələnmiş təsdiçilər teatrda dəvət olundu. Onların arasında sənətə özlərini təsdiq etmiş tanınmış aktyorlar da, sənətə ilk addımlarını atan istedadlı gənclər də var.

Gənclərə dəstək olmaq, onları böyük sənət uğurlarına ruhlandırmak, milli rejissor və aktyor sənətində yeni nəsil yetişdirmek Akademik Milli Dram Teatrının qarşıya qoyduğu əsas yaradıcılıq məqsədlərindən biridir. Son mövsüm ərzində hazırlanmış tamaşaların eksəriyyətinin rejissor və ifaçıları gənclərdir. Akademik Milli Dram Teatrı həmçinin gənc teatrşunaslarının yetişməsini, aktiv fəaliyyətini vacib hesab edir və bunun üçün şərait yaratmağa çalışır.

Artıq bir ilə yaxın bir müddətdir ki, Akademik Milli Dram Teatrında Teatrşunaslarının Laboratoriyası fəaliyyət göstərir. Gənc teatrşunaslarından ibarət laboratoriya mütemadi şəkildə Akademik Milli Dram Teatrında toplaşır, ölkənin teatr məkanında baş verən hadisələri təhlil edir, müxtəlif mətbuat orqanlarında teatr sənətinə həsr olunmuş resenziya, portret, ocerk, informasiya və s. xarakterli məqalələrlə çıxış edirlər.

2011-2012-ci ilin fəaliyyət planına görə teatrın qarşısında dayanan en vacib və mürəkkəb məsələlərdən biri de repertuar işinin məqsədəyənşən şəkildə qurulmasından ibarət idi. Cüntü teatrın bədii potensialının əsas göstəricisi, estetik siması məhz repertuar hesab edilir.

Aparılan ilk islahat tədbirlərindən sonra, xüsusən - 2011-2012-ci illər teatr mövsümü ərzində Akademik Milli Dram Teatrının sistemli repertuar siyaseti formalşadı.

Başqa sözə desək, yaradıcı heyətin potensial imkanlarını nəzərə almaqla tərtib edilən onların bədii özünüfadəsinə imkan verən, müxtəlif sənət şərtlərini, estetik prinsipləri nəzərdə tutan repertuar müəyyən edildi. Ötən mövsüm ərzində Akademik Milli Dram Teatrında 10 tamaşa hazırlanıb. Bu gün teatrın repertuarında, həm klassik və müasir Azərbaycan dramaturgiyasının, həm də dünya dramaturgiyasının nümunələri əsasında hazırlanmış tamaşalar yer alır.

Milli klassika əsasında hazırlanan tamaşalarla M.F.Axundzadənin "Sərgüzəşt-i vezir-xani-Lənkəran", İlyas Əfəndiyevin "Qarabağnamə", "Boy çiçəyi", çağdaş dramaturgiya əsasında hazırlanan tamaşalar-

ra Elçinin "Teleskop", "Şekspir" A.Məsədun "Qatarın altına atılan qadın", H.Mirəmovun "Gəncə qapıları", Əfəqanın "Oliqarx" əsərlərinin sahə təcəssümələrini göstərə bilərik. Teatrın repertuarında yer alan "Kabuslar" (E. de Filippo), "Qanlı Nigar" (S.Şənil), "Xanuma" (A.Saqareli) "Qadın məhəbbəti" (V.Hüqo), "Don Juan və həndəse" (M.Friş), "On ikinci gecə" (U.Şeks-pir) və "Yaşılı xanımın gəlişi" (F.Dürren-matt) tamaşaları isə dünya dramaturgiyasının parlaq nümunələri əsasında hazırlanmış sahə əsərləridir.

Teatrın repertuarında uşaq auditoriyası üçün nəzərdə tutulan tamaşalar yer tutur. Birləşmələr "Tülkü, tülkü, tünbək" (quruluşçu rejissor - Vaqif İbrahimoglu) və "Məlik-məmməd" (quruluşçu rejissor - Nicat Kazimov) tamaşalarını qeyd etmək olar.

Göründüyü kimi, Akademik Milli Dram Teatrı repertuar siyaseti işində cəmiyyətimizi düşündürən dövrün aktual məsələlərini əhatə edən əsərlərə başlıca yer verməyə çalışır.

Son bir il ərzində teatrda tamaşaçılarla iş sahəsində də böyük işlər görülüb. Belə ki, təmirle əlaqədar iki ildən artıq bir müddətə öz ünvanında tamaşa göstərməyən, tamaşaları müəyyən estetik prinsiplərə, böyük məqsədlərə cavab verməyən teatr xeyli tamaşaçı itirmişdi. Ötən mövsüm ərzində teatrda bu problemi aradan qaldırmış məqsədilə müəyyən layihələr, tədbirlər həyata keçirilir. Akademik Milli Dram Teatrının prodüser şöbəsi gəncləri teatra cəlb etmək üçün beynəlxalq təcrübədən bacarıqla istifadə edir.

Hazırda tamaşaçının teatra qayışı faktını qeyd etmək olar. Obyektiv və subjektiv səbəblər üzündən teatrdan incimis, küsmüş, teatral tamaşaçılarımızın qayışı, təbii olaraq, bizi sevindirir və görülən işlərin əhəmiyyətsiz olmadığını inandırır. Əlbəttə, hədəfimiz tamaşaçını sadəcə teatra qaytarmaq yox, onu yeni repertuar, yeni rejissura, yeni səhnəqrəfiya və aktyor oyun üslubu ilə qarşılıqlaq id. Və biz bunlara nail olduk.

2011-2012-ci illər teatr mövsümü ərzində Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrinin qurulması istiqamətində de böyük işlər görülüb. Belə ki, Dövlət Programında nəzərdə tutulan başlıca vəzifələrdən biri de Azərbaycan teatrının dünya teatr məkanına integrasiyası məsələsidir. İnteqrasiya problemini həll etmək, milli teatrımızın dünya miqyasına çıxmاسını təmin etmək üçün, ilk növbədə, teatrlarara beynəlxalq əlaqələrinin qurulması vacib şərtidir. Bunu nəzərə alaraq, Akademik Milli Dram Teatrı qarşılıqlı beynəlxalq əlaqələrin yaradılmasına xüsusi diqqət ayırdı. Bu istiqamətdə atılan məqsədönlü addımların nəticəsi olaraq İtaliya, Kanada, Polşa, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Türkiye və bütün türkdilli dövlətlərin

teatrları ile, həmçinin Milanın Pikkolo Teatrı, Moskva Bədaye Teatrı, K.Marcanişvili adına Gürcüstan Akademik Dram Teatrı, Polşanın Lyublin Rəqs Teatrı, A.Mistkeviç adına Mərkəzi, Moldovada fəaliyyət göstərən E.Ionesko adına Mərkəz, Krim-tatar Akademik Musiqili Dram Teatri ile uzunmüddətli qarşılıqlı əməkdaşlıq əlaqələri artıq yaranıb.

Son bir il ərzində teatr iki beynəlxalq, bir respublika festivalında iştirak edib və yüksək nəticələr eldə edib. Belə ki, Akademik Milli Dram Teatrı dünyanın ən nüfuzlu və tanınmış teatrlarının - İngiltərə, İspaniya, Fransa, İsrail, Estoniya, Qazaxıstan, Rusiya və Ukraynanın müxtəlif teatrlarının qatıldığı "Teatr. Çexov. Yalta" IV Beynəlxalq Teatr Festivalında (11-18 sentyabr) iştirak edib və bir sıra hədiyyə və mükafatlarla, o cümlədən Ukrayna Teatr Xadimləri İttifaqının Diplomuna, Krım şəhəri başçısının təşəkkür diplomuna, Nika mükafatına layiq görünlüb.

Akademik Milli Dram Teatrı
9-17 mart 2012-ci il tarixlərində
Sərbiyada keçirilən "Slaviya-
2012" Beynəlxalq Teatr Festi-
valında H.Mirələmovun "Xəca-
lət" əsəri əsasında hazırlanan
eyniadlı tamaşa ilə uğurla iştir-
ak edib və "Ən yaxşı tamaşa-

ya görə” mükafatı ilə təltif olunub.

2012-ci ilin may-iyun aylarında Akademik Milli Dram Teatrı iki dəfə Moldovada beynəlxalq teatr festivalında iştirak edib. Cari ilin may ayında teatr “Xəcalət” tamaşası ilə BİTEL-2012 festivalında, iyun ayında isə “On ikinci gecə” tamaşası ilə “Gənclərin Teatr Forumun”-da ölkəmizi təmsil edib.

Nominasiyalar üzrə mükafatların olmadığı digər iki festivaldan - "Teatr.UZ" (Özbəkistan, Daşkənt) və "Yeni teatr" (Azərbaycan, Lənkəran) isə teatr iştirak diplomu və simvolik hədiyyələrlə qayıldı.

Akademik Milli Dram Teatrı
beynəlxalq əlaqələrlə yanaşı,
ölkədaxili qastrolların təşkilinə
də önem verir. Teatr 2011-ci il-
də Lənkeran şəhərində, Masal-
lı, Lerik və Astara rayonlarında,
2012-ci ildə isə Şəmkir, Şirvan,
Tovuz, Ağstafa, Yevlax rayon-
larında və Mingəçevir şəhərin-
də gəstrol səfərlərində olub.

Akademik Milli Dram Teatrının 2011-2012-ci illerdəki fəaliyyətinə nəzər saldıqda birmənali şəkildə deyə bilərik ki, ötən dövr teatr üçün olduqca gərgin və məhsuldar keçib. Belə ki, teatr bir mövsüm 10 yeni tamaşa hazırlayıb. Bu rəqamların özü teatrin yaradıcılıq fəaliyyətinin faydalı iş əmsali haqqında aydın təsəvvür varadır.

Öten dövr ərzində Akademik Milli Dram Teatrında bir sıra mühüm ictimai-təşkilatı işlər görülüb, teatr sənətinin, o cümlədən, ayrı-ayrı sənətkarların yaradıcılığı ile bağlı silsilə tədbirlər həyata keçirilib. Öten mövsümde keçirilən Ə.Ələkbərov, S.Rəhman, A.İsgəndərov, Yaşar Nuri, Hamlet Xanızadə, H.Əbluc, Ə.Veliyev, M.Ə.Sabir, A.M.Şərifzadə kimi görkəmli sənətkarların yubileyləri, müxtəlif təqdimatlar, dəyirmi masa və seminarlar bu qəbil-

dən olan tədbirlərdəndir. Akademik Milli Dram Teatrında Həmkara Yardım Fondu-nun yaradılması da teatrin ictimai fəaliyyət sahəsində gördüyü mühüm işlərdəndir.

ölkədə teatr təhsilinin səviyyəsinin yüksəldilməsində maraqlıdır və bununla bağlı məsələlərdə mümkün qədər fəal mövqə tutmağa çalışır. Bu məqsədlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ile six qarşılıqlı emməkdaşlıq əlaqələri qurulub. ADMİU-da təhsil alan rejissor, aktyor və teatrşunas tələbələrin mütəmadi şəkildə teatra gəlmələrini, tamaşalarda iştirakını, təcrübə keçmələrini təmin edən Akademik Milli Dram Teatrı Azərbaycanda teatr təhsilinə kömək etmək, istedadlı və savadlı tələbələrin fərdi fəaliyyətinin sti-

lobulular toradı. İctiyar yetiminin sınırlanması, mullaşdırılması, məqsədi ile “Milli teatr” təqaüdünü təsis etibarən 2012-ci ilin aprel ayından etibarən hər ay ADMİÜ-nun “Rejissor sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq” ixtisasları üzrə təhsil alan ən aktiv tələbələrə hər birinə 100 manat olmaqla təqaüd verir.

Akademik Milli Dram Teatrının ötən mövsüm ərzindəki yaradıcılıq prosesinin məhsulu olan tamaşalar haqqında yazılan resenziyaların müəllifləri Məryəm Əlizadə, İlham Rəhimli, Aydin Talibzadə, Vüdud Qafarov kimi teatrşünaslarının teatrın bədii-estetik həyatına verdiyi səmərəni xüsusi min-nətdarlıqla qeyd edirik.

Bu məqamda, Azərbaycan Teatr Xadimləri İttifaqının dərolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, Teatr Xadimləri İttifaqının müntəzəm surətdə təşkil etdiyi konfranslar, görüşlər, müzakirələr, o cümlədən Axundov dərsləri və bu qəbul edən olan tədbirlər ölkədə teatr işinin səmərəli işi üçün əlverişli sarayı varadır.

II Şərait yaradır.
Yuxarıda göstərilənlər bir teatr mövsümü üçün yetərlidir, amma hədəflərimizlə müqayisədə, əlbəttə ki, azdır. Başqa sözlə, etdiklərimiz etməli oldu-

Bu gün Azərbaycan teatrında çox sayıda həlli zəruri olan problemlər mövcuddur. Bunların arasında ən sıvri problem sosial problemdir. Bu gün yaradıcı insanların sosial vəziyyəti ciddi və mühüm məsələdir. Teatrda çalışan insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəlmış addımların atılması vacibdir.

Növbəti teatr mövsümü (2012-2013-cü illər) Akademik Milli Dram Teatrı üçün mühüm tarixi, ictimai, mədəni hadisələrlə zəngin olan bir mövsüm olacaq. Belə ki, bu mövsüm ərzində möhtəşəm yubiley tədbirlərinin, həmçinin medeniyyət faktına çevriləcək tamaşaların olacağı şübhəsizdir.

Öten mövsüm bir daha sü-but etdi və praktiki olaraq göstərdi ki, Mədəniyyət və Turizm Nazirliyinin teatr sənəti ilə bağlı nəzərdə tutduğu islahatlar milli teatr sənətinin inkişafını təmin edən olduqca səmərəli və mühüm tədbirlərdir. Həmin islahatların uğurlu nəticələri nikbinlik doğurur.

Teledebat



Könül NİFTƏLİYEVA,
filologiya üzrə fəlsəfə doktoru

İctimai teleradio özünü bıx vaxtlar efirə çıxardığı və ədalət-lə deyək ki, xeyli uğur qazandığı “Çarpaz baxış” programının yenidən telesetkaya saldı. Bu programın adı və formatı bir-biri ni tamamlayan uyarlı bir məzmunu malikdir. “Çarpaz baxış” yalnız o zaman çarpaz olur ki, həqiqətən baxışlar müxtəlif olsun və təkcə plüralist meylləri ilə deyil, həm də bu plüralizmdə kəskin fərqləri ilə özünü göstərsin. “Tarixi” “Çarpaz baxış”da bunları görən və qiymətləndirən tamaşaçı bu programın efirdə görünməməsindən xeyli nigar qalmışdır. Bəlkə ona görəydi ki, yenidən efirə çıxan programda aparıcı Anar Yusifoğlu belə bir maraqlı formatın uzun müddət efirdə görünməməsinin səbəbini söyləməyi vacib saydı. İTV-nin arada “Eurovision” yarışması ilə bağlı başının qarışığını olduğunu və bu səbəbdən “Çarpaz baxış”ın efirə çıxmadiğını dile gətirən program rəhberinin bəhanəsi o qədər inandırıcı olmasa da, hər halda adı çəkilən yarışmada çox qısa bir müddət-də Avropanı fəth edən Azərbaycan təmsilcilərinin uğurlarına sevinən hər kəs bu bəhanəni səmimi hesab etdi.

“Çarpez baxış” öz ampluasında, maraqlı qrafik tərtibatı ilə efi-rə çıxdı. Proqramın bir neçə gün təqdim olunan anonsu artıq onun iştirakçılarını, qoyulan mövzunun aktuallığını hiss etdirmişdi. Xeyli vaxtdan bəri ümumiyyət telemekanda ciddi debatlara, diskussiyalara rast gəlməyən Azərbaycan tamaşaçısı siyasi partiyalar haqqında qanuna əlaçılıklar və dəyişikliklər barədə müzakirənin şahidi oldu. İctimai televizionda belə bir qurumun tipoloji xarakterindən, fəaliyyət prinsiplərindən və beynəlxalq təcrübədə özünü göstərən informasiya siyasetindən çıxış edərək ölkənin aparıcı siyasi partiyalarının əsas personalarını efirə dəvət etmişdir. Proqramın maraqlı cəhəti orasındaydı ki, Anar Yusifoğlu lap başlanğıcdan bir aparıcı kimin qonaqların fikirlərinə qarışmaya çağını vəd edirdi. Bu, açıq vəd deyildi, lakin onun davranışışı, aparıcılıq mədəniyyəti, sualları ünvanlamaq - kime ünvanlamadı, məharəti belə bir vədin gerçekliyindən xəber verirdi.

Yüksək diskussiya mədəniyyəti “Çarpaz baxış”da

yasının lideri Araz Əlizadə, "Məlumat" mətbəti

"Xalq Cəbhəsi" Partiyasının sədr müavini Razi Nurullayev, "Bütöv Azərbaycan Xalq Cəbhəsi" Partiyasının sədri Qüdrət Həsənquliyev, "Ədalət" Partiyasının sədr müavini Mütəllib Rəhimov programın yeni buraxılışının ilk qonaqları idi. Etiraf edək ki, bu partiya funksionerlə-

rinin, demək olar ki, hamısı siyasi aləmdə öz yeri olan, yaxşı mənada orijinal düşüncəli və radikal diskussiya sahibləri kimi tamaşaçılara, ümumiyyətlə Azərbaycan cəmiyyətinə çoxdan tanışdır. Onların hər birinin Azərbaycanın yeni döñəm siyasi mühitində məlum yeri var. Onu da etiraf edək ki, tamaşaçı bu dəfə də keçmiş illərdə öyrəşdiyi “qalmaqlı diskussiyası” gözləyirdi. Amma adlarını qeyd etdiyimiz partiya liderləri qoyulan mövzunun müzakirəsində çox böyük diskussiya mədəniyyəti göstərdilər. Mən programdan dərhal sonra “Facebook” sosial şəbəkəsində ona reaksiyaları öyrənmək istədim. Çox sayda müsbət statuslar içerisinde vicdanlı media eksperti Ələsgər Məmmədlinin belə bir fikrinə rast gəldim: “İTV-nin efrində Azərbaycanda siyasi debat mədəniyyətinin formallaşması baxımından çox önemli bir veriliş efirə getdi. Bu addım yaxşı başlanğıc ola bilər”. Doğrusunu deyim ki, siyasi mədəniyyətləri ilə, predmetə savadlı münasibətləri ilə, diskussiya etikasına böyük hörmətləri ilə onsuz da məni çox razi salan bu program haqqında yazı hazırlamağa məni Ələsgər Məmmədlinin dəqiq, vicdanlı qiyməti məcbur etdi. Səyavuş Novruzovun Siyasi Partiyalar haqqında bey-

nəlxalq qanunlara elmi yanaşma bacarığı, ayrı-ayrı ölkələrin təcrübəsindən gətirdiyi illüstrativ faktlar, Arif Hacılının siyasi savadı, qanunun ictimai-siyasi mühitdə yerinə verdiyi dəqiq qiymət meyarları, Razi Nurullayevin "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik və əlavələrin əhəmiyyətli olması, ancaq onun bəzi çatışmayan cəhətləri, Qüdrət Həsənquliyevin Qanuna və fakta elmi yanaşma manerası (həmişə olduğu kimi), Araz Əlizadənin diskussiyani daha da canlandıran və programın televiziyalılığının təmin olunmasına dəstek verən məntiqi vurğuları, Mütəllib Rəhimovun üç predmetə obyektiv tənqidini münasibəti və bu münasibətlərdəki təmkinlilik mədəniyyəti - bütün bunlar Azərbaycan siyasi mühitinin formalasdığını sübut edən faktlar kimi maraqlı oldu. Ən maraqlısı isə, bütün qonaqların Azərbaycan, azərbaycançılıq, dövlətçilik, milli maraqlar prinsipinə sədaqətlərinin aydın ifadəsi oldu. Əlbəttə, söhbətin əsas möəzzi "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklər, habelə qanunun 17-ci maddəsi - partiyaların dövlət tərəfin-dən malivələsməsinin hüquqi

prinsipləri ətrafında aparıldı. Diskussiya iştirakçılarının hamisi partiyaların xaricdən maliyyələşməsini pislədilər və qanunda bu sahədə qəbul olunan yeni maddələri bəyəndiklərini bildirdilər, lakin hər kəsin həmdə problemə tənqidi yanaşma tərzi də özünü göstərdi ki, bu da təbii hal kimi qəbul edilməlidir.

Əlbəttə, qoyulan problemin polemik həlli və qonaqların diskussiya mədəniyyəti çox maraqlı olduğundan mən də bu yəzidə televiziya programının peşəkarlıq məsələlərindən daha çox diskussiya barədə danışası oldum. Güman edirəm ki, ən yeni tariximizin faktı olan bu polemika mədəniyyətinə “abideçiliyim” görə məni qınamayacaqlar. O ki, qaldı İTV-nin “Çarpaz baxış” programının sabaha çox şey vəd edən peşəkarlıq səviyyəsinə, bununla da bağlı çox şey demək olar. İlk növbədə programın mövzu seçiminin maraqlı və çarpaz baxışlılığı əsas verməsini qeyd etmək istərdim. Məlumdur ki, siyasi partiyaların məsələləri, xüsusilə onların hansı kriteriyalarla maliyyələşməsi cəmiyyətdə ciddi ictimai maraq doğuran bir faktdır. İştrəkçilərdən birinin dəqiq qeyd etdiyi kimi, dövlət büdcəsini formalasdırıq xalq siyasi partiyaların mükəmməl fəaliyyətində maraqlı olmalıdır. Bu fakt mövzunun aktuallığını şərtləndirən amillərdən biridir. Bu aktual mövzunu kiminlə müzakirə etmək, program qonaq seçimi də ciddi peşəkarlıq göstəricisidir. İTV bu seçimdə yanılmaçıdı. Digər bir peşəkarlıq cəhəti programın formatı ile bağlıdır. Program poliloq - çoxsaylı qonaqlarla işləməyə üstünlük vermişdi. Həqiqətən də qoyulan problemin müzakirəsi poliloq formatını tələb etmişdir və aparıcı altı partyanın funksionerləri ilə maraqlı bir diskussiya yaradı bildi. Programın daha bir peşəkarlıq cəhəti aparıcının davranış mədəniyyəti ilə bağlı oldu. Anar Yusifoğlu özü siyasi partiyalar haqqında qanunun həm əvvəlki variantını, həm də bugün ona edilən əlavə və dəyişikliklərin mahiyyətini yaxşı bildiyindən qoymuş suallar diskussiyaya geniş imkan yaratdı. Və nəhayət, İTV rəhbərliyinin bu təşəbbüsü barədə. Çox vacib təşəbbüsdür, təşəbbüsün gerçekləşməsi də baş tutdu. Qalır “Çarpaz baxış”ın müntəzəmliyi və bir qayda olaraq qoyulan mövzunun aktuallığı. Mötəbər mənbənin verdiyi məlumat görə, İTV-nin baş direktoru İsmayıllı Ömrəovun şəxsi təşəbbüsü ilə çoxdan formalasmış “Çarpaz baxış” özünün yeni həyatında plüralizmin inkişafına, hər kəsə öz sözünü demək imkanlarına, qonaqların çoxçəşidli qurumlardan dəvət olunmasına xüsusi önem verəcək. Tamaşaçıların yaxşı başlanğıc kimi qiymətləndirdiyi bu programın veni həyatı uğurlu olsun.



"Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti üzrə

Azərbaycan öncülləri və mətbuat azadlığı problemi



Qulu MƏHƏRRƏMLİ,
professor
meherremli@gmail.com

Mahiyətəcə söz və fikir azadlığının ifadə forması və demokratianın əsaslandığı başlıca prinsip olan mətbuat azadlığı cəmiyyəti ədalətli idarə etməyin və sabit inkişafın vacib şərtidir. Məhz bu azadlıq mətbuatla bəzən nəye görə fəaliyyət göstərmeli olduğunu unutmağa meyillənən dövlət institutları üzərində nəzarət hakimiyyəti verir. Demokratik düşüncəyə sahib olan Azərbaycan mütəfəkkirlərinin fikrincə, yalnız müstəqil, heç kimdən və heç nedən asılı olmayan azad mətbuat cəmiyyəti narahat edən problemləri görür və insanları bundan xəbərdar edir.

Azad mətbuat millətin istiqlalıdır

Hələ öten əsrin əvvəllərində görkəmli publisist Ömer Faiq Nemanzade "Irşad" qəzetində (1908-ci il 3 iyul) yazdırdı: "Hansı məmləkətde çoxlu nəflisi, davamlı və nüfuzlu mətbuat varsa, on mütərəqqi və mədəni məmləkət də orasıdır. Mətbuatı olmayan millətin mövcudiyəti, istiqbalı qətiyyən yoxdur. Mətbati olmayan millətin nə məhəbbəti - vətəniyəsi, nə qeyrəti-milliyyə və insaniyyəsi, nə də idareyi-məşrutəsi ola bilər... Bu cəhətlədir ki, mətbuatsız idareyi-məşrutə, idareyi-məşrutəsiz hürriyyəti-mətbuat davam edə bilməzg" Millət və cəmiyyət üçün mətbuatın önemini, onun azadlığının vacibliyini bildirən bu sözlərin deyildiyi 20-ci əsrin əvvəllərində də, ondan çox-çox qabaqlar ve sonralar da azad mətbuat hər hansı cəmiyyətin, bütövlükde bəşəriyyətin mühüm nailiyəti sayılmışdır.


Mətbuat azadlığı, mahiyətəcə söz və fikir azadlığının ifadə formasıdır. Fikir azadlığı isə hamının hüququ, insan həyatının və demokratik cəmiyyətin təməlidir. Mətbuat azadlığı müasir dönyanın demokratik dövlətlərinin əsaslandığı başlıca prinsip, "təmkin və ziddiyətlər" sisteminin bünövrəsi, cəmiyyəti ədalətli idarə etmənin və sabit inkişafın vacib şərtidir. Məhz bu azadlıq mətbuatla bəzən nəye görə fəaliyyət göstərməli olduğunu unutmağa meyillənən dövlət institutları üzərində nəzarət hakimiy-

yəti verir. Hələ iki yüz il əvvəl ABŞ prezidenti Tomas Ceferson bu məqamla bağlı demişdi ki, hamidan ötrü "yeganə təhlükəsizlik azad mətbuatdır". Onun fikrincə, azad mətbuat vasitesilə "ictimai rəyi azad ifadə etməyə imkan yaranmışsa, ona müqavimət göstərmək mümkün deyil. Onun doğurduğu həyecanlarla barışmaq lazımdır. Suyun təmiz qalması üçün bu həyecanlara ehtiyac vardır".

Azad mətbuat cəmiyyəti özünə göstərən parlaq güzgü, hər şeyi görən icimai gözdür. Məhz azad mətbuat dövlət institutları və hökumətin fəaliyyəti üzərində effektli icimai nəzarəti gerçəkləşdirə bilir. "Xalq hər şeyi bilməlidir" qanadlı ifadəsi boş yerdə yaranmayıb. Bilmək və her şeydən xəbərdar olmaq xalqın hüququ ona ölkə

qəzetlərə bənzər azad mətbuat orqanı yaratmaq, milləti "qəflət yuxusundan" oyatmaq işinə girişirəl.

Xüsusən "nəşəyi-azadlıyyətdən və hüquqi-insaniyyətdən" xəbərsiz yaşayışın Şərqi xalqlarını milli tərəqqiye çağırıran Mirzə Fətəli Axundov bu ideyaların carçası kimi çıxış edirdi. O, Avropa qitəsində "insanların hər bir fərdinə öz fikirlərini, istər yanlış və zərəli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verilməsinə" mühüm dəyər sayır və bu azadlıq uğrunda mübarizə aparmış ingilis filosofları Con Milton və Stüart Milin azadlıq ideyalarını təqdir edirdi. Büyük mütəfəkkir "Con Stüart Mil azadlıq haqqında" məqaleləsində yazırırdı: "Əger cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları atababanın, övliyanın qərar verdikləri şey-



www.kivdf.gov.az

- demokrat bu faciəvi vəziyyətdən çıxış yolunu yalnız maariflənməkdə görürdü.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi də xalqı ayıltmaq üçün maarifçilik yolunu seçmişdi və hesab edirdi ki, müxtəlif fikirlərin olması insan azadlığına aparan yoldur. Onun fikrincə, vilayətin sakinlərinin hər bir dərdi və xahişi ol qəzətdə çap edilməlidir ki, ona baxan xalqı aynada görən ki mi görsün. "Əlbəttə, qəzətin belə ayna kimi olmağı xalq ilədir, yeni hər kəs gərək öz dərdini və xahişini qəzətlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkləkə onların yaxşı yamanlığını aşkar etsinlər". Çünkü hər bir qəzətin "ümdə mətbəbi mübahisədir və əger bizim dünyadan və elmdən xəbərdar olanlarımız "Əkinçi" qəzətində yazılan mətbəblər barəsində mübahisə başlasalar, çox şad oluruq".

Zəngin "həyati təcrübəyə və fikri zəkaya malik olan" (F.Köçərli) böyük maarifçi H.B.Zərdabinin fikrincə, aqıl kəsər bir-birilə mübahisə edib əsl həqiqəti xalqa çatdırırlar. Əsl mənası məlum və aşkar olan "mübahisənin ümdə muradı bizim elmi-əbdəndən bixəbər qalmağımızın səbəbələrini bəyan edib onun əlavəni xalqa aşkar etməkdir". O, özünün məşhur "Rusiyada əvvəlinci türk qəzeti" məqalesində də geridə qalmış toplum üçün qəzətin önemini bir daha vurğulayıb: "sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yere cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayıacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil... Belədə qəzet çıxarmaqdən savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o insan mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerde qalsın".

Həqiqətən də doğru söz yerde qalmadı. Zərdabinin "Əkinçi" ilə səpdiyi toxumlar tezliklə cürcərək boy atdı. Sonrakı nəsillər azadlıq və istiqlal ideallarını müstəqil qəzətlər sayəsində daha geniş yaya bildilər. Azərbaycan icimai fikrində və milli şüurdakı oyanış yeni tənqid ədəbiyyatla (M.Cəlil, Sabir və s.) yanaşı, məhz azad mətbuat da ("Şərqi-Rus", "Həyat", "Irşad", "Molla Nəsrəddin", "Füyuzat" və s.) mühüm rol oynamışdır. Bu ədəbiyyatı və mətbati yaradan, öz yazılarında xalqı dirçəlişə səsleyən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.C.Məmmədquluzadə, M.Ə.Sabir, A.-Səhhət, Ə.F.Nemanzadə, F.Köçərli, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, N.Nərimanov və başqaları azad sözün önemini dəfələrlə vurğulamışlar. "Kaspi", "Irşad", "Həyat", "Həqiqət", "Açıq söz" kimi qəzətlərin səhifələrində mətbuat azadlığı haqqında dəyərli məqalələr çap olunmuşdur.

Bu sıradə görkəmli publisist Əhməd bəy Ağaoğlunun "Şərqdə jurnalistikaya bir nəzər" (1899, "Kaspi", N.255) və "Şərq jurnalistikasının icmali" (N.262) məqalələri diqqəti cəlb edir.

(Ardı var)



konstitusiyası və insan haqları üzrə beynəlxalq normalar verir. Bu hüququn gerçekləşməsində mətbuat önəmli rol oynayır və beleliklə mətbuat azadlığı insan haqlarının bünövrə daşına və bütün başqa azadlıqların qarantına çevirilir.

Avropanın azadlıq havası Azərbaycanda

19-cu əsrin ortalarından başlayaraq, Rusiyada və onun müstəmləkəsi olan Qafqazda mətbuatın azadlığı məsəlesi öne çıxır. Bu dövrde "hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər ölkənin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır" (M.Ə.Rəsulzadə) tezisi icimai fikirdə genişlənməyə başlayır. Buna görə də A.Bakixanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi kimi mütəfəkkirlər Avropanı irəli aparan

lərlə kifayətlənməyə və bunlardan kənara çıxmaga və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əken, məhsul toplayan və hər bir işi düşünmeden və fikir vermədən görən avtomat olar və ya onlar dəyirman atlarına bənzərlər". Bu vəziyyəti köləliklə əlaqələndirən M.F.Axundov hesab edirdi ki, "insan növünün tərəqqisi ağıllı ilədir", həmin ağıllı və azadlıqdan məhrum olanlara isə irəliyə doğru hərəkət yolu bağlanmışdır. Avropanın məhz köləliyə üşyan edərək azadlıq sayəsində tərəqqi tapdroğunu söyləyən mütəfəkkir bu azadlığı boğmağa çalışan "mərifətsiz və nadan" həkimləri də tənqid atəşinə tutur, onların hökmələrini rədd etməyi vacib sayırı. Çünkü "onların qanunlarından hasil olacaq fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yarında bir qətrə kimidir". Büyük islahatçı

ORALARDADA KİMLƏR VAR: ZAKİR FƏXRI

REDAKTOR KİTAB TƏQDİM EDİR

bəzi əlavələrlə

-Əfəndim Saday bəy, son vaxtlar artıq kitablarda redaktor sözü aradan çıxmışdır. Baxıram ki, kitablardan doxsan faizində redaktor deyilən bir şey yoxdu, nədən belə bir məqamda Siz şair Zakir Fəxrinin "REKVİYEM" kitabına redaktorluq etdiz?

-Zakir Fəxri sözə həssaslıqla yanaşan, sözün qədir-qiyomatını bilən gözəl şairlərimizdəndi. Sovet dövründə şairlərin, yazıçıların çoxu qonorar xəstəliyinə tutulmuşdu. Pis-yaxşı nə yapsan qonorar alırdın. Necə deyərlər, dolanışq üçün istəristəməz yazmaliydin. Ancaq nə yaxşı ki, həmin dövrde də hər yazısını çapa verməyən, imzasına hörmətlə yanaşan tək-tük şair-yazıçılarımız da olub və indi də var. Zakir Fəxri elə şairlərdəndi. Mən Zakiri çoxdan tanıyıram, daha doğrusu, şair kimi tanıyıram. Ancaq son vaxtlar bir yerdə işlədiyimizdən ona bir insan kimi də bələd olmuşam. Zakir çox faciələrdən keçib, həyata yenice qədəm qoyan, yaxşını, pisi yenice ayırdı eləməyə başlayan balasını ittirib, Qarabağ müharibəsində qəhrəman qardaşını, neçə-neçə qohumunu, el-obasını ittirib. O bu itgiləri hər gün xatırlayıır, hər gün yaşayır. Ancaq bu ağrıların içində Zakir ürəkdən güləyi, yaxşılığa sevinməyi bacarıır. Bu da onun ürəyinin təmizliyindən xəbər verir. Redaktorluq məsələsinə gələndə, mən Zakirin "Rekviyem" kitabı üzərində işlədiyi ni bilirdim, bəzi hissələri mənə oxumuşdu. Özüm dedim ki, əsəri qurtarandan sonra versin oxuyum. Beləcə də oldum həmin kitabın redaktoru.


-Daha sonra uzun illərin yaradıcısı və əski yazar türfənglərdən biri kimi bu redaktor deyilən şeyə ehtiyac varmı, varsa nədən bu aradan çıxdı?

-Redaktorluğun aradan çıxdığından xəberim yoxdu. Ancaq onu deyim ki, bizdə redaktorluq mədəniyyəti yoxdu. Bəziləri elə bilir, o, filan kitabın redaktorudusa, müəllifdən birbaş üstündü, bu kitabla nə istəsa eləyə bilər. Belələrini görmüşük. Uzaq olsun. Yaxşı redaktor müəllifin qazancıdı. O, yazıçıya istiqamət verə bilər, deyər, hansı xətti inkişaf etdirsin, nəyi atsın, nəyi dəha ətraflı işləsin. Müəllif öz yazısının qüsürunu görməyə bilər, ancaq "kənar göz" bunu tutur və zövqlü, istedadlı redaktor əsərin daha uğurlu alınması üçün əvəzsiz rol oynaya bilər və oynamalıdır.

"Rekviyem" Zakir Fəxrinin ikinci kitabı ki, janr sarıdan çox orijinal bir tərzdə yazılıb və mən o zaman Zakir bəyin bu səpgidə birinci kitabı haqqında yazmışdım :

BIR ÖNCƏKİ**ARAŞDIRMADAN SİTAT :**

"Bu yazı, epitetsiz şair Zakir Fəxrinin mənə başınladığı (tələsik verdiyi üçün Vallah heç olmasa bir 10.000 manat da verə bilmədim) maraqlı tərtibati və çox maraqlı yazı

**Rekviyem**

Allah Məhəmməd ya Əli
Başlamaq bir az çətindi, əvət əfəndim, - başlamaq bir az çətindi, ondan ki, yaxın bir dostun və hər gün görüşdüğün gözəl bir şairin orijinal kitabı haqqında yazmaq istəyirsən və bu acidandır işin çətinliyi. Amma başladın ha söz özü axıb gələcək, necə ki gəlir artıq. Zakir Fəxri bizim elə şairlərdəndir ki, bir yerdə onun haqqında danışanda birisi üzünə dirənib desəki, yaxşı Zakir gözəl şairdi, ondan bir şey deyə bilərsən. Və məhz Zakir Fəxridən deməyə neçə-neçə misal var:

Məsələn : ÇİYNİMDƏ TABUT GƏZİRƏM

Məsələn: QAYTAR ANA, QAYTAR MƏNİ BEŞİYƏ

Məsələn: QALMAZ BELƏ, QALMAZ DÜNYA

Və sairə və sairə.

Buna görə də Zakir Fəxri haqqında yazan əllərim əsmir və çox keyfəl yazıram, necə ki çox öncələr onun daha bir orijinal kitabı barədə mən bir yazı yazmışdım.

Ondan xatırlatma(bax: üçüncü sualın cavabından önce)

Bu dəfə başqa bir yola üz tutdum. Özümün də əlavələrim-lə şair Zakir Fəxrinin "REKVİYEM" kitabının redaktoru sevimli nasırimiz, Dövlət Mükafatı laureatı Saday Budaglı təqdim edir.

tərzi olan bir kitabı haqqındadı. Neçə gündür yazmaq istəyirəm, amma ən çətini bir yazını başlamaqdı ki, artıq başlamışam. Bəli, mən bu sevdada ikən bir də gördüm ki, "525-ci qəzet"də çox sevimli qəzetçi-yazar və gözəl ziyanlı Qalib Toğrulun həmin kitab haqqında yazısı çıxdı və düşündüm ki, çox gözəl, bu da bir klavuz, bir bələdçi olar mənim üçün. Qalib bəyin bu kitab haqqında yazısı mənim bir də ona görə diqqətimi çəkdi ki, yazar bu kitabın redaktorudur. Onun özünə də bu orijinal yaxlaşımı haqqında bir neçə kəlmə dedim, yəni bir redaktorun redaktoru olduğu kitab haqqında yazı yazması gözəl bir şey. Amma mən, məsələn bir kitab redaktor olsam və onun haqqında yazmaq istəsem, mənim o kitabın nələr etdiyimi və müəlliflə harda barış-başşadlığımı yazardım. Ancaq Zakir Fəxri elə gözəl yazar və gözəl şair ki, sözün son dərəcə qədrini bilən, sözə son dərəcə həssas bir insan ki, mən bilən Qalib bəy də bu kitabda elə simvolik bir redaktor olub. Amma bu da var ki, mənə verilən kitabda kiçik ön sözə əl yazısı ilə bir düzəliş həmən diqqətimi çəkdi və düşündüm ki, təbii, bu redaktorun işi deyil, korrektorun işidir və gərək Zakir bəy də bu sözü beləcə qaralayıb diqqət çəkdirməyəydi. Çünkü "ədəbiyyatda" sözü "ələdiyyatda" gedib səhər oxucu heç şübhəsiz bunu bir bəla sanmaz və üstündən vurub keçər. Bir öncəki kitabda və bu kitabda Zakir Fəxri ELƏ BİR YAZI ÜSLUBUNA RİAYƏT ELƏYİB Kİ, bu üslub haqqında bir az əvvəller yazdığım məqalədə qeyd etmişdim: "Zakir Fəxri kitabın hansı janrda, hansı yönə yazıldığını söyləməkdə çətinlik çəksə də, mən bu kitabı bir oxucu (nə yaxa qurtaran bir ifadə, aman Allahım) olaraq çox maraqla oxudum və bu kitab mənə ulu das-

tanlarımızın çox kiçik, çox yiğcam və məhz bizim əsrimizin sürətinə, ritminə uyğun bir formada yazılışını xatırlatdı. Zakirin çox ağırlı dili və insani hər dəfə öz içine çəkən yazı əslubu, bu kitabın hər bir oxucu tərəfindən oxunmasına rəvac verən bir yaxlaşım. Deyək ki, janr daxili burada heç bir hadisə yox, heç bir qəhrəman da yox, ayrı-ayrı bölmələr ən ibarət olan bu kitab Qarabağ savaşı şəhidi, Qarabağ savaşı Qazisi, Zakir Fəxrinin də çox yaxşısı tanındığı Milli Qəhrəman Şahlar Şükürov haqqında elegik bir ağıdır. Zakir Fəxrinin tanınmış şair olduğunu bəlli və o bu kitabda çox gözəl bir nasır və həm də publisistik bir yönə nasır olaraq, yəni uydurmaçı, qondarmaçı bir nasır olaraq yox, məhz inandırıcı bir yazıya sahib nasır olaraq qarşımızdadır. Və Zakir Fəxri şeirlə nəşrin vəya publisistika ilə şeirlən qohumluğundan o qədər ustalıqla və gözəl istifadə edir ki, şeirlər nə zaman qurtardığını və nəşrin nə zaman başladığını hiss etdirmir və hər iki yönə Zakir Fəxri özünün yazı əslubuna xəyanət etmədən oxucunu ardınca aparmağa qadırırdı."

Və məhz bu kitabda da Zakir Fəxri artıq ədəbiyyatda SEÇİLƏN BİR DƏSTXƏTTİ OLDUĞUNU ortaya qoymuşdur. Təbii ki, Zakir Fəxrinin bu "ÖZ ÜSLUBU" məsələsini inandırmaq üçün neçə-neçə misallar gətirərəm və yuxarıda dediklərim də buna açıq örnəkdir, amma mən bu kitabı oxuyarkən burada olan bir çox məqamları özüm üçün seçmişəm və həmin məqamlardan qısa notları da oxucuların diqqətinə çatdırmaq istərdim. Amma önce qərib bir şeyi deyim ki, istər öncəki kitabda, istərsə də bu kitabda Zakir Fəxrinin başqa bir yazar cəhəti məni heyretə gətirdi. Onun dini ədəbiyyatı bilməsi və həmin ədəbiyyat-

**Tofiq ABDİN,**

abdin41@mail.ru

tofigabdin.com

dan tam insafla və tam yerində istifadə etməsi. Yazının axarına və mətninə uyğun deyimlərin seçilməsi. Onu çağdaş günlərin hadisələrinin içində alması".

QAYIDAQ SADAY BƏYİN**FİKIRLƏRİNƏ :**

-Sizcə bu janr yeniliyi necə qarşılıana bilər və ümumiyyətlə janr bölgüsünə ehtiyac varmı?

-Yazıcı üçün ən başlıcası formanı tapmaqdır - demək istədiyini hansı formada deyəsən. Daha dəqiqi - düşündüyüün bədii həllini tapasan. Yazıcı aq səhifə qarşısında sərbəst olmalıdır, özünü qismamalıdır, təxəyyülünə imkan verməlidir. Onda yaratdığı obraz daha canlı olar, sən onu çəkib apardığın yerdə, o səni heç unmadığın yerdə çəkib aparar. Zakir "Rekviyem" əsərində buna çalışıb, yeri gələndə şeire müraciət eləyib, yeri gələndə peygəmbərlərdən, sufilərdən sitat getirib. Janr müxtəlifliyi bundan irəli gelir. Belə sərbəst yanaşma həm müəllifə düşündüyünü ifadə eləməyə imkan verir, həm də oxucuya düşünmək üçün imkan verir, onu yormur.

-Böyük alimimiz və ictimai xədim Cəmil Həsənli klassik əsluba etibarla kitaba çox səmərələ bir öz yazıb. Bu barədə nələri deyəriniz?

-Cəmil Həsənli Zakirin dünyasına, ürəyinə, görünür, yaxşı bələddi. O, əsəri gözəl şərh edib, həm də Zakirə böyük sevgiyle şərh edib. Bunu "Rekviyem"ə yazdığını ön sözün hər sətrindən hiss etmək olur. Zakir "Rekviyem"i oğluna və dostunun həyatdan vaxtsız köçməş xanımı Mətanətə həsr eləyib. Ancaq əsərdə ölümən yox, ölümsüzlükdən, mənəviyyatdan, yaxşılıqdan, dostluqdan, sevgidən danışılır. Zakir bu günümüzdən: əxlaqi dəyərlərin itməsindən, dünyanın maddilaşmasından, insanların bir-birinə bağlayan tellərin qırılmasından, unutqanlılıqdan, laqeydilikdən narahatdır. Zakirin kitabı insana sevgiyle nefəs alan bir ziyanının ürək söhbətidir.

-Redaktor müəllif münasibətləri necə başa çatdı?

-Mən bir xeyli müddət redaktor işləmişəm, həmişə də müəllifə, onun yazdığını hörmətlə yanaşmışam. Təbii ki, səhbət istedadlı yazdırıb. Və müəllifdən icazəsiz onun bir sətrinə də el vurmamışam. Qeydlərimi demişəm, mənimlə razılaşıbsa, düzəliş eləmişik, hansı yerinə təzədən işləyib. Gözəl şairimiz Zakir Fəxriyle də müəllif-redaktor münasibətimiz bu müstəvidə, qarşılıqlı hörmət çərçivəsində olub.

**QISMƏT**

Yenə oldu, yenə yerdən on min metr hündürlükdə, təyyarə pəncərəsindən baxanda, həmisi məndə əsrərəngiz duyğular oyadan buludlar gözümə dondurma kimi göründü və mən içimdə şeir qoşmağa başladım:

**Göynən barışığım ola,
Mələk qarışığım ola,
Şehirli qaşığım ola, -
Buludlardan dada biləm...**

Mənim üçün şəhərlərin ən gözəli olan İstanbula hər qədəm basanda, içimdə eyni hüzn, eyni kədər baş qaldırı: gəldiyim yerlə, oranın dərdləriyle zirehləmiş "qayıtmaq" adlı div "sevinmək" bulağının üstünü kəsdirir və mən bu nağıl kimi şəhərdə qəhrəman olmadığımı biliyim. İstanbul hava limanına düşən kimi qəhrəman olmadığını çoxdan bilən bəndəniniz qəlbini yenə eyni hiss işğal etdi; verdim könlümün torpaqlarını "qayıtmaq" divinin qanlı dişlərinə...

Atatürk hava limanında xanımlar sakvoyajlarını saxlama kamerasına verdilər, çünki artıq qərara gəlmışdik ki, təxminən 4 saatlıq boş vaxtimizi aeropordta hədər etməyək, gedək bir az İstanbulu gəzək.

Nə boy, nə yaş, əlifba sırasına görə yazıram: Aysel Əlibəyda, Almaz Ülvı, Bəsti Əlibeyli və mən üz tutduq Eminönüne balık-əkmək yeməyə. Dəniz burda elə bil dahi mavi, günəş daha qaynar, daha doğma idi; yolların altını-üstünü vura-vura, mənzilə tərəf ağır-agır bir ilan kimi qırılan metronun pəncərəsindən baxanda da, eynilə bu duyğuya bənzər duyğular keçirmişdim. İstanbulda hər şey - bir-birinə sevgili kimi qıslımlı dukanlar da, göyləri nişan gösterən süngübaşlı minarələr də, gecəqondular da, ağlaşılmaz böyüklikdəki ticarət mərkəzləri da, ruzisini öz arxasında sürüşən səyyar satıcılar da, milli piyanıq biletini satan qocalar da, mənə çox doğma, çox məhrəm görüñürdü. Görünür, mən İstanbula, sevgili şəhərimə, könlümdəki sonsuz eşq ilə, ona olan nəhayətsiz sevgimin sehrlə eynəyindən baxırdım deyə, hər şey gözlərimin, üreyimin yaddaşına bu cür köçürüdü.

Naharımızı bitirən kimi, yorğun vapurları gözlərimizlə növbəti səfərə ötürən kimi, nə qədər vaxtimızın qaldığını beynimdə hesabladım və "haydi" - dedim, istiqamət: "İstiqlal caddəsi".

Gecənin ən səssiz, ən adamsız zamanında, Elaziğda, "Mavi göl" otelinde, 308-ci otaqda uzanmışam, sıqaret çəkirəm. Vaxtdan xəbərim yoxdu, iki addımlıqdakı masaya əl atıb saata baxmağa həvəsim də. Bu otelə gələnə qədər, burdakı gölü, yaşıllığı görənə qədər öz-özümə dedim: bu nə mənasız yerdi biz gəlmışik. İki təyyarə dəyiş və gələn kimi səni aparsınlar yerli sakinlə-

308-ci otaqda

rin belə unutduğu bir universitet bufetinə axşam yeməyinə, dalınca da xora qulaq asmağa. Yaxşı ki, "biz yorğunuq" - deyib, xordan canımızı qurtardıq. İndi xor yox, "xor-xor" lazımdı, yəni yatmaq. Mən çox səbrli adamam, yuxunun gəlməyini sehərəcən gözləyə bilərəm...

Qeribədi - sehər Bakıdaydım, günstə İstanbulda, axşam Elaziğda. Hər şey sürelə keçmiş zamana çevirilir.

+++

"İstiqlal"da yadıma İstanbulda yaşayan dostum Ruhlan düşdü və tez ona zəng vurdum; görüşdük və çoxdandı görmədiyim əziz arkadaşımı bağrıma basdım, sonra səfərdaşlarımla tanış etdim. Hava dehşət isti idi. Ruhlan bizi kafelerin birində çaya qonaq etdi. Vaxt az olsa da, bu qısa zamanın içində çoxlu təessürat, cari infor-masiya qatıb, söhbətləşdik. Sonra isə

yümdə gah gülür, gah da əsrərəngiz bir hissin, bir duyğunun təsiri ilə boyun əyirəm. Niye beledi? Bilmirəm.

+++

Elaziğdan qayıdanda, İstanbul hava limanında, pasport kontrol məntəqəsində Kamal Abdulları gördük. Kontroldən keçib azad zonada görüşdük. Kamal müəllim bizi bireyə, çaya qonaq elədi və böyük alicənablıq göstərib "duty free" dəki dükanlardan həremizə bir hədiyyə aldı.

Birə içə-icə söhbətləşdik və Kamal müəllim olduqca maraqlı bir mövzuya lövber atdı. Niye bizim ədəbiyyatçılarımız sevmədikləri əsərlər haqqında qəzəblə, aqressiyayla danışırlar? Bu əsər mənim əsərim deyil, bu mənim estetikamin əsəri deyil demək olmazmı? Düz deyirdi.

Bu, etikadı, ədəbdi, ədəbi ədəb, çox



getmək zamanı gəldi və biz bir "Dolmuş" a doluşub, yollandıq yenidən hava limanına. Yolda tixaca düşdük və həyəcan keçirdik ki, geciksək, necə olacaq? Əslində, gecikmək menim ürəyimden idi. Həm bir az ekstrim olardı, həm də İstanbulda qalardıq, amma gecikmedik...

+++

Elaziğ hava limanında bizi əllerindəki pankartda "Hazar şiir akşamları" yazılmış görevlilər qarşılıdı. Avtobusa əyləşdik və eminəm ki, həm bizim, həm də bizdən başqa tədbirə gələn bütün sənət adamlarının - qırğızların, qazaxların, gürcülerin, rusların içindən eyni hiss keçdi : şükür ki, sağ-salamat mənzil başına çatdıq və şükür ki, nəhayət, dincələcəyik. Dedilər ki, Fırat Universitetinə yemək yeməyə gedirik. Hələ xor məsələsindən xəbərimiz yox idi...

+++

Otel otağının aksız markası açılmamış səssizliyində, sıqareti sümürüsümürə, qarmaqarışq şeylər düşünədüşünə, pəncərədən təkəmseyrək keçən maşınlara baxıram. Balaca, qırımızı kirəmitli evlərin damlarındakı çanaq antennalar, göylərdən nəsə eşitmək istəyən qulaqlar kimi üzü göye şəklənib və Xəzər gölünün sahilində nədənsə mənə elə gəlir ki, onlar neyisə eşidirlər, biliirlər, amma bu sirri kimsəyə demirlər. Elə bil onlar biliirlər ki, bu sirr - göylərin yalnız onların qulağına priçildadi, ancaq onlara etibar elədiyi bu sirr, aləmə faş olsa, yer yerindən oynaya bilər.

... Bütün bu düşündüklərimə özlü-

köhən sözdü, nə vaxtsa olub deyirlər...

+++

İstanbulda kitab evlərində vaxt xərcləməyə çox zamanım olmamışdı, əvəzinə Elaziğda "Bati" kitab evindən bir neçə kitab aldım : Mişel Uelbek, İtalo Kalvino, Piter Akroyd və Meşa Selimoviç romanlarını və bir neçə də esse kitabı. Çantamda bir-iki kitabın olması kifayətdi ki, özümü xoşbəxt hiss eleyim.

+++

Tədbirdə Gürcüstanı təmsil edən, Borçalılı Osman tədbir programı çərçivəsində hara gedirik gedək, fərqi yoxdu, avtobusda ayağa durub şeir söyleməyə, mahni oxumağa başlayırdı. Türkün böyüklüyü, Turanlılıq, Türküstan elləri haqqında elə bərkədən danışındı ki, nə dediyini başa düşmürdük. Bakıdakı bir-iki dostumuzu xatılardan pafo-su ilə Osman bəyəfəndi hər dəfə ayağa durub mahni oxumağa başlayırdı. Avtobus daşlıq yola girəndə, ya da balaca bir çuxura düşəndə, Osmanın dediyi şeirin hecaları qırılıb töküldürdü, o isə ovqatını pozmadan yerinə əyələşir, bir az yanındakı səfərdaşı ilə söhbətləşir, sonra nə baş verirdirsə, yenə ayağa qalxır və bu dəfə mahni oxumağa başlayırdı. Artıq Osmanın hansı aralıqla ayağa qalxdığını əzberlemişdim. Saatima baxır, üçə qədər sayır və

ürəyimdə onu avtobusdakılara təqdim edirdim. Əziz sərnişinlər, indiə çıxış edir: Borçalıdan Osman. O bize özünə yazdığı (zarafat etmirəm, doğrudan özü yazıb) nostalji dolu bir poeziya nümunəsi olan "Bu kənd əvvəllər belə deyildi" şeirini oxuyacaq...

Tədbirin son gün səhər yeməyində çayımızı içə-icə söhbətləşəndə, birdən yan masadan tanış, doğma bir səs bizi çağırıldı. Çevrilib gördük ki, Osmanı, yanında da binəva bir türk arkadaşımız. Osman yenə səsini min illerin dərinliyindən gələn, dilin şəhdi-şiresini özünə hopdurmış yerinə salıb, dilləndi : Ayə, bilirsizmi, bu dostumuza indicə kimin şeirini oxuyurdum? Füzulini ! (yapma, Osman, səhər yeməyində bu-nu yapma, sən and verirəm, Ulu Borçalı torpağına). Ayə, buna dedim ki, "pənbəyi dağı cünun içəri nihandır bədənim, diri olduqca libasım, budur ölsəm kəfənim". Təsəvvür eləyirsiz, bu boyda kişi ağladı, bu, sözün nəhəngliyidi, sözün qudrəti.

Hamımız növbəti bir gülüşlə Osmana gülümsəyib, başımızı yellədik və çayımızı içməyə davam etdik.

Beynim bir neçə yerə parçalanmışdı, həm bir tədbirin də belə bitdiyini, ar-tıq bugunun axşamı evdə olacağımı düşünür, həm də Osmanın yan masadakı söhbətinə qulaq asım. Osman Füzulidən sonra Aşıq Ələsgərə keçmişdi. "Ayə, bilirsənmə Dədə Ələsgər nə ya-zıbzı? Hardan biləsən, kökümüzdən qop-muşuq, əlaqə itib e. Ələsgər yazıb ki, "...dedi nişanlıyam, özgə malıym, sındı qol-qanadım yanına düşdü". Ayə, bi-lirsənmə, bu nə deməkdi? Hardan biləsən, iç, iç, çayını iç, deyəcəm".

Bakıya qayıtdığım günün gecəsi yorğun olsam da, bildim ki, gözümə yuxu getməyəcək, çünki neçə vaxtdı yuxusuzluqdan əziyyət çəkirəm. Bir az şərab içdim ki, bəlkə məni xumarlandıra, olmadı.

Yəqin şərabın təsirində idi - mətbəx pəncərəsindən baxanda şəhərin işıqları ucuz teatr dekorasiyasına bənzədi və bu dekorasiya, bu solğun işıq topası mənə həmişəkindən uzaq, çox uzaq göründü. Beş yaşım olanda bəzi gecələr taburetin üstünə çıxar, elə bu pəncərədən şəhərin işıqlarına baxardım və onlar mənə daha yaxın, daha doğma, daha isti gələrdi; sonra get-ge-də böyüdüm, boyum uzandı, taburetə ehtiyacım qalmadı və nədənsə şəhərin işıqları mənə yaxınlaşmaq əvəzinə günbegün uzaqlaşmağa başladı. Onda - beş yaşım olanda gözlərimdə işaran, baxa-baxa xəyal qurdugum şəhərin işıqlarını mən ağ pişik balasına bənzərdim və dodağımın altında "gəl, pisipisi" deyə-deyə o işıqları daha yaxına çağırmaq, tumarlamaq istəyirdim. İndi-se, o işıqların mənə bu qədər uzaq görünməsinə heyrətəbənzər hissələr keçirsem də, həm də bu uzaqlığa sevini-rəm; çünki işıqlar beş yaşimdakı kimi mənə yaxın olsalar, qorxuram ki, mən onları tumarlamaq yox, aqlaya-aqlaya, söyə-söyə yumruqlamaq istəyərəm. Bu qorxunu (çox qorxuram) içimdən qovmaq üçün bir yol tapmışam: bir az içən kimi pəncərəni açır, şəhərin işıqlarına baxa-baxa sıqaret çəkməyə başlayıram və özümü inandırmağa çalışıram ki, o uzaqdakilar işi deyil, mənim kimi mətbəx pəncərəsindən şəhəri seyr edə-edə sıqaret çəkən, yuxusuz adamların sıqaretlərinin közərtisiidi...

**Aysel ƏLİZADƏ**

Boxçana pul yiğma, paranı banka yatırma, lazımsız cır-cındırı xərcləmə, ən bahalısı mənim olsun demə, demə, düşünmə elə...

Səyahətə çıx, get...

"Getmək" feilindən daha qüdrətli "sevmək" olar, başqası yoxdu...

Nə vaxt uçaq görünənər gör sənədə, bir qanadından yapışmağı gəlir bu ölkədə bir qadının.

Bir gün yiğcam, yaraşıqlı bir təkəni olacaq, dünya turuna çıxacaq - sularda.

Dənizdən qorxur, bir bilsən niyə?

Boğulacaq.

Hələ ki, vaxt var, təknə yox, min uçağa, qalx göyə, birbaşa Türkiyəyə...

Bu dəfə də sürpriz olsun, bir yaxın dostun göndərsin səni Türkiyənin ən sadə, ən yabanı, ən doğal yerlərindən birinə - Elazişa. Xəzər gölünün sahilinə...

Bu Xəzərdən o Xəzərə... Necə gəzel mənzərə...

Dostunun adı Rəşad olsun.

Belə bir rəvayət duy və doğruluğuna inan, uy: talesiz Almaz İldırım günlərdən bir gün seçib getsin sənin kimi o sahilə - sakit, havalı, rəhmlı Elazişa.

Sevsin o gölü. Adını sorsun. "Adı yoxdu" desinlər.

Almaz İldırım adını "Xəzər" qoysun. Bu adı orda da sevsinlər.

Beləcə o göldən bu gölə bir bağ yaransın, səmada.

İllər sonra o yerde "Şairlərin yürüyü" keçirilsin.

Türk dünyasından hər il İldirimin törəmələri gelsin, söz desin, şeir oxusun, səsli düşünsün...

- Rəvayəti bəyəndin?

- Bəyəndim.

- Dostunun adını sevdin?

- Sevdim.

- Həmin bu dostun Yazıçılar Birliyi adlı başbələli, yazıb yaradanların bir arada yaşadıqları, böyük bir evin cavan sözlərinin abisi olsunmu?

- Olsun.

- Sən də bu sözlərdən biri?

- Bəli.

- Və inadı inadına, işığı işığına sənə tən bir yol-yoldaşı tapsın. Ela ziğda keçirilən tədbirə, şairlərin görüşünə - yürüşünə, ölkəni təmsil etməyə gedəsiz.

- ...

- Susdun.

- Bəs tədbir? Onun adı nə olsun?

- "Aşk". Yunus Əmrəyə həsr olunsun və ən məşhur şeirinin adı verilsin tədbirə.

**İşidin, ey yarenler
Kiymətli nesnedir aşk.**

Rahatlığın səssizliyi...

Değmelere bitinmez,
Hürmetli nesnedir aşk.

- Necədi?
- Hörmətlidi. Adam bağırmaq istəyir: Çekilin, Aşk gəlir...

- ...

- ...

- Səhər açılsınmı?

- Açılsın... Eyvanın Xəzərə baxsı, sən də. Ağaclar əsgərlər kimi düzənlə, qururla, başlarını azca əyərək sənə günaydin desinlər. Sən də, dümdüz, müdrikcə baxıb, kipriklərinlə cavab verəsən: Günaydin.

Sakitlik olsun. Bu səfər ölüm səssizliyi yox, rahatlığının səssizliyi duyulsun... Bir qadın da olsunmu yanında? Darixarsan.

- Olsun. Kundera dediyi kimi, ağzından çox alnı danışın.

- Elə qadınımı var?

- ...

- Var, - de və daha heç nə demə.

- Yaxşı, şair qadın olsun. Baxımlı, gülər gözlü, kədərli...

- Yenə kədər?

- Hə, yenə kədər.

- Hara qədər?

- Aşka...

- Bəs aşk? Özü kədər deyil, məger?

- Yox, deyil "bu səfər".

- Səfər davam eləsin?

- Əlbette, eləsin.

- O zaman kadr dəyişsin. Səhnəli zal düzənlənsin. Adamlar oturub şeir gözləsinlər. Yol və şeir yoldaşın bunu desin:

**Daha son ümidi ümid qalmayıb...
Qalsa, yollarına baxardım, olmur.
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur...**

**Mən sənə günaham, suçam, yasağam,
Yanında elə bil yersiz qonağam,
Sən güllə deyilsən, mənsə qorxağam
Səni öz başıma sıxardım, olmur.**

**Neyləyək, olmadı, çatmadı gücüm,
Elə bil tutmadı bürcünlə bürcüm...
Səni ürəyimdən çıxarmaq üçün,
Gərkə ürəyimi çıxardım, olmur...**



Kamil iken cahil ettim alimi,
Vahşi iken yahsi ettim zalimi,
Yavuz iken zebun ettim Selim'i
Her oyunu bozan gizli zor benim.

**Kimsesizim hismim da, yok hasmim da,
Görünmezim, cismim de yok,
resmim de,
Dil üzmezim ,tek hece var ismimde
Barınağım gönül denen yer benim.**

BENİM ADIM AŞK!

-Çox guruldadı nəsə. Aşk bir az da səssiz olmalı.

- Bəs sən?

- Nə mən?

- Sən şeir demirsən?

- Yox, bəzən...

- Bəs oxucu? O, çash-baş qaldı axı.

- Açıri tapsın.

- Nə aclar?

- Bizim "525" adlı yuvamız olsun.

Qonşu otaqda şeir yoldaşımın - Qismətin yazısı yerləşsin. Bu odanın açarı o odadan təpilsin. Qonşu otaqa keçsin oxucu istəse, açarı götürüb açın.

-Belə dee... Bəs sonu? Sonu necə bitsin?

-Günəş Xəzərdə yatsın...



Mahammad Əmin



Sirməmməd HÜSEYNOV

Təarüf məsələsi

"Açıq söz" ün keçən sayılarından birində Sabircan Ayagozü cənablarının Volqaboyundakı qardaşlarını bizə, bizi də Volqaboyundakı qardaşlarımıza tanıtmaq məqsədi ilə Azərbaycan ədəbiyyatı-milliyəsinin səramədlərindən, türk səhneyi-təmaşasının piri Mirzə Fətəli Axundov mərhumun məcmueyi-asarını tatarcaya tərcümə etmekdə olduğu xəbər verilmişdi. Sabircan əfəndinin kəndisilə vəqə olan görüşümüzdə məcmuenin tərcümə edilib tamam olunduğu dəxi bilinmişdir. Eyni zamanda Ayagozü cənabları tatarcadan dəxi nümunə olmaq üzrə Şimallı qardaşlarımızın bugünkü üstadeyi-ədibindən sayılan saygılı Məhəmməd Ayaz İlasəhaqi cənablarının dramalarından bəzini azərbaycana tərcümə etmək fikrile möhtərəm ədibin kəndisində müsaidə istədiyi və müşapün-leyhin dəxi öylə bir müsaidəyi verdiği fövqüz-zikrin "Açıq söz" sayısında qeyd olunmuşdu.

Neçə ay bundan müqəddəm bir münasibətlə Rusiya müsəlmanlarının ümumiyyətlə bir cinsə mənsub millətin müxtəlif şiyvələrile təkəllüm eden qollarından təşkil elədiklərini zikr edərək bunlar arasında daha sıxı bir irtibat və təarüfə ehtiyac olduğunu və bu ehtiyacın getdikcə böyük bir şiddətə hüsün olundığını yazmışdı. O zaman biz bu təarüfün qövlən-felə getirmek üçün vasitə olaraq mətbuatın on illiyi münasibətlə "Söz" qəzetəsi tərefindən ortaya qoyulan müsəlman mətbuat syezdi ilə bu syezdin daimi bir büro intixabi fikrini bəyan etmiş, məhəlli türkçələrdən birisi də bizim bu fikrimizə iştirak etmiş idi.

Ayagozü əfəndi işə daha əməli bir surətdə iqdam ediyor. O öz elindən gəldigi qədər təarüf işine başlıyor və babda tikiləcək binanın ilk təməl daşını atıyor. Təarüf üçün biri-birinin ədəbiyyatını bilməkdən və həyatın bir aynası olan bədii qələmiyyəyi mütaile qılmaqdən səhih bir vasitə yoxdur. Ədəbi əsərlərin mütəqabilən tərcümə və nəşri biri-birindən uzaq və hətta biri-birinə düşmən millətləri yaxınlaşdırıb barişdırmaq qüvvəsinə caiz iken bir millətin müxtəlif qollarını biri-birinə qaynadıb qarışdırmaq üçün daha nüfuzlu və səməreli bir rol oynaya bilər. Əgər Mirzə Fətəli Axundovun Qafqasiya dağlarının yüksək şahqələri qədər uca olan tebinin məhsulu qafqasiyalılar qədər volqalıllara da aşına olsa və eyni zamanda qafqasiyalılar Volqa qədər geniş olan tatar asarı ədəbiyyəsinin mahiyyətinə aşinə olsalar şübhəsiz ki, bu gün gördüğümüz mənzərəyi-ittihad tamamilə başqa bir şəkil alır və tarixin "tarik" nəticələri sayəsində arada mövcud olub qalan ən cü-

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin içti-mai-siyasi və ədəbi-bədii publisistik ırsının I cildi (1903-1909) 1992-ci ilde, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. Indi onun 1915-1916-ci illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənimcə, 10 ildə təmənnəsiz hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

Ön söz

zi anlaşılmazlıqlar belə ref olub gedər. Biz çox kerə özümüzü rüslərə tanıtmaqdən, gürçüleri öğrenmək lüzməndən Aqaqinin əsərlərini öz dilmizcə tərcümədən bəhs edərəm. Şübhəsiz ki, bunlar lazımdır da. Fəqət nədənsə, onlar qədər lazımlı, bəlkə, daha ciddi düşünülürsə, onlardan da vacib olan təarifi-nəfsi unuduyoruz. On ilin ərzində Volqaboyundakı irqdaşlarımız arasında aləmlərcə tərəqqilər olmuş, yenidən bir millət oyanmış, ayaq tutub gediyor. Biz yeni ayaqlanmış zində irqdaşlarımızın nə kibi bir hal keçirməkdə olduqlarından bixəbər yaşıyor, tatar həqqindəki təsəvvürümüz həman "çatər rukət namaz oyuram" kibi qayet saçma və naqis bir məlumatdan ibarətdir. Ehtimal ki, Əqsayı-Şərqə və Qərbə yayılmışda olan tatar tacirlərinin də Qafqasiyaya az gəldigi haman eskidən beri "qızılbaşlar" həqqində mövcud olan təsəvvürün tamamilə təshih edilib də keçməmiş olduğundan ileri gəliyor.

Hissiyat etibarı ilə bu gün tatarlıq qızılbaşlıq təsiri elbəttə ki, ortadan qalxmışdır. Fəqət bu hissiyat işlə, biliklə, doğru və vasitəsiz məlumatla təyid və tabid olunmazsa istənilən fayda tamamilə eldə edilə bilərmi?...

Elbəttə yox!...

Fəqət bu qədər mühüm olan əmri-təarüfi kim əməle getirəcək? Şübhəsiz ki, bu xüsusda vəzifə milletin pişrovları olan əhli-məarif ilə mətbuat əhlinə, qələm ərbabına məəlliq ediyor. Bunlar çalışmalı, bütün vasiteyi-tearüfü istifadə etməlidirlər. Fəqət bu iş yarılarkən gözleməlidir ki, səlahiyyətli müəssisələrin nəzarəti altında olub iqtidarlı və etimadlı əllər vasitəsilə görürsün. Talışhanov ismələ bütün Türküstanı, Tatarstanı dolaşır buraca belli olmadığı halda özünü Qafqasiyanın "məşhur artisti" qələmə verən zəvatə qalırsa onların Qafqasiya drama, teatro və sənəti naminə tanıtıldırıqları şəyi "daşım-daşım"dan ibarət olub qalar ki, bu da "Vəqt" rəfiqimizdə görüldüyü vəchlə qayet fəna təsir icrasından başqa bir şəyə yaramaz. Talışhanov nam "artistin" Orenburqlulara tamaşa etdirdiği "qırt-qırt" taslağı "daşım-daşım"ın "Vəqt" mühərriri üzərində hasıl elədigi təsirin nə olduğunu bundan anlaya bilər ki, məhərrir "böyle mübtəzil, mənasız və boş əsərlər tatar səhnəsinin dövri-ibtidasında belə oynamamışdır" - deyə yazıyor və qafqasiyalı artistdən Orenburq tamaşaçılara ehtiram etməsini tələb edir.

Qafqasiyadan gələn bir artistin oyununu tamaşa üçün Orenburq teatrosu dolursa - demək xəlqdə bir təarüf ehtiyacı var, bərideki qardaşlarını, onların sənətini bilmək istiyor. Fəqət təessüf ki, bu təarüf arzusunu təhmin üçün Talışhanov ilə "daşım-daşım"dan baş-

qa bir vasitə bulunmuyor. Ayagozü cənabları təşəbbüs elədigi tərcümələrinin müvəffəq olursa bu xüsusda görülən boşluğu bir dərəcə doldurmuş olur. Fəqət bu yalnız bir Ayagozü gücü ilə görülecek iş degildir. Qeyrətlə və iqtidarlı cavanlarımız bu xüsusa əhemiyət vermeli, meydani "daşım-daşım" lara buraxmamalıdır.

M.Ə.Rəsulzadə
"Açıq söz", 30 avqust 1916,
№272

Təarüf - bir-birini tanıma
Tekəllüm - danışma
Tarik - tərk edən, əl çəkən
Nəfs - ruh
Zində - diri, diribaş
Təyid - qüvvətləndirmə, kömək
Mübtəzil - bayağı, şit

Təriyədə mühüm bir nöqtə

Orenburq zemstvosunun müsəlmanların təlim və təriyəsi xüsusunda bir taqim ciddi təşəbbüslerdə olduğu həqqində qəzətəmizdə ara-sıra məlumat verilmişdir. Başda zemstvo idarəsinə inorodeslərə (müsəlmanlara) məxsus bir məarif şöbəsi açılmışdır. Məktəb, mətbuat, qiraətxana, müəllimlər kursu kibi xüsusati bu şöbə idarə ediyor. Şöbənin müdürü təcrübəli müsəlman olduğu kibi, məzkr şöbə işinin səmərəli olması üçün müsəlman ürefasından ibarət bir heyətə dəxi daimən rabitədə bulunub tətbiqati həqqində onlarla müşavirədə bulunuyor. Məzkr zemstvo müsəlman ibtidai məktəplerinin çox olması, məzkr məktəblər üçün müəllim təhəysi, xüsusi məktəblərə yardım etməsi və sair bu kibi işlərdən sonra imdi müsəlmanlar üçün südəmər uşaqlara məxsus "yaslı-priyutlar", "uşaq bağçaları" və "meydanları" təşkil və tərtibi ilə məşğuldur.

Orenburq zemstvosunun bezi uyezd'lərdə görüldü bu gözel təşəbbüs "Vəqt" mühərrirlərindən K.Bəkir Əfəndiyi gözel bir fikirə sövq etmişdi. Məlum olduğu üzrə uşaq bağçaları ilə meydənlərində uşaqlara məxsus oyular, əyləncələr tətbiq olunuyor və uşağın təhəmmül edə biləcəgi məlumat bu "baş alladıcı" cocuqca vasitələrle təhsil və tədris etdirilir. Bu oyular növüne görə cocuğun bədənini, ruhunu, zehnini təriyəyə mədar olub təriyəde böyük bir bab təşkil ediyor.

Təriyə və tədrisin başqa cəhetlərində olduğu kibi bu xüsusiyyətdə də milliyyət gözdəilmək lazımdır. Bizim uşaqlara məxsus min dörtlü oyularımız var ki, bir yere toplansa, tərtibə salınsa, tənzim edilsə uşaq baxçalarında, meydənlərində öyrədilmək və oynadılmaqla bu baxca və meydənlər milli bir rəng və ruh verilmiş olur. İş-

Əsərləri Üçüncü cild (1915-1916)

tə bu mühüm nöqtəyi K.Bəkir Əfəndi mövzui-qərar verərək Volqa Boyunun müxtəlif yerlərində, müxtəlif şəkl və növdə olan bu kibi milli oyunlarla, onların nə surətle icra edildiklərini və icra edildikləri əsnada oxunan mahni və nəğmələri toplamağı müəllimlərə, mühərrirlərə bir ferz biliyor. Çünkü: "məktəbdəki təlimin milli və mədəni ruhda olması nə qədər mətlub isə, məktəbə qədər təlim işinin bu ruha yaxın olmasi ondan da mühüm" diyor.

Bu mühüm nöqtəyə, Avropa əsli-təriyəsinin həyat və mösətəmizə tətbiqi qayət ciddi addımlarla ilərileyən Şimallı qardaşlarımıza baxaraq bizim müəllimlər də əhəmiyyət verməli, bu xüsusda emək sərf etməlidirlər. Müəllim yalnız təriyəsinə verilən usağı "əlif be" öğretməkə iktifa etməyib, təriyənin eləlümüm bütün hikmət və qəvvamızı öğretmək və öğretməklə də məşğul olmalıdır. Həqiqi müəllim və səmimi cəmət xadimi olan ürafalarımız bir nəzəri istehza ilə yaramaz şey kibi atılan milli oyunlarımızın undulub aradan getməsinə dözməyib guşeyi-nisyanə atılan bu milli oyunların əvəzinə "təriyəli" evlərde qurulmaya başlanan "yolka"ları ürek acısı ilə görməli, bunu milətdən çıxmak kibit təlqin edərək o yolda var himmetlə çalışmalıdır.

M.Ə.
"Açıq söz", 2 sentyabr 1916,
№275

Allah xofu"

Möhtərem müəllim və mühərrirləri-mizdən Soltan Məcid Qənizadə cənablarının 1326-ci ilde "Dəbistan" məcəlləsində basılmış "Allah xofu" nam hekayəsi bu dəfə "Məktəb" mətbəəsində kitab şeklinde çap olunub satışa çıxarılmışdır. Hekayədən bir nüsxəsi müəllif tərefindən bu setirleri qaralayan acize göndərilib, təqnidə istənilmişdir.

Bu istəyi bənə möhtərem müəllimizin məktəbdə ikən mövzui verib də inşa istəməsini xatırlatıbor və bu setirə qaralamağa başladıqda etiraf edəlim ki, haman məktəb rəhle-i-tədrisində oturub da "imtahan vərəqəsini" yazarkən duydugum bir hiss duyдум.

Allah xofu...

Bunu bənə daha şagird ikən Soltan Məcidin sevə-sevə okuduğum "Gelinler həməyilində" də görmüşdüm. Orada da Göytəpənin aydın səməsi altın-də, aydınlıq bir gecədə, gözel bir qadının tamamilə təslim olmaq dərəcəsinə geldi bir anda Şeyda bəyi xof-i-leyhi bürüyür. "Bu ay bizi gördüyü kibi Məkkəyi-müəzzzəməyi də seyr ediyor" - deyə dini bir həyəcana qapılıraq nəfsini tədib və müxalif ismət meylinde bulunan qadını müaxizəyə başlıyır.

Bəlkə də bir takım realizmə (məsleki-həqiqiyun) tərəfdarı olanlar Soltan Məcid üslubundakı oynaqlıq, hekayəsindəki şüx və şənglik ilə hürrularının təbiətindəki bu ruhanılığı təbii bulamazlar. Fəqət bu kibi münəqqidər "gelinlərə" bəxş olunacaq ən gözəl "həməyilik" ismətdən başqa bir şey

Rəsulzadə

olacağınə nə kibi bir dəlil iqamə edə bilərlər?

"Gəlinlər həməyilində" ki xof "Allah xofunda" daha açıq bir surətdə təsvir olunmuş, "Əvvəlinci şərabçı" mütərcimi öyle görünüyor ki, tamamilə Tolstoy mənəviyyətinə təslim olmuşdur.

"Allah xofu", qolu sindiqindən öteri qulluqsuz qalmış bir muzdurun başına gələni təsvir ediyor. Yetim böyüyüb də sonra muzdurluğa getmiş olan Əskər "xozeyn" Ağarəsulun dürüşt rəftarından sonra qolu kibi könlü də sıniq olduğu halda maaş yolu, rizq çəresi aramaqda iken vağzalda özünə iş tapmaq meylinə düşüyor. Vağzaldan çıxan bir "kuşbirə papaşa" bələdlik edib də "qastinsa" göstərmək müqabilində bir manat almaq təklifilə Bakının qaranlıq və tozanaqlı bir küçəsində rəhbər olduğu adamın elindəki çantaya təmə edərək oğurlayıb qaçıyor. Ani bir vəsvəsə nəticəsində icra elədiyi bu cinayətdən sonra yürügi Allah xofu ilə dolu olan muzdur Əskər haman peşiman olub çantanı sahibinə qaytarmaq istiyor. Bu məqsədlə dönüb dolaşıyor. Nəhayət, 72 bin manat ekinasla qızılı dara olan çantayı müstəntiq Sədrəddin bəyə götürüb macərasını nəq ediyor. Bədə Sədrəddin bəy bu pulun dərbəndlə bir tacirdən oğurlanan pul olduğuna qənaət gətirərək prokurorun mərifeti ilə bir hıylə quraraq çanta sahibini buluyor və bu vasitə ilə pulun ogrusunu yakalıbor; nəhayət pul sahibinin elan elədiyi vəcə və məhkəmənin qərarı ilə bu pulun 12 bin dörd yüz manatı məşhədi Əskər hədiyyə olunuyor və bu gündən etibarən məşhədi "Allah xofu"nun bərəkəti özüne barəkaz alıb qazanıyor və axırda mötəbər bir tacir olan hacı Əskər uşaqlarına da zəmanət tərbiyesi verərək tamamile "adam" olub ortaya çıxıyor.

Hekayənin xüläseyi-məzmunu bul... Aşkardır ki, müellif "Allah xofu"ndan gələn faidəyi tərvic etmək istəmişdir. İstə, hekayələrindəki bu moralistligi ilə Qənizədə cənabları qraf Tolstoyun xəlq üçün yazdığı xırda hekayələrində gözətdigi üsula çox yakınlaşmış oluyor.

Fəqət üsuli-mövzui ətrafında yürütüldüyü fəlsəfə və aldığı nəticələrində bizi öyle gəliyor ki, müellif çok da müvəffəq olamamışdır. Məsəla, "kuşbirə papaq əcnəbi"nin nə tipcə bir adam olması ətrafile belli degilsə də, hər halda Avropanın çox da oku-yazışdan məhrum olmayan çalak "culik"ı olduğunda şübhə yok. Halbuki muzdur və dəstmalçı Əskər tamamılı avam. Birincisi oğru, ikincisi doğru ikən, Sədrəddin bəyin dili ilə həsbalı eden müəllif əcəba hanki dəlil ilə okuyucularını uğurluğun məhzən cəhalətdən iləri gəldigine və məktəblər çoxalarsa "sarıqla sarqların əlləri kəsiləcəginə" inandırmaq istiyor? Bize öyle gəliyor ki, oğurluğun hikmeti-ictimaiyyəsi Əskərin o suretlə işsiz qaldıqdan sonra çanta qapmaya tənəzzül etdiyi ilə bir höv anlatılmışdır. "Xofu-ileyhi" isə ancəq böylə düşkünləri tövbə və inabəyə vadar edər; fəqət Amerikanın məktəbdən çıkmış və gözləri açıldıqca maddiyyun məslekini sui-təvil ilə bir quldur kəsilməş oğurlarla nat pənker tonlarla Şerlok Holmsların belə mübarizədən aciz qaldıqlarını müəllif əlbəttə bilməz degildir; bu kibi sarqların "əli kəsilmək" üçün ibtidai əmrde hökumə-

Nəşrin redaktorları:
prof. Şamil Vəliyev
və elmi işçi
Samir Mirzəyevdir.

tin daha müvafiq üsullarla təşkili, bir az da əmiq düşünülürse üsuli-ictimaiyyə və iktisə deyənin ta kökündən münqələb olması lazımdır.

Sonra hekayədə digər bir qərəz (tendenziyə) dəxi görülmüşdür. Sədrəddin bəyin vəzifəşünaslıq və həqiqətpəverlik təsvir olunduqdan sonra "şapu" ilə "əmmamə" arasında haman bir müvəzine başlıyor. Məşhədi Əskər, nə olaydı Allah Sədrəddin bəyi rövzəxan yarada idi, deyə özü ilə allahi arasında bir minacat ediyor. Fəqət gecə bu fikirlə yatıb yuxuda görür ki, Sədrəddin bəy başına əmmamə qoyub rövzəxan olmuş, fəqət tamamilə dəgişmişdir. Fikri, zikri ancaq pul almaq, xəlqi soymaqdır. Odur ki, qalkıb elədiyi dualarda əzcümle "Allah, o cürə silsilələrən heç biri dönüb mərsiyəxan olmasın!" diyor.

Əmmaməlilərin bu millətə yetirdiği zərər, bixxasə mərsiyəxanların dokundurdukları ziyan "varəsteyi-şerhü-bəyəndir". Fəqət silisçilərin haman Sədrəddin bəğdən ibarət olduqları həradan məlum. Görünüyor ki, burada müəllif yalnız silisçilər böylə olmalıdır, deyə ideal bir tip yaratmış və böylə ideal bir silisçinin real mərsiyəxandan bin dəfə əfzəl olduğunu isbat etmək istəmişdir ki, bunda əlbəttə heç bir bəhs olamaz.

Hekayənin məzmun və həvəsindən, haiz olduğu fəlsəfə və qayədən keçib də üslub və yazılışına gəlincə, hər seydən əvvəl, məqəlemizin ibtidasında qeyd etdiğimiz kibi, mirzənin sevili-sevilə okunur yazısına, lezzətli və şirin bir suretdə hekayə edə bilmək istedadına sənaxan olmamaq əldə deyildir. Fəqət nə gözel olurdu ki, bu gözəlliklə bərabər imlaya da bir az etina ediləydi, "klubin" kibi pək əski olub hal-hazırda mövcud şivələrin heç birisində həqqi-bəqası olmayan rabitə və tərkiblərdən vaz keçilə idi, o vəqt Nurlı nur olacaqdı. Bakı xəzrisi kibi dəli ünsürü məhərətli təsvir ilə seyr ediləcək sənətkarənə bir lövhə şəkline qoyan müqtədir bir qələmdən böylə etinə və diqqəti gözləmek həqq və səlahiyətinə malik olduğumu şübhəsiz ki, "xof mübəlliği" kəndiləri də təslim edərlər.

M.Ə.Rəsulzadə
"Açıq söz", 7 sentyabr 1916,
№279

Rəhl - üzərinə kitab qoyub oxumaq üçün açılıb-örtülen alçaq və kiçicik miz

Tədib - ədəb öyrətmə, tərbiyə vermə

Dürüst - sərt, qaba

Şəng - gözəl ədalı, göyçək


Varəstə - xilas olmuş, qurtulmuş

Mübelliğ - təbliğ edən

İnaba - tövbə etmə

Hollandaya nə oluyor?

Avropanın bitərəf və kiçik dövlətlərindən olan Hollandia axırkı zamanlarda əsl mahiyyəti örtü altında olan bəzi hallarda məruz qalmış kibi görünüyor. İki-üç gün əvvəl Kopenhaqdan gələn



yuxarıdakı Amerika statistikində anlaşılıyor.

Mühəribədən sonra Danimarkanın, İsvəc dövlətinin Amerikadan getirdikləri ticarət malları nisbət qəbul etmeyecek dərəcə artmış. Sonra İngiltərə tədbiri ilə azalmışsa da, hər halda mühəribədən əvvəlki miqdardan yenə çox qalmışdır. Halbuki, Hollanda variati mühəribədən əvvəlki miqdardan da yüzdə 30 eksilmiştir. Bu hesabdan görülür ki, mühəribə bilxassə İngiltərə abluqəsi Hollandaya xəsər vermişdir. Bu xəsər üzündə Hollandia ilə İngiltərə arasında imdi degil, mühəribənin əvvəlində bəri bəzi soyuqluqlar olmuşdur. Mühəribənin ibtidasında id ki, Hollanda tacirlərinə memlekətlərinə mal getirmək müsəidəsi verilmiş və söz alınmışdır. Fəqət, verdigi sözə rəsmen əməl edən Hollanda hökuməti digər tərəfdən Almaniya sərhəddində əmələ gelən qacaqcılığı və bu qacaqcılığın hədd və əndazədən çıxmasına barmaq arasından baxmışdır. Nəhayət, bu hal İngiltərə ticarət palatasının nəzər-diqqətini cəlb etmiş və İngiltərə mətbuatı bəhrriyə idarəsinin bu küskülüğündə şikayət edərək bu xüsusda ciddi tədbirlər görülməsini şiddetli bir lisanla tələb etmişlər. İngiltərə mətbuatı o zaman diyordu ki, holländiyalılar pambıq daşıyıb qacaqlar vasitəsilə və sair vasitələrlə bu pambıqı Almaniya keçirirler və kəndi ehmalımızla Almaniya qaćırılan bu pambıq sonra məvədi-müştəilə halına gələrək kəndi başımızda patlaşdırır. İngiltərə mətbuatı ilə əfkari-amməsinin keçən il qopardığı bu etiraz nəticəsində İngiltərə obluqəsi Hollandiyaya nisbət daha qatı bir hal alıb, digər tərəfdən də Hollandia hökuməti qacaqlara aid bəzi ciddi tədbirlər görmək məcburiyyətində qaldı.

İngilis-Hollanda münasibati-ticariyyəsi bu mərkəzdə ikən hər nə surətlə olsa da, doğrudan da, bitərəf qalmaq istəyən Hollandia ilə Almaniyanın münasibəti həqqində qəzətələrde bir taqım məlumat görülürdü. Bu məlumatə görə Almaniya Hollandia dövlətinin qacaqcılığı təzyiqə düber dələğində xoşlanmayaraq kəndisini daima təhdiddə bulunuyordu.

İstə, əhval bu mərkəzdə ikən Hollandadan qımlıdanmaq xəberi geldikdə bu xəberin, əcəba, hankı tərəfə olğulu sualına qarşı fikir aşağıdakı nöqtələrə ətrafında dönüb dolaşıyor. Əcəba, İngiltərəyə qarşımı çıxır? Bu halda müstəmləkələrini, dəniz yolunun tamamilə üzüne bağlaşmasını düşünmüyormu?... Almaniya üzünəmi xürük etmə istiyor? - o halda Belçika ilə fəlakətdən olmaqmı istiyor? Əlavə Bern böylə bir fikri varsa, o halda Almaniya Hollandia sərhəddini neçün boşaldıb gel-gət qeydlərini qaldırınsın?... İstə, bir taqım suallar ki, əhval daha ziyade anlaşılmayınca cavablarını vermək müşkülətsiz degildir.

Əcəba, Lahedəki sülh konfransı ilə ixtiyaflı məsələləri hökm vasitəsilə həll etdirmək surətli əbədi sülh payidar etdirməyə çalışan rəsmi sülhiyyənə mizban olan məmlekət, yoxsa kəndisidəmə mərəkəyi-cəng və cidalə atılmaq istiyor!...

M.Ə.
"Açıq söz", 8 sentyabr 1916,
№280

Səmm - zəhər, ağı

Müstəil - alovlanmış

Obliqo - öhdəlik, təəhhud

Mizban - tərəzi, meyar

(Ardı var)

Şanapipik

(Əvvəli 17-ci səh.)

Dilsiz-ağızsız quşcuğaz Sona qarı ilə baş-başa verib kasıb komada sakitcə ömür sürdürlər. Ancaq ötən əsrin axırlarında namerd ermənilərin kəndə tuşlaşlığı top mərmiləri Sona qarının kasıb komasını Şanapipikin yuvası ilə birlükde göye sovurdu. Kənddə kəndlik qalmadığı üçün Şanapipik də qanadı təzəcə bərkiyən körpə ballarını yanına salıb hara isə baş alıb getdi.

Həmin qanlı-qadali günlərdən nə az-nə çox - iyirmi ildən artıq vaxt keçir. Xırman sovruga gələn, meh qalxan anlarda yuvasından didərgin düşmüş Şanapipikin soraqımı alıb uzun-uzun yol qət edib dağları, dərələri aşılıb Şüvəlandakı bağ evimdə məni tapanda, onun necə sevindiyini təsəvvür etmək çətindir. Kəndimizin qanadlı sakinini görəndə məni təhdid edən ahilliq, tənhalıq, gərəksizləşmək əzabından xilas oldum. Xeyli-xeyli yüngülləşdim, uzaqlarda qalmış uşaqlığımı, gənciliyimi tapdım. Dünyaya göz açığım kəndimizə, həsrətini çəkdiyim dostlara, qohumlara qovuşdum. Axi, ilk dəfə kəndimdə gördüğüm, ən çox yaxınlıq etdiyim, təmasda olduğum, əyləndiyim quş Şanapipikdi. O vaxt hərdən bir bizim həyətimdə də görünürdü, ancaq Sona qarının həyət-

bacasından isə əl çəkmirdi. Mehri-məhəbbətini ərsiz-övladsız, qohum-əqrəbəsi, ayağının biri o dünyada olan Sona qarıya salmışdı və onun böyük-başında gəzib-dolardı. İndi xırman sovruga gələn, xərif meh əsən bir anda Şüvəlandakı bağıma güzar salmışdı. Mənimlə həmdərd, həm-söhbət olmağa gəlmüşdi. Adını ilk nəticəm daşıyan sadıq, sədaqəti, xalis insan kimi...

Düşüncələrimin kəlefi yüz yerə çözələndi. İnsan dünyaya göz açdığı andan son mənzilə qədər iləilə dəyişir, başqlaşır, rəngdən-rəngə, təbdəttəbə düşür. Gah iddiasının, iştahının, ehtirasının əsirinə çevrilir, gah mütləşir, miskinləşir. Bütət etdiyimiz Qurani-Kərimdə adı hüt-hüt kimi təsbit olunan Şanapipik isə yaranışdan necə idisə, indi də o cür görünür. Əcdadi, nəslə-nəcabəti, əsl-i-kökü kimi. Nə irilir, nə də xırodalı. Boy-buxunu, yerişi, duruşu, rəngi hər quşa müyəssər olmayan yaraşlı tacı, ala qanadları... Bir sözə Tanrıının yaratdığı kimi.

Fikirli-fikirli Şanapipikdən diqqətimi ayırib televizorum kanalını dəyişdim. Okeanın o tayindan, Avropanın göbəyindən bize söykək olan super dövlətlərdən respublikamıza təşrif gətirən görüb-götürmiş, düşübüçümüş və ad-sanları kürreyi-ərzəyə sığmaya

diplomatlar yenə də ərazi bütövlüyüümüzü tanııb hörmət etdikləri, Dağlıq Qarabağ düyününən açılmasında maraqlı oluqları, bu müşkül məsələnin məsləhət-məşvərət yolu ilə hellinin vacibliyi barədə yerli-yersiz iddialar uydururdular. Şanapipik bogazdan yuxarı deyilən bu gəlişi gözəl sözləri eşitməkdən təngə gəlibmiş kimi qəzəbləndi. Və: - İnanan daşa dönsün -deyib havaya qalxdı. Bir göz qırpmında yox oldu. Yəqin Şanapipik də işıq ucu gəlməyən kəlamlardan rəncidə olmuşdu.

Qəlbimdə müəmmali sual baş qaldırdı. Doğrudan da bu quşcuğaz heç də təsəvvür etdiyim Şanapipik yox, əsir torpaqlarda uyuyanların ruhudu?! Əliquluuşağına tərəf üz tutub qanad açdı ki, oradakı narahat ruhlar qovuşsun, ahil qələm əhlinin əzvayışını el-oba-min yoxluğuna keşik çəkən əsir dağlarımıza əyan etsin!!!

Əsər yaxın qəddimi əyib, sinəmi söykədiyim iş stolum da son vaxtlar az təmasda olduğumdan mənə qarşı sərin, soyuq görünürdü. Ona görə də yazı masamın niskilini dağıtmak üçün qarşıma ağ kağız qoymudum və xırman sovruga gələn vaxt bu hekayəti yarıkönlə, bir qədər də həvəssiz qələmə aldım.

17.07.2012-ci il
Şüvəlan.

Dünya ədəbiyyatının şedevr əsəri Azərbaycan dilində

On doqquzuncu əsr Amerika ədəbiyyatının ən məşhur nümunələrinən hesab olunan və dünya ədəbiyyatının klassik şedevr romanı sayılan "Mobi Dik, yaxud Ağ Balina" kitabı "Şərq-Qərb" nəşriyyatında ilk dəfə Azərbaycan dilində çap edildi. Amerikanın məşhur ədəbiyyat nə-həndlərindən biri hesab olunan Herman Melvilin (1819-1891) bu kitabının ingiliscədən Azərbaycan dilinə tərcüməcisi və ən sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirliyidir. Kitabın redaktorları Nərgiz Cabbarlı, Aqşin və Tərlan Qorçudur. Azərbaycan oxucusuna təqdim olunan bu roman dünyadan on ən ağır və çətin oxunan

əsərləri sırasına düşüb; XIX əsr dünya klassik ədəbiyyat tarixində unikal bir əsər olan "Mobi Dik, yaxud Ağ Balina" çap olunandan dərhal sonra Amerika tənqidçiləri onu "qəribə roman" adlandırlılar; bu qəribəliyi əsəri oxuyarkən hiss edirsən, lakin o, bu güne kimi şedevr olaraq qalır və dünya ədəbiyyatının ən güclü əsərləri siyahısında daima öz yerini qoruyub saxlayır.

Janr tələblərinin bütün xüsusiyyətlərinə rəğmən bu romanın əsas süjet xəttində - nəhəng dəniz Əjdahası, yəni Ağ Balina-Mobi Dik durur. Əsər on doqquzuncu əsərin birinci yarısında Amerikada balina ovçuluğu ilə məşğul olan insanların dəniz həyatın-

dan, habelə bu ovun insanlara və dəniz heyvanına getirdiyi müsibətlərdən bəhs edir. Romanın maraqlı süjet xətti, epik dəniz mənzərələrinin təsviri, habelə yazıcının müxtəlif insan xarakterlərini öz fəsəfi mühələhizələri və ümumiyyətdirmələri ilə ustalıqla uzalaşdırıb bilməsi bu əsəri dünya ədəbiyyatının şedevrləri sırasına daxil edib.

Xatırladaq ki, Bakı Slavyan Universitetində hazırlanmış bu əsər 150 cildlik "Dünya Ədəbiyatı Kitabxansı" seriyası ilə nəşr olunub və əsərin tərcüməsinə görə yaziçı Kamran Nəzirli Milli Kitab Müsabiqəsində ABŞ səfiriyyinin xüsusi mükafatına layiq görüldü.

GÜNEL

"Mahmud və Məryəm"ın yaradıcı heyəti ilə görüş keçirilib

"Nizami" Kino Mərkəzində Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılacaq eyniadlı tammetrajlı filmin yaradıcı heyəti ilə metbuat nümayəndələrinin görüşü gerçəkləşib. Metbuat konfransında əsərin müəllifi, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, filmde rol alacaq Azərbaycan və Türkiyənin tanınmış aktyorları iştirak ediblər.

Tədbirin aparıcısı Dövlət Film Fonduñun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözü ilə çıxış edərək Azərbaycan kinosunun tarixi, onun keçidiyi inkişaf mərhələləri və Azərbaycan kinosunun korifey sənətkarları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyevin kino sahəsinə olan diqqət və qayğısını dile getirən C.Quliyev bu müstəsna işin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Kino tariximizin bugündə çəkilən filmlər, həyata keçirilən layihələrə zənginləşdirildiyini söyləyən aparıcı "Mahmud və Məryəm" kino layihəsinin bunun bariz göstəricisi olduğunu bildirib: "Film Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare" kino şirkətinin birge layihəsidir. Əsər daşıdığı fəlsəfi fikri, maraqlı strukturu ilə olduqca əhəmiyyətlidir. Bu işdə bütün yaradıcı heyətə, çəkiliş qrupuna uğurlar arzu edirəm".

Filmin prodüseri Səvda Kayqısız romanı üç il əvvəl oxuduğunu vurğulayıb: "Məlahət Abbasova kitabı mənə təqdim etdi və tez bir zamanda əsəri oxuyub bitirdim. Bu saf bir sevgi hekayəsi olmaqla yanaşı, həmdə dini, dilli, irqi müxtəliflikləri olan insanların mənəviyyatı ilə apardığı mübarizədir. Əsərdə dillərənəzərən toqquşmaya müəllifin fərdi baxışı sərgilənib. Eyni ilə Kərəm və Əsli, Leyli və Məcnun, Fərhad və Şirinin ölümsüz sevgiləri hamimizin sevgisi ilə eyni mənbədən gəlirsə, bu hekayə də bize eyni üfüqü göstərir. Əsərin Türkiyədə də bir neçə dəfə çap olunduğu eftidlikdə çox sevindim. Layihəni həyata keçirmək üçün müəllifə təklif etdi və Elçindən dəstək alıq. Əminəm ki, Azə-

baycan və Türkiyə Mədəniyyət Nazirliklərinin birge həyata keçirdikləri bu layihə uğurlu alınacaq. Uzun zamandır hazırlanmışlarla aparılan bu filmde əməyi keçən hər kəsə minnətdarlığını bildirirəm".

Elçin Əfəndiyev çıxışında "Mahmud və Məryəm" romanının 30 il əvvəl qələmə alındığını diqqətə çatdırıb: "Bu əsər 30 ilən sonra hələ də öz aktuallığını itirməyib, ölkəmizdə və onun hüdudlarından kənarda sənət adamlarının marağına səbəb olursa, bir müəllif kimi bu məni çox sevindirir. İkinci sevindirici hal isə filmin çəkilişlərinin həyata keçirilməsi üçün təklif və təşəbbüsün qardaş Türkiyədən gəlməsidir. Türkiyənin "24 Kare" kino şirkəti təxminən iki il önce mənə bu barədə müraciət etdi. Şirkətlə belə şərt kəsdi ki, mən sənənarini təsdiqləməsəm, film çəkilməyəcək. Onlar mənə sənənarini bir neçə variantda təqdim etdilər. Nəhayət, sonuncu variantı bəyəndim və təsdiqlədim. Onu da qeyd edim ki, "Mahmud və Məryəm" Türkiyədə 5 müxtəlif tərcümədə bir neçə dəfə çap olunub, əsasında diplom işləri yazılıb, dissertasiyalar müdafiə olunub".

Yaradıcı heyətin dəyişməsinə aydınlaşıb. Əsər daşıdığı fəlsəfi fikri, maraqlı strukturu ilə olduqca əhəmiyyətlidir. Bu işdə bütün yaradıcı heyətə, çəkiliş qrupuna uğurlar arzu edirəm".

Yaradıcı heyətin dəyişməsinə aydınlaşıb. Əsər daşıdiği fəlsəfi fikri, maraqlı strukturu ilə olduqca əhəmiyyətlidir. Bu işdə bütün yaradıcı heyətə, çəkiliş qrupuna uğurlar arzu edirəm".

Filmin prodüseri Səvda Kayqısız romanı üç il əvvəl oxuduğunu vurğulayıb: "Məlahət Abbasova kitabı mənə təqdim etdi və tez bir zamanda əsəri oxuyub bitirdim. Bu saf bir sevgi hekayəsi olmaqla yanaşı, həmdə dini, dilli, irqi müxtəliflikləri olan insanların mənəviyyatı ilə apardığı mübarizədir. Əsərdə dillərənəzərən toqquşmaya müəllifin fərdi baxışı sərgilənib. Eyni ilə Kərəm və Əsli, Leyli və Məcnun, Fərhad və Şirinin ölümsüz sevgiləri hamimizin sevgisi ilə eyni mənbədən gəlirsə, bu hekayə də bize eyni üfüqü göstərir. Əsərin Türkiyədə də bir neçə dəfə çap olunduğu eftidlikdə çox sevindim. Layihəni həyata keçirmək üçün müəllifə təklif etdi və Elçindən dəstək alıq. Əminəm ki, Azə-

baycan və Türkiyə Mədəniyyət Nazirliklərinin birge həyata keçirdikləri bu layihə uğurlu alınacaq. Uzun zamandır hazırlanmışlarla aparılan bu filmde əməyi keçən hər kəsə minnətdarlığını bildirirəm".

Filmin bəstəkarı Aygün Səmədzadə bunun Elçinə ikinci işbirliyi olduğunu diqqətə çatdırıb: "Bundan əvvəl mən Elçin Əfəndiyevin "Qatıl" əsərinə musiqi bəstələmişdim. İnanıram ki, gənclik, yeniyetməlik illərimin ən gözəl eşq həkayəsinə bəstəleyəcəyim musiqi birinci qədər uğurlu alınacaq".

Filmə baş rolları türkəlli aktyor Aras Bulut İynəmli (Mahmud) və qazaxıstanlı aktrisa Eva Dedova (Məryəm) canlandıracaqlar. Filmdə Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Ramiz Məlik, Şamil Süleymanov, Murad Abdullayev, Rövşən Ağayev, Türkiyənin tanınmış aktyorları, Şafak Başkaya, Tomris İncə, İlker Kızırmaz, Mehmet Çevik Ufuk Şen, Cemal Hüsnə, Hollivud filmlərində çəkilmiş Kristina Krepela rol alıb-lar.

İllik hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət çalışıban layihədə 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da var. Aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün at minme və qılıncdan istifadə etmə telimi keçiblər. Film türk dilində çəkilişlər və hər bir ölkədə ekranlara müvafiq dublyajla çıxacaq. Filmdə rol alan Azərbaycan aktyorları türk dilinə yiylənmək üçün bir müddət hazırlanır.

Məlumat üçün bildirək ki, çəkiliş qrupu iyulun 19-da Şəkiyə yola düşüb. 10 həftə davam edəcək filmin çəkilişləri Bakı, Şəki, Qax, Qobustanda, həmçinin Türkiyənin Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbul şəhərlərində, o cümlədən pavilyonlarda aparılacaqlar. Filmdə təlim keçmiş qartal və qurdla bağlı bəzi səhnələrin Macaristanda çəkilməsi nəzərdə tutulur. Ekranda vizual effektlər olduğundan, postprodakşn (istehsalan sonrakı mərhələ) 3 ay davam edəcək. 120 dəqiqəlik film Azərbaycan, Türkiyə və Avropanın 9 ölkəsinin kinoteatrlarında, daha sonra televiziyalarda göstəriləcək.

Sonda aktyorlar film haqqında təsəssüratlarını bölüşüb. Hüsniyyə ISMƏTQIZI

Bu günlərdə Gədəbəy rayon Mədəniyyət evində şair, prezident təqaüdçüsü İlyas Tapdığın yaradıcılığının 60 illiyi qeyd edilib. Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkil etdiyi yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edib.

Tədbirdə çıkış edən şair Musa Ələkbərli, Məmməd Dəmirçioğlu, Hacı Loğman Babacan qələm dostlarını Azərbaycan poeziyasının və uşaq ədəbiyyatının canlı əfsanəsi adlandırlılar. Yaziçi Elçin Hüseynbəyli İ.Taplığı Azərbaycan aşiq sənətini canlandıran və qoruyan insan kimi dəyərləndirib.

Şairin qoşmalarından ibarət saz havaları Gədəbəy aşıqlarının ifasında səsləndirilib, gənc qiraətçilər onun şeirlərini deyiblər.



Ilyas TAPDIQ

Atamın son məktubu

Anam boxçasını açdığı zaman,
Qat keşmiş bir məktub gəldi əlinə.
- Döyü illərinde göndərmiş atan,
Deye, doluxsunub, uzatdı mənə.

Nədənsə düşündü o dərin-dərin,
Fikirlər beynində oldu bir ümman:
Ağır faciəsi ağır günlərin
Gəlib səhnə-səhnə keçdi başından.

Sükut hakim oldu otağa bu an,
Döyünen qəlbim də sənki dayandı.
Sənki buz asıldı daşdan, divardan...
Mənimse sinəmdə ocaq qalandı!

Məktub...Salam-kalam...bir də nöqtələr...
Atamın son sözü, oxuyun, budur:
"Mən Vətən uğrunda həlak olsam da,
Yunusum, İlyasım sənə oğuldur..."

Gözlərim yaşardı, dözmədi ürək,
Uşaqlıq çağları durdu qarşımıda:
Atam öpdü məni gülümşəyərək,
Elə bil, əlləri gəzdi başımda...

Ey məktub, bir ələ yetişmək üçün,
De, neçə əllərdən keçib gəlmisən?
De, hansı torpaqdan, hansı diyardan,
De, hansı əllərdən keçib gəlmisən?

Bəlkə, atam səni yazmış o vaxt,
Dolu avtomatın qundağı üstə?
De kim kömək etmiş, tutmuş qolundan,
"Oğul" yanan zaman o son nəfəsədə?

Bəlkə də, qış günü qarlı səngərdə
Axmiş isti qanı soyuq torpağa?
Düşməni yixmaqcın o neçə yerdə
Tutub yarasını qalxmış ayağa?

Bəlkə, ey yarısı ağ qalan vərəq,
Qəsdən yazmamışdır o, sətirləri?
Bəlkə istəyirmiş "zəfər" yazsın o,
Döyüdən zəfərlə dənəndə geri.

Bələyimiş atamın arzusu, bəli,
O arzu faşizmə bir məzar qazdı.
Yaylım toplarının gur sədalari
Onu ulduzlara, günəşə yazdı.

O gur sədalardan ahəng alaraq
Ürəyim köksündə şiddətlə vurdu.
Onun bu ahəngdar döyütləri
Ata məktubunu salama durdu.

1952

Bulaq başında

Sevdiyim o qızı izlədim hərdən,
O mənə baxanda, mən yana baxdım.
Bir gün evlerinin keçib öñündə
Onu görmək üçün eyvana baxdım.

Hara dikilmişdir sakit baxışlar?
O yene düşünür, o yenə baxır.
Qarşısında açıq bir kitab da var,
Gah kitab oxuyur, gah mənə baxır.

Bəlkə aşağıya yanına endi,
Dilim tərpenərmi, sözüm olarmı?
Bəlkə dindirəndə acıqlı dindi,
Sonra dindirməyə üzüm olarmı?

Alaqqaranlıqdan durub bir səhər
Çöldə gəzim dedim mən ayaqyalın.
Şalvari çırmayıb dizim qədər
Çıxdım etəyinə Qalaça yalın.

Sübħün havasını xoş ətir sandım,
Yudu ayağımı şəhli göy çəmən.
"Daş bulaq" yanına enib dayandım,
Nə görəm yaxşıdır bu yerlərdə mən?

Odur...Qarşımadadır, nə sakit durur,
Çalmayıb da uzun kirpiklərini.
O, novun altında səhəng doldurur,
Arxaya ataraq höküklərini.

Onun getməsinə indi az qalib,
Qala biləremmi sözü ürekde?!
Məni çırpıntılar qoynuna alıb,
Buna tab gətirməz, düzü, ürek də!

"Sevirəm!" Hamının sevdiyi bu söz,
Qəlbimdən qoparaq dodağa düşdü.
İstədi yavaşça tərini silsin,
Dəsmali sürüşüb bulağa düşdü.

Sənki yuxuluydu birdən oyandı,
Saçını qoluna dolayıb açdı.
Əvvəlcə, sərt baxdı, sonra utandı;
Üzü şölələndi, dodağı qaçı.

Su daşib ağızından aşdı səhəngin,
Qız öz baxışını məndən ayırdı.
Gözünü səhəngdən ayırmasa da,
Səhəng dolduğu o duymayırdı.

1955

Səndən ayrı düşmərəm

Ürək dönsə dil dolaşar, söz sənər,
Ocağından ayrı düşən köz sənər, -
İşildayıb-işildayıb tez sənər,
Yardan ayrı düşmək hara, mən hara?

İzləyəndə, onu pünhan izlədim,
Gözləyəndə, açıq-aşkar gözlədim.
Ürəyimdən keçənləri gizlədim
Yenə çatdı baxışlarla o yara.

Öz əhdimdən dönsəm məni qına, yar,
Bu söz üstə kim İlyasi qınayar?
Bir qılincam salmış məni qına yar,
Keşikciyəm məhəbbətə, ilqara!..

1955

Böyük şairə

(Xalq şairi Səməd Vurğunun anadan olmasının 50 illiyi münasibətilə)

Şair, oxuyanda əsərlərini,
Qulaq as, ürəyim nə təhər coşur:
Elə bil, hissində, qəlbimdə mənim
Nəhəng çaylar coşur, dənizlər coşur.

Sənətkar olanlar yaxşı bilir ki,
Enisi, yoxusu var sənətin də.
Böyük bir şair də, deyirlər, bəzən
Nə qədər əlləşir bir söz üstündə.

Elə söz olur ki, sərt qayalar tək,
Qorxur toxunmağa qələmin ucu.
Misra o sözlərin olur əsiri,
Əriyir öndən xəyalın gücü.

Elə söz olur ki, ilişib qalır -
Ağ kağız üstünə qona bilməyir.
Elə söz olur ki, çopur daş kimi
Qələm saatlarla yona bilməyir.

Ancaq sənətdəki bu çətinliyi
Uçurub ilhamın, kamalın sənin.
Bu tərlən quş kimi qanadlanaraq
Hər yana baş vurub xəyalın sənin.

Sənət dünyasında, söz dünyasında
Elə bil, ürəyin vulkanlı dağdır.
Alovlu ilhamın, odlu ürəyin
Adını daha da ucaldacaqdır!

Ürəyimin sevincidir

Nə xoş gəldi yenə bahar:
Bağda gül var, dağlarda qar.
Coşub-daşan buz bulaqlar
Ürəyimin sevincidir.

Cox sevdiyim al səhər də;
Bu dağlar da, dərələr də;
Dəli Kür də, göy Xəzər də
Ürəyimin sevincidir.

İstəyirsən gecəyarı
Gəl seyr elə bu diyarı,
Mingəçevir işıqları,
Ürəyimin sevincidir.

Mən sevərəm bu Vətəni:
Yaşıl bağı, göy çəməni,
Sumqayıtı, Daşkəsəni
Ürəyimin sevincidir.

Doğma anam Azərbaycan!
Anamın da anasınan.
Xoş günlərin her bir zaman
Ürəyimin sevincidir.

1956

Bakının gecəsi

Sakit bir gecədir; Dağüstü parkdan
Doğma Bakımızı seyr edirəm mən.
Pozur bu sükutu fit səsleriyle
Sahilə yan alan gəmilər hərdən.

Min ürək çırpınır sanki sinəmdə
Nədir bu xoş ahəng onun səsində?!
Böyük zavodların səsidir bəlkə
Duyuram qəlbimin döyünməsində.

Xəzərin oynasılan ləpələrindən
Sərin bir meh əsir, axır şəhərə.
Bakı köksü dolu nəfəs alaraq
Nurlu gözləriyle baxır Xəzərə.

Qatarla uzanmış cilçiraqların
Təmiz asfalt yollar bir aynasıdır.
Gecənin qoynunda Qara şəhərim
Sənki kəhkəşanın bir parçasıdır.

Məmrər sinəsini uca evlərin
Gümüşü şəfaqlər dolaşib gəzir.
Nəhəng bir gəmidir, elə bil, Bakı
İşlə dərəyasının içində üzür!..

1956

Ürəyinə sözül

Deyirsən ki, bir şeir yaz o qızı,
Qoy tərifi düşsün dile, ağıza.

Rəssam olub, sürətini kağıza
Elə çək ki, özü kimi can düşə.

Əndam dümağ, bilək dümağ, əl dümağ,
Min yol boyan, min yol qanril, min yol bax.
Baxışınla üreyinə sözül, ax!
Çalış sənə yaxın düşə, yan düşə.

Qamət onda, işvə onda, naz onda, -
Eşqə gələr yazmayan da, yazan da.
Qorxma, İlyas, qələm götür yaz, onda
Aralığa ya sevgi, ya qan düşə...
1958

Unutmaram səni mən

Bacım Həməyəye

Qoymurdun dincələ evdə heç kimi,
Səni çox sevirdi nədənsə hamı,
İki dişin vərdi ağ sədəf kimi,
Gülərdin, - dişleyib barmaqlarımı.

O totuq, o kiçik əllərinlə sən,
Gah da saçlarımdan tutardın, bacı.
Səni qucağımda gəzdirəndə mən,
Bəzən qolum üstə yatardın, bacı.

Çox hündür gələrdi sənə göy qapı, -
Dəmir cəftəsinə çatmadı əlin.
Hərdən götürərək iynəni, sapi,
Parçadan özünə tikərdin "gəlin".

Anam körpəsinə layla çalanda
Sən də "gelininə" layla deyərdin.
Əlinde yeməli bir şey olanda
Ona uzadaraq, özün yeyərdin.

Sevib oxuduğum bir kitabçanın
Qopardın bir axşam varaqlarını;
Yaman acıqlandım, qaraldo qanım,
Kövrələrək büzdün dodaqlarını.

O gündən neçə il gəlib sovuşmuş,
Sən də böyümüşən, yaşa dolmuşan.
Nadinc körpəliyin quş kimi uçmuş,
Qızıl qalstuklu bir qız olmusan.

Bəzəyib məktubu güllə-çiçəklə,
Axırda yazırsan sən bu cümləni.
- Uzaqdan-uzağ, yaxın ürəklə,
Öperək bağırma basıram səni...

Getmir qulağımdan mehriban səsin,
Mənə əvvəlki tək əzizən yena.
Təmiz məhəbbətin, iliq nəfəsin,
Anamın südünü andırır mənə!

1956

Uca dağ

Bir dağ var, əteyi qalın göy meşə,
Dağlar arxasından görünür başı.
Qar olur zirvəsi onun hemişə,
Buluddan nəm çəkir torpağı, daşı.

Gör nələr bəsləmiş bu ana torpaq,-
Gözlə ölçülülməyir ondakı vüqar.
Sənki vurulmuşdur göylərə dayaq...
Yurdumun nə böyük əzəməti var!

"Qanlı dağ" demişdir bu dağa ellər,
Qişda yolcuları yoldan eyləmiş.
Baharda köksündən qopanda sellər
Kür də Muğan boyu tufan eyləmiş.

Uzaq keçmişlərə yaxın sirdəşdir,
Dolanıb başından neçə qərinə.
Onun ki, sinəsi qayadır, daşdır,
Bəs niyə bu qədər əzizdir mənə.

Nəzər sal, yaxından ona yaxşı bax,
Bəlkə bir arxadır kiçik dağlara?
Bəlkə də onlara arxalanaraq
Ucalmış, səmanı o yara-yara.

Ucalan bu sayaq uclar, bəli.
Ucalmaz dağ-dağı arxa sanmasa.
Yerdən də, göydən də üzülər əli
İnsan da insana arxalanmasa!

1954

Qaydalar

Yarışma Azerbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Ruminiya) Başqırıstan, Qaqauz, İraq, İran, Qazaxistan, Krim, Qırğızistan, Özbəkistan, Tatarıstan, Türkiye, Türkmenistan, Uyqurlar, Çuvaşistan, Hakasya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Cumhuriyyəti daxil olmaqla, 20-dən artıq ölkəni əhatə edəcək.

II. Beynəlxalq Mahmud Kaşgarlı Hekayə Müsabiqəsi türk dillərindən hansısa birini bilən və yarışmaya qatılmaq istəyən hər kəs üçün açıqdır.

Yazarlar, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, yazı zamanı istifadə etdikləri türkcəyə uyğun münsiflər heyətinə müraciət edə bilərlər.

Müsabiqə 2 turdan ibarətdir. Birinci tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir. Ölkələr üzrə mükafatlandırma 3 (üç) əsas ve 1 (bir) həvəsləndirici yerdə ibarətdir. Ölkələrdə birinci yeri tutanların əsərləri Türkiye türkçəsinə çevrilərək, Türkiye türkçəsini bilmək şərti ilə, ayrı-ayrı türk-dilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək.

Hekayənin hansı mövzuda olmasının fərqi yoxdur.

Ölkələrdə əsərlər 30 avqust 2012-ci il tarixinə kimi təqdim edilə bilər.

Avrasiya Yazarlar Birliyi**II Beynəlxalq Mahmud Kaşgarlı Hekayə Müsabiqəsi keçirir**

Ölkələrdə qaliblərin adları 30 sentyabr 2012-ci ilədək açıqlanacaq.

Ölkələrdə mükafatların təqdimati 2012-ci ilin oktyabr - noyabr aylarında olacaq.

Ölkələrarası qaliblər seçimi - noyabr 2012-ci il.

Ölkələrarası mükafatlandırma - dekabr 2012-ci il.

İştirakçılar müsabiqə üçün əsərləri bu ünvana göndərə bilərlər: Bakı şəhəri, Ş.Mustafayev küçəsi 27 / 121, Azerbaycan Tərcümə Mərkəzi binasının 1-ci mərtəbəsi, "525-ci qəzet"

Tel: 566-93-40, 566-67-98;
E-mail: cemile525@yahoo.com
Cemile Ələkbərova.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə təqdim ediləcək əsərlər göstərilən ünvana əllə və ya xud poçt vasitesilə göndərile bilər. Hekayələr böyük zərfin içəne qoyulmalı və zərfin üstünə müəllifin şərti adı yazılmalıdır.

2. Münsiflər Heyəti üzvləri və onların ailə üzvləri, doğmaları müsabiqəyə qatıla bilməz.

3. Müsabiqəyə heç yerdə çap olunmamış əsərlər təqdim edilməlidir.

4. Mövzu seçimi sərbəstdir.

5. Müsabiqəyə ən çox iki hekayə təqdim etmək olar.

6. Təqdim ediləcək hekayələrin ən azı 1000 (min) və ən çoxu 3000 (üç min) söz həcmində olması şərtidir.

7. Müsabiqəyə təqdim ediləcək hekayələrin altında müəllifin şərti adı qeyd edilməlidir. Şərti addan başqa, müəllifin kimliyini göstərən hər hansı bir işarə əlavə olunarsa, yazı müsabiqədən kənar ediləcək.

8. İştirakçı adını, soyadını, üvanını, avtobioqrafiyاسını və 1(bir) ədəd şəklini ayrı bir kiçik zərfə qo'yub, zərfin üstünə şərti adını yazmalıdır. Həmin zərf hekayə olan böyük zərfin içəne qoyulmalıdır.

9. Hekayələr 6 (altı) nüsxədən ibarət olmaqla, 12 ölçülü şriftle yığılmalı və çap variantında təqdim olunmalıdır. Müsabiqədə qalib gəlmış əsərlər kitab şəklində nəşr olunacaq. Buna görə də zərfin içində yazılarının Word programında yigilmiş varianti CD və yaxud diskə yüklənmiş şəkildə göndərilməlidir.

10. Müsabiqəyə təqdim edilmiş hekayə metnləri geri qaytarılmır və metn müəllifi bununla bağlı heç bir haqqda iddia edə bilməz.


11. Müsabiqədə mükafat qazanan əsərlərin bütün hüquqları Avrasiya Yazarlar Birliyinə məxsus olacaq.

**ÖLKƏLƏR ÜZRƏ MÜKAFATLAR**

Birinci yer: 500 \$
İkinci yer: 300 \$
Üçüncü yer: 150 \$

BEYNƏLXALQ MÜKAFATLAR

Birinci yer - 10.000 TL
İkinci yer - 7.500 TL
Üçüncü yer - 5.000 TL
Həvəsləndirici - 2500 TL

Tənqidçinin təşəkkürü

Adətən belə ağır əməliyyat keçirən xəstələri 10-12 gün sonra evə buraxırlar. Əməliyyat çox uğurlu olduğu üçün məni cəmi beş gün sonra evə yazdırılar və dedilər ki, bir aydan sonra sap-sağlam olacaqsan. Əliniyaz həkimin bu kimi uğurlu əməliyyatlarının sayı-hesabı yoxdur.

Cox şükür ki, öz ölkəmde, öz vətənimdə sağaldım, çox şükür ki, bu gün Əliniyaz Məmmədov kimi milli səhiyyə kadrlarının bacarıq və istedadından ürek dolusu və fəxrlə danışa bilirik.

**Vaqif YUSİFLİ,
tənqidçi, filologiya elmləri
doktoru**

ELANLAR**Kurslar**

Dizayn studiyası kurslara dəvət edir: İnterier Dizaynı (mənzil, ofis, ev). Landşaft Dizaynı. Mebel Dizaynı. Geyim (palтар) Dizaynı. Proyekt qrafikası (çertyojların hazırlanması və çəkilməsi). Ali məktəblərə bu ixtisaslar üzrə hazırlama. Dizayn və Arxiqekatura rəsmxətti (AutoCad, ArhiCad, 3 D Max). Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun DİPLOMU verilir.

**T. (012) 566-88-96; (012) 491-14-62 (050)
463-30-09;
www.iiib.az-baku.com**

Qadın palṭalarının Biçmə-Tikiş, Dizayn və Modeləşdirmə kursları. Müəllim — yüksək seviyyeli usta (qadın), rəssam, modeler, dizayner. Fransız bicmə metodu. Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun diplому verilir.

**T. (012) 566-88-96; (050) 310-70-17;
www.iiib.az-baku.com**

MÜHASİBAT kursları (2ay) həmçinin Beynəlxalq və Komputer mühəsabatı. Bank işi. Tədris programı mühəsabatın ən əvvə-

lindən başlayaraq balansın tərtibinə qədər keçirilir, məşğələlər praktiki xarakter daşıyır. Beynəlxalq, İxtiraçılıq və Biznes İnstitutunun DİPLOMU verilir.

**Tel: (012) 566-88-96, (012) 491-14-62
(050) 463-30-09,
www.iiib.az-baku.com**

Kişi və Qadın BƏRBƏRİ kursları. Kurslar praktiki şəkildə keçirilir. Dərsləri yüksək seviyyəli profesional kişi və qadın ustaları keçirir. Dərslər şəhərin mərkəzində "İçəri Şəhər" metrosunun yanında keçir. Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun DİPLOMU verilir.

**Tel: (012) 430-34-49,
(012) 491-14-62,
www.iiib.az-baku.com**

Kosmetologiya, Aparat kosmetologiyası, Vizaj, Manikur, Tatuj və Pirsinq kursları. Azərbaycan və rus dillərində. Şəhərin mərkəzində, fərdi və qruplarda. Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutun DİPLOMU verilir.

**T. (012) 555-22-23;
(050)
344-15-51,
www.iiib.az-baku.com**

Masaj kursları. Masajın bütün növləri praktiki şəkildə öyrənilir. Dərsleri böyük təcrübəsi olan professional həkim-masajist keçirir. Dərslər qruplarda 3 ay, fərdi 1 ay keçir. Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutun Diplomu verilir.

**T. (055) 320-08-72;
www.iiib.az-baku.com**

AŞPAZ, QƏLYANALTIÇI (xolodnitsa) və ŞİRNİYYATÇI Kursları. Azərbaycan, türk və Avropa mətbəxinin xörəklərini bişirmək və qəlyanaltı (zakuska) hazırlamağı öyrədir. Həmçinin tort və pirojna hazırlamaq və gözəl bəzəmək. Telefon: (012) 566-88-96, (012) 491-14-62 (055) 320-08-72; www.iiib.az-baku.com

Kurslar: MOBİL Telefonların təmiri; Kompyuterlərin təmiri; Sistem icrayəsi (sistemin) və Kompyuter şəbəkələri. Bütün lazımlı olan avadanlıq və cihaz var. Dərslərin keyfiyyətinə təminat verilir. Tezləşdirilmiş kurslar da təşkil edilir. Asan işədüzəlmə və yüksək əməkhaqqı! Beynəlxalq İxtiraçılıq

və biznes İnstitutun DİPLOMU verilir:

**Tel: (012) 566-88-96, (012) 491-14-62
(055) 562-13-09; www.iiib.az-baku.com**

TRANSPERSONAL PSİKOLOGİYA — kurslar və treninglər. Trans-motor öz-özünü idarəetmə, Aktiv təsvirətə seansları, Parapsixoloji nevrozlar, Psixosintez və Dərin psixanaliz. Stres, depressiya, fobiya, qorxu, qeyri-adı, anlaşılmaz duygular və hissələrdə, şəxsiyyətlərə münasibətlərdə və seksual problemlərdə yardım. Psixoloq-tələbələr psixoterapiya, məsləhət təcrübəsi və Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutun DİPLOMUNU əldə edir.

**Tel: (012) 571-13-96, (050) 740-90-06;
www.iiib.az-baku.com**

İngilis dilli uşaq bağçasına iş stajı 3 il-dən az olmayan, Azərbaycan, rus, ingilis dilini mükəmməl bilən tərbiyecilər işə qəbul olunur.

Tel.: (012) 465-01-80; (012) 465-70-56; (050) 729-25-80.

Mikayıl Nərimanoğlu: "Mediadakı obyektiv tənqidin biza çox xeyri dəyir"

Azərbaycan Futbol Federasiyaları Assosiasiyanının (AFFA) İformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 22 iyul - Milli Mətbuatın 137-ci ildöñümü ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb.



- AFFA ilə media arasındakı münasibətlərin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- AFFA-nın əsas vəzifələrindən biri ölkədə futbolun inkişafının mətbuatda işıqlandırılmasıdır. Bunun üçün bu gün lazımi tədbirlər görülür, ölkənin aparıcı KİV-ləri ilə səxənəkliq qurulub. Bundan başqa, assosiasiyanın rəsmi saytında ölkə futboluna, AFFA-nın fealiyyətinə aid olan operativ məlumatlar yerləşdirilir. Saytimizdakı yeniliklərdən biri də AFFA-nın video portalının yaradılmasıdır. Portalda AFFA-nın keçirdiyi bütün tədbirlər, federasiya rəsmilərinin keçirdiyi görüşlərdən süjet hazırlanır, Azərbaycana gelən rəsmi şəxslərin müsahibələri yayımlanır, bütün yaş qruplarına aid olan milli komandaları rəsmi və yoldaşlıq oyunlarından reportajlar hazırlanır. Bu işə internet məkanında Azərbaycan futbolunun təbliği yönündəki önemli addımlardan biridir. AFFA-nın mühüm layihələrindən biri də portalda oyunların canlı yayımını təşkil etməkdir. Artıq bu iş iki ildir ki, görülür. Bu, çox mühüm addımdır. Milli komanda və aşağı yaş qruplarının yoldaşlıq görüşlərinin televiziya vasitəsiyle yayımında bəzən problemlər yaranır. Ancaq AFFA portalı tərəfindən bu oyunların internet vasitəsilə yayımı təşkil edilir. UEFA tərəfindən AFFA-nın media departamentiin gördüyü işlər yüksək qiymətləndirilib. 2008-ci ildə UE-

FА-nın mətbuatla bağlı seminarı Bakı şəhərində keçirilib. İki dəfə xarici ölkədə keçirilən seminarда AFFA-nın saytının fealiyyəti orada iştirak edən media departamentinin rəhbərlərinə nümunə kimi göstərilib. FİFA-nın təşkilatçılığı ilə keçirilən seminarda da AFFA-nın media sahəsində gördüyü işlər yüksək qiymətləndirilib. Bütün bunların nəticəsidir ki, UEFA AFFA-nın portalının da ha yaxşı çalışması üçün federasiyaya yüz min avro məbləğində grant ayırib.

- AFFA-nın rəsmi saytında bundan sonra nə kimi yeniliklər gözlənilir?

- Bir sira yeni layihələr də nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, öten ilin dekabrında UEFA-dan göndərilən və müxtəlif ölkələri təmsil edən mütəxəssisler AFFA-da olarkən qurumun saytı, o cümlədən video portalla bağlı hesabat hazırlanırdılar. Hesabatda AFFA-nın bu istiqamətdəki işləri yüksək qiymətləndirildi. Yaxın zamanda mobil telefon şəbəkəsində də saytda və portaldakı materialları rahat şəkildə izləmək mümkün olacaq. Bundan başqa, sms vətəsində AFFA-nın saytındaki en son məlumatları almaq mümkün olacaq.

- Bəzi jurnalistlər AFFA-nı ayrı-seçkilikdə günahlandırır. Bu, xüsusilə millinin səfər oyunlarına aididir. Bir çox KİV nümayəndəsi həmin görüşlərə aparılmamasından narahatlıqlarını bildirirlər.

- AFFA bu sahədə işləri

şəffaf şəraitdə keçirir. Biz Azərbaycanın hər bir media işçisinə hörmətə yanaşırıq. AFFA beynəlxalq normalar çerçivəsində tətbiq olunan sistemdən istifadə edir. Həmin sistemdə birinci növbədə obyektivlik, sonra operativlik dayanır. Üçüncü yerde işgüzarlıq, dördüncü pillədə isə təhlil və qərəzli olmayan tənqiddir. Qeyri-obyektiv informasiya daha çox sensasiya doğurur. Obyektiv informasiya isə o dərəcədə sensasiya yaratır. Təbii ki, sayıda daxil olanların sayı da başlıca ehemiyət dəsiyir. Yaxşı oları ki, bəzi jurnalistlər tekə oyunların online reportajı zamanı reytinqi yüksək olan saytlara nə qədər istifadəcənin daxil olduğuna baxsınlar. AFFA ilə əməkdaşlıq etmək istəyən bir neçə idman portalı var ki, mən onlara da məlumat verməşəm. Baxsınlar, görüsünler ki, aparıcı saytlarda xəber nə vaxt yerləşdirilib. Yalnız operativ işleyen portallarda xəbərlər oyundan dərhal son yerləşdirilir. Amma bəzilərindən tətbiqdən bir neçə saat keçəndən sonra oyunla bağlı məlumatlara rast gəlirik.

Yeri gəlməkən, onu da qeyd edim ki, hər hansı bir jurnalisti öz hesabımıza ölkə xəricinə göndərmək AFFA-nın vəzifəsi deyil. Ancaq biz ölkəmizdə internet portalların və mətbuatın maddi imkanlarını nəzərə alaraq, AFFA tərəfindən bu sahənin inkişafı üçün öz dəstəyimizi veririk.

- Hazırda xəber saytları



yazılı mətbuatı sıradan çıxarmaqdadır. Bu mənada, AFFA hazırda internet media ilə əməkdaşlığı daha üstün tutur, yoxsa cap mətbuatı ilə?

- Internetin yüksək sürətlə inkişafı Azərbaycanda da nəzərə çarpır. Artıq xeyli vaxdır, mən bu işi təhlil edirəm və görürəm ki, bəli, internet portalları operativlikdə yazılı mətbuatı üstləyir, günbəgün oxucu kütləsinin sayını artırır. Ona görə də internet portallarıyla əməkdaşlığı daha çox üstünlük veririk. Təsadüfi deyil ki, biz artıq bir neçə internet portalıyla six əməkdaşlıq edirik. Bununla da futbolumuza təbliğatı istiqamətində önemli işlər görürük.

- Azərbaycan mediasının ölkə futbolundakı tənqidini yarızları ilə bağlı AFFA tərəfindən nə kimi işlər görürlür?

- Mətbuat xidmətinin rəhbəri olaraq, sağlam tənqidin futbolumuzun inkişafına çox xeyri olduğunu düşünürəm. Belə tənqidlər neqativ halların qarşısının alınmasına kömək edir. Bu mənada, mətbuatda obyektiv tənqid yaziların hər biri müvafiq departamentlər tərəfindən diqqətlə araşdırılır. Etiraf edim ki, mediadakı obyektiv tənqidin bize çox xeyri dəyir. Fürsətdən istifadə edib, hər bir jurnalistdən xahiş edirəm ki, əgər Azərbaycan futbolunun inkişafını istəyirlərsə, bize dəstək olmaq üçün tənqid yazları çoxaltılsınlar. Təbii ki, səhəbət qərəzli yox, obyektiv tənqiddən gedir. Bir məqamı yadınıza salıb. Bizim milli komanda öten ilin oktyabr ayında Lənkəran stadionunun meydançasında problem yaradığından "Dalğa Arena"də oynamamaq məcburiyyətində qaldı. Həmin vaxt bu stadionda oyun keçirildiyinə görə, mətbuat tərəfindən bize xeyli tənqid oldu. Ancaq üstündən doqquz ay keçəndən sonra, yəni indi klublarımız Avropa

kuboklarında oyunlarını həmin stadionda keçirir. İndi özünüz qiymət verin: bu tənqidlər ədalətlidirmi? Respublika stadiunu təmirə bağlanıb, ona görə də hazırda Bakıda bütün beynəlxalq standartlara cavab verən yeganə stadion məhz "Dalğa Arena"dır. Bizim alternativ variantımız yoxdur, nə etməliyik?

- Siz bir neçə gün əvvəl AFFA-da keçirilən tədbirdə Azərbaycan idman jurnalistlərinin böyük əksəriyyətinin ingilis dilini bilməməsinin onlar üçün əsas problemlərən saydığını demisiniz.

- Bəli. Bildiyiniz kimi, Azərbaycanda qızlar arasında dünya çempionatı keçirilecek. Bu, bizim jurnalistlər üçün də geniş bir imkandır. Azərbaycan mediasının beynəlxalq arenaya çıxmazı üçün çox böyük imkan yaranıb. Biz artıq Azərbaycanda ingilis dilini mükəmməl bilən jurnalistləri əməkdaşlıq cəlb edirik. Onlar stadionlarda mətbuat xidmətləri funksiyasını yerinə yetirəcəklər. Qeyd etmək istərdim ki, həmin jurnalistlər FİFA nümayəndələri ilə temasda olacaqlar. Bundan sonra isə işinin öhdəsindən gələn jurnalistlərin beynəlxalq arenalarda işləməsi üçün zəmin yaranacaq. Başqa sözlə, onlar gələcəkdə FİFA-nın tədbirlərinə bir mütəxəssis kimi qatılacaqlar. Anma təessüf ki, bu gün Azərbaycanda ingilis dilini yaxşı seviyyədə bilən jurnalistlər azdır. Lakin beynəlxalq arenaya çıxməq üçün Azərbaycanda media yaxşı şərait yaradılıb. Hərçənd ingilis dilini az bildikləri üçün Azərbaycanı FİFA-nın tədbirlərində təmsil edən jurnalistlər, demək olar ki, yoxdur. Biz bu boşluğu aradan qaldırmaq üçün çalışırıq. Ona görə də jurnalistlər ingilis dili məsələsiyle bağlı problemi aradan qaldırmalıdırılar.

Ayan: “Məni anla” mahnısının sevilacayına inanırdım”

Gənc və istedadlı müğənni Ayan Babakişiyeva son dövrlərə bir çox maraqlı layihələrə imza atıb. Müğənninin yayın hitlərinə çevrilən son mahnıları onun yaradıcılığına məsuliyyətli yanaşmasından və öz üzərində ciddi işləməsindən xəber verir.

Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından fortepianoda ifa etməyi bacardığından, fortepiano üzrə orta musiqi təhsili almaq üçün musiqi məktəbinə daxil olub. Gəncədə M.Cəlal Paşayev adına 39 sayılı orta məktəbi bitirib. Hələ məktəbdə oxuduğu vaxtlarda həm orta məktəbin xorunun, həm də musiqi məktəbindəki uşaq xorunun solisti olub. Məktəblərarası musiqi yarışmalarında iştirak edib.

“Böyük səhnəyə hansı mahnı ilə gəlmisiniz” sualını cavablandırıran A. Babakişiyeva professional səhnəyə Elçin İmanovun “Sənin xatırına” mahnısı ilə gəldiyini deyir: “V&V company-nin dəstəyi və Aqil M. Quliyevin rejissorluğu ilə mahnıya klip çekilib və rotasiyaya buraxılıb. Deyilənə görə, daha sonra lər Ədalət Şükürov ilə dueti, “Maşın Şou”dakı iştirakımla tamaşaçıların diqqətini çekmişəm”.

2008-ci ilde FM radiolarda səslənməyə başlayan “Yağış” mahnısı həftələrlə Ayanı yerli radioların hit-paradlarında zirvədə saxlayıb. Müğənninin dediyinə görə, eyniadlı ilk albomunu 2008-ci ilin noyabrın 6-da dinləyicilərinə təqdim edib.

Pünhan Həsənlinin rejissorluğu ilə qrafika ilə hazırlanmış klip çekildiyini söhbətində vurgulayan A. Babakişiyeva həmin klip yerli və xarici telekanallarda yayılmışlığını söyləyir.

2009-cu ilin sonunda ona fərqli bir proyektiñ təqdim olunduğunu deyən müğənni həmin layihənin ona uğur getirməsindən söz açır: “Musiqisi Kamala məxsus “Nigarənam” mahnısı Dmitriy Raxanayev tərəfindən dağ yəhudilərinin dilinə tərcümə olunur”. Bu mahnı ilə dağ yəhudilərinin etnik musiqisini professional şəkildə təqdim edən ilk müğənni kimi sözügedən xalqın da rəğbətini qazanıb.

Daha sonralar repertuarına Faiq Sütəddinov, Xumar Qədimova, Aygün Bəylərin bəstələdiyi mahnıları daxil edən Ayan 2-ci albomunda 5 - Azərbaycan, rus, türk, juhuri və ivrit dillərində mahnılara yer verir. Elə bu səbəbdən də albomu “International” adlandırır.

Müğənni dinləyicilərin çox sevdikləri mahnılarından biri - “Ya ona dön” ilə bağlı sualı belə cavablandırı: “Sevilən bəstəkarımız və şairə Xanım İsmayıloqlızının bu mahnısının hit olacağını proqnozlaşdırısam da, açığı, bunun qısa zaman da olacağından əmin deyildim. Dinləyicilərin rəğbəti məni, klipi tezliklə çəkməyə vadar etdi. Gənc olduğum üçün elə gənclərlə də işləməyə üstünlük verdim. Peşəkar rejissor Ceyhun İbrahimoglu mahnıya qulaq asıldıqdan sonra süjet xəttinin olmasına məsləhət bildi.



Gənc sənətçi bu gördüyü işlərin nəticəsi olaraq 2009-cu ildə Bakı Mədəniyyət və Turizm Baş İdaresi tərəfindən “İlin ən məhsuldar müğənnisi” mükafatını allığından qürur hissi keçirdiyini bildirir. Həmin ilin may ayında “Yağış” mahnısına

Tərəf-müqabilim də işinin peşəkarı olan aktyor Azər Aydəmir idi. Tamaşaçılar onu rejissorlar Samir Kərimoğluñun çəkdiyi “Mən evə qayıdırəm”, Cavid Təvəkkülün “Döngələr” filmlərindən yaxşı tanıırlar. Azər həmçinin Vahid Naxı-



şin ekran həyatı verdiyi “Xoca” filmində də əsas qəhrəmanlardan birini canlandırib”.

Estrada müğənnisinin son dönenlərdə imza atdığı maraqlı projektlərindən biri də “Nədən oldu” adlanır. Gözlənildiyinin əksinə olaraq A. Babakişiyeva media tanıtımı etmədən klipi pərəstişkarlarının ixtiyarına verib. Musiqisinin Kamala, sözlərinin Baba Vəziroğluna məxsus olduğu mahnını rejissor Anar Hüseynov ekranlaşdırıb. Süjet xəttində müğənni Azərbaycan da daxil olmaqla ümumilikdə 7 millətin - çinli, yunan, misirli, afrikali, hindus, qədim avropaçı xanımların obrazlarını canlandırib. Klipin təqdimat mərasiminin keçirilməsəsinin müəyyən səbəblərlə bağlı olduğunu deyən müğənni media ilə görüşünü sentyabra planlaşdırduğunu diqqətə çatdırıdı.

Son dövrlərdə səsi ilə bağlı problem yaşadığından söz açan A. Babakişiyeva arzuolunmaz situasiyanın artıq aradan qalxığını qeyd etdi: “Düz üç il bundan əvvəl səs tellərimdə ciddi problemlər özünü göstərmişdi. Və 6 ay səsim tamamilə batmışdı. Həmin vaxt həkimlər təcili cərrahiyyə əməliyyatı keçirməyimi məsləhət görmüşdülər. Mö-

cüzə baş verdiyini deyə bilərəm. Çünkü müalicə kursu müsbət effekt verdi və səsimdəki problemlər aradan qalxdı. Həkimim səs tellərimi güce saldığımı söylədi. Son bir neçə ayda bir-birinin ardınca yeni mahnılar yazdırıdım, gününən çox hissəsini səsyazma studiyalarında keçirdim. Sonda gərgin iş rejimində mənə qalan “hədiyyə” səsimin batması oldu. Amma ruhdan düşmürəm, inşallah, peşəkar həkimlərimizin köməkliyi ilə sağlamlığımı bərpa edəcəyimə əminəm”.

Son günlərdə isə yeni mahnı - “Məni anla” ilə yenidən pərəstişkarlarının görünüşünə gələn istedadlı müğənni projektlə bağlı planlarını açıqladı: “Məni anla” mahnısının sözlərinin müəllifi dəyərli şairimiz Rəşad Məciddir. Musiqisi gözəl bəstəkar Xanım İsmayıloqlızına məxsusdur. Mahnının sevilecəyinə inanırdım. Çünkü həm sözləri dərin məzmunludur, həm də oynaq, enerjili musiqisi var. Mən də öz tərəfindən çalışıb onu ürəklə, sevgiyə ifa etməyə çalışmışam. Inşallah, sentyabrdə mahnıya klip çəkməyi planlaşdırıraq”.

S.MÜRVƏTQIZI